

TEST: 2102#01#Y15#01

Test	2102#01#Y15#01
Fənn	2102 - Dövlətin iqtisadi siyasəti
Təsviri	[Təsviri]
Müəllif	Layışova T.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	30
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input checked="" type="checkbox"/>

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Keyns təliminə əsaslanan tələbin artıma uyğun olaraq iqtisadi artımın stimullaşdırılması konsepsiyası bir çox qərb ölkələrində geniş tətbiq olunurdu. (Çəki: 1)

- XX əsrin 90-ci illərinə kimi
- XX əsrin 80-ci illərinə kimi
- XX əsrin 60-ci illərinə kimi
- XX əsrin 40-ci illərinə kimi
- XX əsrin 70-ci illərinə kimi

Sual: Müasir dünyada iqtisadi siyasət neçə hissəyə bölünür (Çəki: 1)

- 2.
- 3.
- 5.
- 4.
- 6.

Sual: Səhv cavabı tapın Dövlətin iqtisadi siyasətinin məqsədləri asılı olur. (Çəki: 1)

- ölkənin sosial-iqtisadi inkişaf səviyyəsindən
- dünya iqtisadiyyatına inteqrasiya olunması dərəcəsindən
- tarixi şəraitindən
- milli ənənələrindən
- iqtisadi təhlükəsizliyindən

Sual: Bazar iqtisadiyyatında dövlət mexanizminin başlıca vəzifəsi dəyişən şəraitə və tələbə uyğun olaraq aşağıdakılardan hansılar hesab olunur? 1. bazarın məlum üstünlüklərini qoruyub saxlamaq və inkişaf etdirmək; 2. sosial-iqtisadi proseslərin idarə edilməsi və tənzimlənməsi; 3. dövlətin bazara müdaxiləsinin neqativ nəticələrini minimuma endirmək; 4. strateji planların işlənilib hazırlanması; (Çəki: 1)

- 1,2
- 1,3
- 2,3
- 1,4
- 2,4

Sual: Makroiqtisadi tənzimləmənin əsas məqsədi hansıdır? (Çəki: 1)

- təkrar istehsal prosesinin sosial-iqtisadi inkişaf yolunu istiqamətləndirmək
- bazar mexanizmlərini həyata keçirmək
- qiymətlərdə sabitliyin təmin edilməsi
- iqtisadi artımda ekstensiv inkişaf yolunun seçilməsi
- kənd təsərrüfatında texnoloji yeniliklərdən istifadə (imtinə) etmək

Sual: Neoklassiklər və liberalların fikrincə dövlətin iqtisadi siyasətinin başlıca məqsədi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- iqtisadiyyata dövlətin müdaxiləsinə məhdudlaşdırmaq və bunun nəticəsində iqtisadi cəhətdən tam azad mühit yaratmaq;
- ölkədə təbii iqtisadi artımı təmin etmək üçün məcmu tələb və təklifin tarazlığını, qiymətin sabitliyini, yüksək məşğulluğu, müsbət tədiyyə balansını təmin etməyə imkan verən makroiqtisadi tarazlığa nail olmaq ;
- fərdi maraqları təmin etməklə vahid ictimai marağın təmin edilməsi;
- məhdud resurslar şəraitində maksimum mənfəətliliyin təmin edilməsi;
- ümumilikdə iqtisadiyyatda və həmçinin müxtəlif sahələrdə əməyinin tamamilə məhdudlaşdırılması, texnoloji yeniliklərindən istifadə, tam avtomatlaşdırılmış iqtisadi sistmə keçid.

Sual: Nobel mükafatı laureatı olan Yan Tinbergen hansı nəzəriyyənin (məktəbin) nümayəndəsi olmuşdur? (Çəki: 1)

- Liberalizmin
- Keynsçilik məktəbinin
- Fiziokratlar məktəbinin
- Monetarizmin
- Neokeynçilik məktəbinin

BÖLMƏ: 0102

Ad 0102

Suallardan 5

Maksimal faiz 5



Sual: İqtisadi struktur daimi deyil, o, bir dəfəlik və daimi verilmir. Verilmiş halda struktur dəyişmələr mənfəət normasının dəyişilməsi nəticəsində kortəbii olaraq baş verə bilər. Digər yol – dövlət vasitələrinin mütərəqqi struktur dəyişikliklərin sürətləndirilməsi üçün istifadəsidir. Hansı dövlətdə? (Çəki: 1)

- Çin
- Hindistan
- Pakistan
- Tailand
- Yaponiya

Sual: Dövlətin iqtisadi siyasəti hansı inzibati-hüquqi və iqtisadi mexanizmlər vasitəsilə reallaşdırılır? (Çəki: 1)

- fəal gömrük siyasəti ilə;
- dövlətin investisiya siyasəti ilə;
- sosial infrastruktur layihələrini həyata keçirməklə iqtisadiyyatın bütün sahələrində inkişafa nail olmaqla;
- vergi-büdcə, pul-kredit və valyuta siyasəti istiqamətlərində olmaqla;
- bazar mexanizmlərin fəal inzibati-hüquqi formalarının işlənilib hazırlanması ilə.

Sual: V.Oyken dövlətin iqtisadi siyasəti dedikdə nəyi nəzərdə tuturdu? (Çəki: 1)

- infrastrukturunun və institusional mühitin bazar iqtisadiyyatının real tələblərinə uyğunlaşdırılması;
- dövlətin effektiv idarəetmə sistemini yaratmaq məqsədilə müvafiq islahatların aparması;
- lazımsız dövlət məhdudiyyətləri aradan qaldırmaqla iqtisadiyyatın bütün sferalarında optimal liberallaşdırmağa nail olmaq;
- son məhsul istehsal sahəsinə investisiya qoyuluşlarının cəlbediciliyinə nail olmaqla modernləşdirilmiş, innovasiyon inkişaf modelinə keçidi təmin etmək;
- dövlət institutlarının sosial-iqtisadi sosial-iqtisadi sferada mövcud vəziyyətin qiymətləndirilməsinə və bu və ya digər proseslərin dəyişdirilməsinə, korreksiya edilməsinə istiqamətlənmiş, düşünülmüş fəaliyyətini.

Sual: Dövlətin iqtisadi siyasəti nədir? (Çəki: 1)

- iqtisadi sistemin məqsədyönlü formalaşması, təkmilləşdirilməsidir.
- ərazi vəəhali amilini nəzərə almaqla ölkə daxilində həyata keçirilən iqtisadi fəaliyyətlərin məcmusudur.
- ölkə hüdudlarından kənarında həyata keçirilən xarici iqtisadi siyasətdir.
- yalnız fəal sosial siyasətin həyata keçirilməsidir
- vergi sahəsində həyata keçirilən islahatlardır

Sual: Dövlətin iqtisadi siyasətinin konsepsiyası aşağıdakı elementlərdən hansılarına əsaslanır: 1) iqtisadiyyatda nəzarət prosesidir. 2) iqtisadi vəziyyətin təhlilidir. 3) ilkin iqtisadi şəraitin qurulmasıdır. 4) ideyaların təhlilidir. 5) dövlət tənzimlənməsi alətlərinin tətbiqinin təhlilidir. (Çəki: 1)

- 1,2,3
- 2,3,4
- 1,2,5
- 2,3,5

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Dövlətin iqtisadi siyasəti (Çəki: 1)

- iqtisadi sisteminin məqsədyönlü formalaşmasıdır
- iqtisadi sisteminin məqsədyönlü təkmilləşdirilməsidir
- xalq təsərrüfatının inkişafının zəruri şərtlərinin tənzimlənməsində mövcud iqtisadi sistemin əsasında durur
- insanlar tərəfindən işlənib-hazırlanır
- xalq təsərrüfatında mövcud vəziyyətini qiymətləndirir

Sual: Dövlətin iqtisadi siyasətinin subyektləri aşağıdakılardan hansıdır? (Çəki: 1)

- dövlətin mühafizəsini həyata keçirən orqanlar
- iqtisadi siyasətə təsir edən təsərrüfat maraqlarının daşıyıcıları, idarəçiləri və icraçıları
- yalnız hüquqi şəxslər
- yerli bələdiyyə orqanları
- yalnız fiziki şəxslər

Sual: İqtisadi siyasətin hansı növlərini təsnifləşdirmək olar? 1) Sosial siyasət 2) İqtisadi artım siyasəti 3) Xarici siyasət 4) Ümumi tarazlıq siyasəti 5) Maliyyə siyasəti 6) Stabilləşdirici siyasət (Çəki: 1)

- 1,2,3,4
- 1,3,4,6
- 1,2,4,6
- 1,2,3,5
- 3,4,5,6

Sual: İqtisadiyyatın stabilləşdirilməsi variantlarının hansı istiqamətlərini ayırmaq olar: (Çəki: 1)

- liberal model
- sahələrarası balans və ya buraxılış-məsrəf modeli
- isveç modeli
- yapon modeli
- ortodoks, monetar model və Keyns modeli

Sual: Dövlətin sosial siyasəti nədir? (Çəki: 1)

- ölkədə neft sənayesinin inkişaf etdirilməsi, onun büdcə daxilolmalarını artırmaq
- əhalinin gəlirlərinin və əmək haqqının tənzimlənməsini, eləcə də məşğulluğun tənzimlənməsinin vasitəsilə əhalinin sosial müdafiəsi;
- qeyri neft sektorunun inkişafı haqqında proqramların işlənib hazırlanması və onların səmərəli şəkildə həyata keçirilməsi;
- ölkədə fəal büdcə ,pul- kredit siyasətinin işlənib hazırlanması;

xarici iqtisadi siyasətin milli maraqları müdafiə etməklə həyata keçirilməsi.

Sual: Aşağıdakılardan hansında Keynes modelinin mahiyyəti izah olunur? (Çəki: 1)

- İqtisadiyyatın sahələri arasında pul və onun likvidlik amillərini nəzərə almaq, resursların düzgün bölüşdürülməsi
 - Azalan faydalılıq qanunu və səmərəlilik həddi
 - Artan faydalılıq qanunu və səmərəlilik həddi
 - Dövlətin iqtisadi siyasətinin başlıca vəzifəsi məcmu tələbə büdcə-vergi vasitələrinin təsir göstərməsilə makroiqtisadi tarazlığın saxlanması
 - İnflyasiyanın yaranmasına mane olmamaq və bunun nəticəsində pulun qiymətdən düşməsi.
-

Bölmə: 0201

Ad	0201
Suallardan	29
Maksimal faiz	29
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Amerika alimi Rostoun nəzəriyyəsi nə vaxt irəli sürüldü? (Çəki: 1)

- 1960
 - 1950
 - 1955
 - 1970
 - 1965
-

Sual: Rostou öz-öz inkişafının artımı nəzəriyyəsini neçə mərhələsinə qeyd edirdi. (Çəki: 1)

- 5.
 - 3.
 - 6.
 - 4.
 - 7
-

Sual: «Ənənəvi cəmiyyət» adlandırılan birinci mərhələdə nə olur? (Çəki: 1)

- əhalinin 75 faizi ərzaq istehsalı sferası ilə məşğul olur
 - əhalinin 80 faizi ərzaq istehsalı sferası ilə məşğul olur
 - əhalinin 85 faizi ərzaq istehsalı sferası ilə məşğul olur
 - əhalinin 70 faizi ərzaq istehsalı sferası ilə məşğul olur
 - əhalinin 65 faizi ərzaq istehsalı sferası ilə məşğul olur
-

Sual: «Ənənəvi cəmiyyət» adlandırılan birinci mərhələdə nə olur? (Çəki: 1)

- milli gəlir əsasən qeyri səmərəli istifadə edilir.
 - milli gəlir əsasən səmərəli istifadə edilir.
 - xalis milli gəlir əsasən qeyri səmərəli istifadə edilir.
 - xalis gəlir əsasən səmərəli istifadə edilir.
 - milli məhsul əsasən qeyri səmərəli istifadə edilir.
-

Sual: «Yüksəliş» üçün ilkin şərtlərin hazırlanması dövrü kimi qeyd olunan ikinci mərhələdə harada mühüm irəliləyişlər müşahidə olunur. (Çəki: 1)

- kənd təsərrüfatında
 - infrastrukturada
 - tikintidə
 - sənayedə
 - sosial sferada
-

Sual: «Yüksəliş» üçün ilkin şərtlərin hazırlanması dövrü kimi qeyd olunan ikinci mərhələdə harada mühüm irəliləyişlər müşahidə olunur. (Çəki: 1)

- nəqliyyatda
 - infrastrukturada
 - tikintidə
 - sənayedə
 - sosial sferada
-

Sual: «Yüksəliş» üçün ilkin şərtlərin hazırlanması dövrü kimi qeyd olunan ikinci mərhələdə harada mühüm irəliləyişlər müşahidə olunur. (Çəki: 1)

- xarici ticarətdə
 - infrastrukturada
 - sənayedə
 - sosial sferada
 - tikintidə
-

Sual: Rostounun «Yüksəliş» adlandırdığı üçüncü mərhələdə (Çəki: 1)

- milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artır
 - milli gəlir əsasən səmərəli istifadə edilir
 - urbanizasiya prosesləri güclənir
 - ixtisaslı əməyin xüsusi çəkisi kəskin artır
 - xarici ticarətdə irəliləyişlər müşahidə olunur
-

Sual: Rostounun «Yüksəliş» adlandırdığı üçüncü mərhələdə (Çəki: 1)

- bir çox sənaye sahələrinin sürətli inkişafı müşahidə olunur
 - milli gəlir əsasən səmərəli istifadə edilir
 - kənd təsərrüfatında irəliləyişlər müşahidə olunur
 - ixtisaslı əməyin xüsusi çəkisi kəskin artır
 - xarici ticarətdə irəliləyişlər müşahidə olunur
-

Sual: Rostounun «Yüksəliş» adlandırdığı üçüncü mərhələdə (Çəki: 1)

- gələcək dinamik inkişaf üçün zəruri institusional baza yaradılır
 - kənd təsərrüfatında irəliləyişlər müşahidə olunur
 - ixtisaslı əməyin xüsusi çəkisi kəskin artır
 - xarici ticarətdə irəliləyişlər müşahidə olunur
 - milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artır
-

Sual: Rostounun «Yetkinliyə doğru hərəkət» adlandırdığı dördüncü mərhələdə (Çəki: 1)

- urbanizasiya prosesləri güclənir
- kənd təsərrüfatında irəliləyişlər müşahidə olunur
- gələcək dinamik inkişaf üçün zəruri institusional baza yaradılır

- xarici ticarətdə irəliləyişlər müşahidə olunur
 - milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artır
-

Sual: Rostounun «Yetkinliyə doğru hərəkət» adlandırdığı dördüncü mərhələdə (Çəki: 1)

- ixtisaslı əməyin xüsusi çəkisi kəskin artır
 - milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artır
 - gələcək dinamik inkişaf üçün zəruri institusional baza yaradılır
 - bir çox sənaye sahələrinin sürətli inkişafı müşahidə olunur
 - kənd təsərrüfatında irəliləyişlər müşahidə olunur
-

Sual: Rostounun «Yetkinliyə doğru hərəkət» adlandırdığı dördüncü mərhələdə (Çəki: 1)

- sənaye əsasən yüksək ixtisaslı menecerlər tərəfindən idarə olunur
 - milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artır
 - gələcək dinamik inkişaf üçün zəruri institusional baza yaradılır
 - bir çox sənaye sahələrinin sürətli inkişafı müşahidə olunur
 - xarici ticarətdə irəliləyişlər müşahidə olunur
-

Sual: Rostounun beşinci mərhələ kimi qeyd etdiyi «Yüksək kütləvi istehlak» dövründə (Çəki: 1)

- böyük həcmli təklifdən tələbə keçirilməsi müşahidə olunur
 - milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artır
 - gələcək dinamik inkişaf üçün zəruri institusional baza yaradılır
 - bir çox sənaye sahələrinin sürətli inkişafı müşahidə olunur
 - xarici ticarətdə irəliləyişlər müşahidə olunur
-

Sual: Hansı düzdür? (Çəki: 1)

- Rostou (1971) yazdığı siyasət və artım mərhələləri adlı əsərində bu mərhələlərə «Keyfiyyətli həyat axtarışı» adlı altıncını əlavə edir.
 - Rostou (1973) yazdığı siyasət və artım mərhələləri adlı əsərində bu mərhələlərə «Keyfiyyətli həyat axtarışı» adlı altıncını əlavə edir.
 - Rostou (1975) yazdığı siyasət və artım mərhələləri adlı əsərində bu mərhələlərə «Keyfiyyətli həyat axtarışı» adlı altıncını əlavə edir.
 - Rostou (1970) yazdığı siyasət və artım mərhələləri adlı əsərində bu mərhələlərə «Keyfiyyətli həyat axtarışı» adlı altıncını əlavə edir.
 - Rostou (1979) yazdığı siyasət və artım mərhələləri adlı əsərində bu mərhələlərə «Keyfiyyətli həyat axtarışı» adlı altıncını əlavə edir.
-

Sual: «Keyfiyyətli həyat axtarışı» adlandırılan mərhələlərdə nə ön plana çıxarılır? (Çəki: 1)

- insanın mənəvi inkişafı ön plana çıxarılır
 - insanın maddi inkişafı ön plana çıxarılır
 - insanın sosial inkişafı ön plana çıxarılır
 - insanın siyasi inkişafı ön plana çıxarılır
 - insanın iqtisadi inkişafı ön plana çıxarılır
-

Sual: «Böyük təkan» nəzəriyyəçilərinin fikrincə nə baş verir? (Çəki: 1)

- bazarın tənzimlənməsi iqtisadi inkişafa neqativ təsir göstərirdi
 - insanın mənəvi inkişafı ön plana çıxarılır
 - milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artır
 - gələcək dinamik inkişaf üçün zəruri institusional baza yaradılır
 - bir çox sənaye sahələrinin sürətli inkişafı müşahidə olunur
-

Sual: «Böyük təkan» nəzəriyyəçilərinin fikrincə nə baş verir? (Çəki: 1)

- əsas məsələ makroiqtisadi yanaşma idi
 - urbanizasiya prosesləri güclənir
 - kənd təsərrüfatında irəliləyişlər müşahidə olunur
 - gələcək dinamik inkişaf üçün zəruri institusional baza yaradılır
 - xarici ticarətdə irəliləyişlər müşahidə olunur
-

Sual: «Böyük təkan» nəzəriyyəçilərinin fikrincə nə baş verir? (Çəki: 1)

- bazar dinamik sistem deyil
 - milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artır
 - milli gəlir əsasən səmərəli istifadə edilir
 - urbanizasiya prosesləri güclənir
 - ixtisaslı əməyin xüsusi çəkisi kəskin artır
-

Sual: «Böyük təkan» nəzəriyyəçilərinin fikrincə nə baş verir? (Çəki: 1)

- bazar statistik bir sistem kimi nəzərdən keçirlər
 - bir çox sənaye sahələrinin sürətli inkişafı müşahidə olunur
 - milli gəlir əsasən səmərəli istifadə edilir
 - ixtisaslı əməyin xüsusi çəkisi kəskin artır
 - xarici ticarətdə irəliləyişlər müşahidə olunur
-

Sual: «Böyük təkan» nəzəriyyəçilərinin fikrincə nə baş verir? (Çəki: 1)

- bazar mexanizmi ölkəni böhrandan çıxarmaq iqtidarında deyildir
 - gələcək dinamik inkişaf üçün zəruri institusional baza yaradılır
 - kənd təsərrüfatında irəliləyişlər müşahidə olunur
 - ixtisaslı əməyin xüsusi çəkisi kəskin artır
 - milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artır
-

Sual: «Böyük təkan» nəzəriyyəçilərinin fikrincə nə baş verir? (Çəki: 1)

- xalq təsərrüfatının strukturunun yenidən qurulmasının inkişafının çox zəruri ünsürü hesab edirdilər
 - insanın mənəvi inkişafı ön plana çıxarılır
 - milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artır
 - gələcək dinamik inkişaf üçün zəruri institusional baza yaradılır
 - bir çox sənaye sahələrinin sürətli inkişafı müşahidə olunur
-

Sual: «Böyük təkan» nəzəriyyəçiləri o dövr üçün ənənəvi olmayan hansı prinsipinin tətbiqini zəruri hesab edirdilər (Çəki: 1)

- qarışıq iqtisadiyyat
 - keyfiyyətli həyat axtarışı
 - sənaye əsasən yüksək ixtisaslı menecerlər tərəfindən idarə olunması
 - milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artması
 - gələcək dinamik inkişaf üçün zəruri institusional baza
-

Sual: «Böyük təkan» nəzəriyyəçiləri o dövr üçün ənənəvi olmayan hansı prinsipinin tətbiqini zəruri hesab edirdilər (Çəki: 1)

- makroiqtisadi planlaşma
- makroiqtisadi proqramlaşdırma
- makroiqtisadi proqnozlaşdırma

- makroiqtisadi təhlil
 - makroiqtisadi balans
-

Sual: Keyns nəzəriyyəsinin əsasında öz-öz inkişafının artımı nəzəriyyəsinə irəli sürən alim kimdir? (Çəki: 1)

- L.Valras
 - U.Rostou
 - R.Solou
 - C.Hiks
 - P.Duqlas
-

Sual: U.Rostou 1960-cı ildə irəli sürdüyü artım nəzəriyyəsində artımın 5 mərhələsini qeyd edirdi. Onlar hansılardır? 1.İstehsalçı tarazlığı 2.Ənənəvi cəmiyyət 3.Yüksəliş üçün ilkin şərtlərin hazırlanması dövrü 4.Yüksəliş 5.Bazarmexanizmləri 6.Yüksək kütləvi istehlak 7.Keyfiyyətli həyat xarışı (Çəki: 1)

- 2,3,4,5,6
 - 1,3,5,6,7
 - 1,2,3,4,7
 - 2,3,4,6,7
 - 2,3,5,6,7
-

Sual: Rostou bu mərhələləri irəli sürərkən texniki-iqtisadi xarakterli aşağıdakı hansı meyarları əsas götürürdü? 1. Texnikanın inkişaf səviyyəsi; 2. İqtisadi konyuktura; 3. İqtisadiyyatın sahə strukturu; 4. Sosial sabitlik 5. Milli məhsulda istehsal yığımının xüsusi çəkisi; 6. İstehlakın strukturu (Çəki: 1)

- 1,2,3,4
 - 2,3,4,6
 - 1,2,5,6
 - 1,3,5,6
 - 3,4,5,6
-

Sual: U.Rostounun "Yetkinliyə doğru hərəkət" adlandırdığı dördüncü mərhələdə nədən bəhs olunur? (Çəki: 1)

- urbanizasiya prosesləri güclənir, ixtisaslı əməyin xüsusi çəkisi kəskin artır, sənaye əsasən yüksək ixtisaslı menecerlər tərəfindən idarə olunur.
 - iqtisadiyyatda sənayenin inkişafına təkan verə biləcək sahələr inkişaf etdirilir.
 - maddi istehsal sahələrindən daha çox qeyri-maddi istehsal sahələrinin inkişafına xüsusi önəm verilir.
 - milli iqtisadiyyatın sərhədləri genişləndirilir.
 - industrial cəmiyyətin əsas müddəaları həyata keçirilir
-

Sual: Rostounun siyasət və artım mərhələləri haqqında yazdığı əsəri hansıdır və neçənci ildə yazmışdır? (Çəki: 1)

- "Xalqların sərvətinin mənbəyi və səbəbləri haqqında traktat" (1776)
 - "Siyasi iqtisad və vergitutmanın qanunları" (1817)
 - "Keyfiyyətli həyat xarışı"(1971)
 - "Pulun,məşğulluğun,faizin ümumi nəzəriyyəsi"(1936)
 - "Kapital" (1867)
-

Suallardan	37
Maksimal faiz	37
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: «Böyük təkan» nəzəriyyəsi tərəfdarları arasında "investisiyalar iqtisadiyyatın bütün sahələrinə balanslı surətdə tətbiq olunmalıdır" kimin fikridir? (Çəki: 1)

- R.Nurkse.
- H.Çeneri
- M.Bruno
- A.Strauton
- U. Lyuis

Sual: İkinci Dünya Müharibəsindən sonra Avropanın yenidən qurulmasında müstəsna rol oynayan nə «Böyük təkan» ideyasının təsiri altında yarandı. (Çəki: 1)

- «Marşall planı»
- «Marşall proqramı»
- «Keyns planı»
- «Nikson planı»
- «Keyns proqramı»

Sual: Sonradan, «Böyük təkan» prinsip hansı ölkələrində uğurla əməli cəhətdən geniş tətbiq olundu? (Çəki: 1)

- Asiya
- Afrika
- Şimalı Amerika
- Uzaq Şərq
- Sakit okean

Sual: Sonradan, «Böyük təkan» prinsip hansı ölkələrində uğurla əməli cəhətdən geniş tətbiq olundu? (Çəki: 1)

- Latın Amerikas
- Afrika
- Şimalı Amerika
- Uzaq Şərq
- Sakit okean

Sual: İki kəsre malik iqtisadi artım modelinin müəlliflərinə kim aiddir? (Çəki: 1)

- H.Çeneri
- N.Smelserik
- V. Leontyev
- Y.Şumpiter
- U. Lyuis

Sual: İki kəsre malik iqtisadi artım modelinin müəlliflərinə kim aiddir? (Çəki: 1)

- M.Bruno
- A.Toynibi

- K.Polaninin
 - N.Smelserik
 - Q.Myurdal
-

Sual: İki kəsre malik iqtisadi artım modelinin müəlliflərinə kim aiddir? (Çəki: 1)

- A.Strauton
 - N.Smelserik
 - Q.Myurdal
 - V. Leontyev
 - U. Lyuis
-

Sual: İki kəsre malik iqtisadi artım modeli neçənci ildə irəli sürülmüşdü? (Çəki: 1)

- 70-ci illərdə
 - 60-ci illərdə
 - 90-ci illərdə
 - 40-ci illərdə
 - 50-ci illərdə
-

Sual: İki kəsre malik iqtisadi artım modeli nə əsasında müəyyənləşirdi? (Çəki: 1)

- resurslarının daxili kəsiri
 - resurslarının balans kəsiri
 - resurslarının balans-daxili kəsiri
 - resurslarının balans-xarici kəsiri
 - resurslarının balans-arxası kəsiri
-

Sual: İki kəsre malik iqtisadi artım modeli nə əsasında müəyyənləşirdi? (Çəki: 1)

- resurslarının xarici kəsiri
 - resurslarının balans kəsiri
 - resurslarının balans-daxili kəsiri
 - resurslarının balans-xarici kəsiri
 - resurslarının balans-arxası kəsiri
-

Sual: İki kəsre malik iqtisadi artım modeli resurslarının daxili kəsiri nəyi bildirir? (Çəki: 1)

- yığımların kəsirini
 - vergilərin kəsirini
 - rüsuların kəsirini
 - bölümlərin kəsirini
 - ticarətin kəsirini
-

Sual: İki kəsre malik iqtisadi artım modeli resurslarının xarici kəsiri nəyi bildirir? (Çəki: 1)

- yığımların kəsirini
 - tədiyyə kəsirini
 - ödəmə kəsirini
 - əməliyyat kəsirini
 - ticarətin kəsirini
-

Sual: İki kəsre malik iqtisadi artım modeli özünə neçə əsas elementi daxil edirdi? (Çəki: 1)

- 3.
- 2.

- 5.
 - 4.
 - 6.
-

Sual: İki kəsre malik iqtisadi artım modelinə hansı əsas elementi daxildir? (Çəki: 1)

- sənaye əsasən yüksək ixtisaslı menecerlər tərəfindən idarə olunması
 - milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artması
 - gələcək dinamik inkişaf üçün zəruri institusional baza
 - təbii və fond resurslar
 - yığımla investisiyanın fərqi kimi meydana çıxan zəruri resurslar
-

Sual: İki kəsre malik iqtisadi artım modelinə hansı əsas elementi daxildir? (Çəki: 1)

- ixracdan idxalı çıxmaqla alınan xarici ticarət kəsiri
 - ixracdan idxalı çıxmaqla alınan xarici tədiyyə kəsiri
 - ixracdan idxalı çıxmaqla alınan xarici əməliyyat kəsiri
 - ixracdan idxalı çıxmaqla alınan xarici ticarət şərti
 - ixracdan idxalı çıxmaqla alınan xarici tədiyyə şərti
-

Sual: İki kəsre malik iqtisadi artım modelinə hansı əsas elementi daxildir? (Çəki: 1)

- Hər bir ölkənin konkret halda hərəkətə gətirə biləcəyi məhsuldar kapitalın həcmi əsas götürülür.
 - Hər bir ölkənin konkret halda hərəkətə gətirə biləcəyi sənaye kapitalın həcmi əsas götürülür.
 - Hər bir ölkənin konkret halda hərəkətə gətirə biləcəyi ticarət kapitalın həcmi əsas götürülür.
 - Hər bir ölkənin konkret halda hərəkətə gətirə biləcəyi milli kapitalın həcmi əsas götürülür.
 - Hər bir ölkənin konkret halda hərəkətə gətirə biləcəyi dövlət kapitalın həcmi əsas götürülür.
-

Sual: İki kəsre malik iqtisadi artım modelinin əməli cəhətdən təhlili göstərir ki, ona əsaslanan ölkələrdə inkişaf əsaslanır (Çəki: 1)

- xarici maliyyələşmə mənbələrinin daxili maliyyə mənbələri ilə əvəz olunmasına
 - daxili maliyyələşmə mənbələrinin xarici maliyyə mənbələri ilə əvəz olunmasına
 - dövlət maliyyələşmə mənbələrinin xüsusi maliyyə mənbələri ilə əvəz olunmasına
 - xüsusi maliyyələşmə mənbələrinin dövlət maliyyə mənbələri ilə əvəz olunmasına
 - korporativ maliyyələşmə mənbələrinin dövlət maliyyə mənbələri ilə əvəz olunmasına
-

Sual: İki kəsre malik iqtisadi artım modelinin əməli cəhətdən təhlili göstərir ki, ona əsaslanan ölkələrdə inkişaf əsaslanır (Çəki: 1)

- idxal olunan məhsulların milli məhsullarla əvəz olunmasına
 - milli məhsulların idxal olunan məhsullarla əvəz olunmasına
 - idxal olunan məhsulların ixrac olunan məhsullarla əvəz olunmasına
 - ixrac olunan məhsulların idxal olunan məhsullarla əvəz olunmasına
 - idxal olunan hazır məhsulların yarım-fabrikat məhsullarla əvəz olunmasına
-

Sual: İdxal olunan məhsulların milli məhsullarla və xarici maliyyələşmə mənbələrinin daxili maliyyə mənbələri ilə əvəz olunmasına son nəticədə (Çəki: 1)

- ölkənin maliyyə asılılığının azalmasına gətirib çıxarır
- ölkənin maliyyə asılılığının artmasına gətirib çıxarır
- ölkənin maliyyə sərbəstliyinin azalmasına gətirib çıxarır
- tədiyyə asılılığının azalmasına gətirib çıxarır
- tədiyyə asılılığının artmasına gətirib çıxarır

Sual: Sonralardan beynəlxalq miqyasda nə bu konsepsiyaya-iki kəsre malik iqtisadi artım modelinə marağı azaltdı? (Çəki: 1)

- rəqabətin güclənməsi
 - rəqabətin zəifləməsi
 - inhisarçılığın güclənməsi
 - inhisarçılığın zəifləməsi
 - dövlət tənzimlənməsinin güclənməsi
-

Sual: Sonralardan beynəlxalq miqyasda rəqabətin güclənməsi bu konsepsiyaya -iki kəsre malik iqtisadi artım modelinə marağı azaltdı, hansı yeni nəzəriyyə meydana çıxdı? (Çəki: 1)

- dualist iqtisadiyyat təlimi
 - sosial iqtisadiyyat təlimi
 - qarışıq iqtisadiyyat təlimi
 - dövlət iqtisadiyyat təlimi
 - institusional iqtisadiyyat təlimi
-

Sual: Məlumdur ki, keyns nəzəriyyəsinin tərəvdarları nə edirdilər? (Çəki: 1)

- sosial-iqtisadi inkişafın bütün ilkin şərtlərinə toxunurdular
 - ölkənin maliyyə asılılığının artmasına üstünlük verirdilər
 - ölkənin maliyyə sərbəstliyinin azalmasına üstünlük verirdilər
 - tədiyyə asılılığının azalmasına üstünlük verirdilər
 - tədiyyə asılılığının artmasına üstünlük verirdilər
-

Sual: Məlumdur ki, keyns nəzəriyyəsinin tərəvdarları nə edirdilər? (Çəki: 1)

- sosial-iqtisadi inkişafı ancaq texniki-iqtisadi parametrlərlə izah etməyə çalışırdılar
 - hər bir ölkənin konkret halda hərəkətə gətirə biləcəyi məhsuldar kapitalın həcmi əsas götürürdülər
 - hər bir ölkənin konkret halda hərəkətə gətirə biləcəyi sənaye kapitalın həcmi əsas götürürdülər
 - ixracdan idxalı çıxmaqla alınan xarici ticarət kəsirini izah etməyə çalışırdılar
 - milli gəlirdə istehsalə yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artması izah etməyə çalışırdılar
-

Sual: Məlumdur ki, keyns nəzəriyyəsinin tərəvdarları nə edirdilər? (Çəki: 1)

- onlar keyfiyyət hallarına üstünlük verirdilər
 - hər bir ölkənin konkret halda hərəkətə gətirə biləcəyi məhsuldar kapitalın həcmiə üstünlük verirdilər
 - hər bir ölkənin konkret halda hərəkətə gətirə biləcəyi sənaye kapitalın həcmiə üstünlük verirdilər
 - ixracdan idxalı çıxmaqla alınan xarici ticarət kəsirine üstünlük verirdilər milli gəlirdə istehsalə yönəldilən investisiyaların xüsusi çəkisinin kəskin artmasına üstünlük verirdilər
 - ölkənin maliyyə asılılığının azalmasına üstünlük verirdilər
-

Sual: Məlumdur ki, keyns nəzəriyyəsinin tərəvdarları nə edirdilər? (Çəki: 1)

- kəmiyyət dəyişikliklərinə üstünlük verirdilər
- xarici maliyyələşmə mənbələrinin daxili maliyyə mənbələri ilə əvəz olunmasına üstünlük verirdilər
- daxili maliyyələşmə mənbələrinin xarici maliyyə mənbələri ilə əvəz olunmasına üstünlük verirdilər
- inhisarçılığın güclənməsinə üstünlük verirdilər

hər bir ölkənin konkret halda hərəkətə gətirə biləcəyi sənaye kapitalın həcmnin əsas götürülməsinə üstünlük verirdilər

Sual: Son illərdə nə ilə xarakterizə olan neoklassik model formalaşmışdır. (Çəki: 1)

- artıq əmək təklifi
 - artıq kapital təklifi
 - artıq insan kapitalı təklifi
 - artıq təbii resurs təklifi
 - artıq informasiya texnologiya təklifi
-

Sual: Neoklassik istiqamətin tərəfdarları iqtisadi artımın neokeynsçi sistemə qarşı özlərinin hansı konsepsiyasını yaratdılar. (Çəki: 1)

- yenimodernləşmə
 - yenimodelləşmə
 - yenitəşkilolma
 - yenidənqurma
 - yenistruklaşma
-

Sual: Neoklassiklərin fikrincə (Çəki: 1)

- iqtisadi artımın əsas amili daxili amillərlə şərtlənir
 - urbanizasiya prosesləri güclənir
 - kənd təsərrüfatında irəliləyişlər müşahidə olunur
 - gələcək dinamik inkişaf üçün zəruri institusional baza yaradılır
 - xarici ticarətdə irəliləyişlər müşahidə olunur
-

Sual: Neoklassiklərin fikrincə (Çəki: 1)

- yerli sahibkarlığı inkişaf etdirməkdə
 - gələcək dinamik inkişaf üçün zəruri institusional baza yaradılır
 - kənd təsərrüfatında irəliləyişlər müşahidə olunur
 - ixtisaslı əməyin xüsusi çəkisi kəskin artır
 - milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artır
-

Sual: Neoklassiklərin fikrincə (Çəki: 1)

- milli hökumət modernləşmədə maraqlı olur
 - milli gəlir əsasən səmərəli istifadə edilir
 - urbanizasiya prosesləri güclənir
 - ixtisaslı əməyin xüsusi çəkisi kəskin artır
 - xarici ticarətdə irəliləyişlər müşahidə olunur
-

Sual: Neoklassiklərin fikrincə (Çəki: 1)

- sahibkarlar ucuz işçi qüvvəsindən daha geniş istifadə etməklə iqtisadi artıma nail olmağa çalışır
 - milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artır
 - gələcək dinamik inkişaf üçün zəruri institusional baza yaradılır
 - bir çox sənaye sahələrinin sürətli inkişafı müşahidə olunur
 - xarici ticarətdə irəliləyişlər müşahidə olunur
-

Sual: 70-ci illərdə iki kəsə malik iqtisadi artım modeli kimlər tərəfindən irəli sürülmüşdü?
1.H.Çeneri 2.C Hiks 3.M.Bruno 4. A.Strauton 5.R.Solou (Çəki: 1)

- 1,2,3
 - 2,3,4
 - 3,4,5
 - 1,3,4
 - 2,3,5
-

Sual: İki kəsre malik iqtisadi artım modeli özündə 3 əsas elementi birləşdirirdi. Onlar hansılardır? 1. Yığımla investisiyanın fərqi kimi meydana çıxan zəruri resurslar; 2. İxracdan idxalı çıxmaqla alınan xarici ticarət kəsiri; 3. Hər bir ölkənin konkret halda hərəkətə gətirə biləcəyi məhsuldar kapitalın həcmi; 4. Tələb və təklifin balanslaşdırılması; 5. İstehsalı həyata keçirmək üçün zəruri olan amillərin bir araya gətirilməsi. (Çəki: 1)

- 1,2,3
 - 2,3,5
 - 1,3,5
 - 3,4,5
 - 1,2,5
-

Sual: Avropa mədəniyyətinə əsaslanan bazar təsərrüfatının modellərinin nəzəri konsepsiyası ilk dəfə olaraq kim tərəfindən araşdırılmışdır? (Çəki: 1)

- C.Hiks
 - U.Stafford
 - R.Solou
 - T.Veblen
 - M.Veber
-

Sual: Avropa mədəniyyətinə əsaslanan bazar təsərrüfatının modellərinin nəzəri konsepsiyası sonralar kim tərəfindən inkişaf etdirilmişdir? (Çəki: 1)

- T.Veblen
 - Q.Skarfurri
 - A.Toynibi
 - U.Petti
 - C.Keyns
-

Sual: BMT-də insan inkişafı indeksi göstəriciləri hansılardır? 1) gözlənilən həyat müddəti 2) təhsilin inteqral göstəricisi 3) tələb-təklif amilləri 4) əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi ilə ölçülən həyat səviyyəsi 5) rəqabət mühitinin qorunması (Çəki: 1)

- 1,2,3
 - 1,2,4
 - 2,4,5
 - 1,2,5
 - 1,3,5
-

Sual: De Sotoya görə qanunlar nədir? (Çəki: 1)

- istehsal amilləridir
 - bazar mexanizmidir
 - ictimai kapitaldır
 - iqtisadi konyukturadır.
 - hüquqi mexanizmdir
-

BÖLMƏ: 0203

Suallardan	52
Maksimal faiz	52
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Hansı dövlətlərdə ucuz ixtisaslı işçi qüvvəsinin mövcudluğu bir çox Qərbi Avropa və Amerika sahibkarlarını öz müəssisələrini, firmalarını bu ölkələrə keçirdilər ki, onun da sahəsində həmin ölkələrdə güclü iqtisadi artım müşahidə olundu (Çəki: 1)

- Çində
- Malayziya
- İndoneziya
- Pakistan
- Tailand

Sual: Hansı dövlətlərdə ucuz ixtisaslı işçi qüvvəsinin mövcudluğu bir çox Qərbi Avropa və Amerika sahibkarlarını öz müəssisələrini, firmalarını bu ölkələrə keçirdilər ki, onun da sahəsində həmin ölkələrdə güclü iqtisadi artım müşahidə olundu (Çəki: 1)

- Tailand
- Cənubi Koreyada
- Malayziya
- İndoneziya
- Pakistan

Sual: Yüksək artıma nail olmaq üçün iş qüvvəsi sənayenin xeyrinə yenidən bölüşdürülməlidir. Kimin fikridir? (Çəki: 1)

- U. Lyuis
- Y.Şumpiterin
- A.Strauton
- Q.Myurdal
- N.Smelserik

Sual: İnstitusionalizm müəyyən mənada nəyə əsaslanır? (Çəki: 1)

- «tarixi məktəbin» alman modelinə
- «tarixi məktəbin» fransız modelinə
- «tarixi məktəbin» ingilis modelinə
- «tarixi məktəbin» modelinə
- fransız sosioloqlarının ənənələrinə

Sual: Fikir kimindir? Amerika iqtisadiyyatı kifayət qədər təbii və fond resurslarına malik olduğuna görə Amerikanın ixracının strukturunda fond tutumlu məhsullar üstünlük təşkil etməlidir. (Çəki: 1)

- V. Leontyev
- U. Lyuis
- Y.Şumpiter
- A.Strauton
- Q.Myurdal

Sual: İnstitutsionalizm müəyyən mənada nəyə əsaslanır? (Çəki: 1)

- fransız sosioloqlarının ənənələrinə
 - fransız iqtisadçılarının ənənələrinə
 - fransız politoloqlarının ənənələrinə
 - «tarixi məktəbin» fransız modelinə
 - alman sosioloqlarının ənənələrinə
-

Sual: Avropa mədəniyyətinə əsaslanan bazar təsərrüfatının modellərinin nəzəri konsepsiyası ilk dəfə olaraq kim tərəfindən araşdırılmışdır. (Çəki: 1)

- M.Veber
 - V. Leontyev
 - U. Lyuis
 - Y.Şumpiter
 - A.Strauton
-

Sual: Avropa mədəniyyətinə əsaslanan bazar təsərrüfatının modellərinin nəzəri konsepsiyası- bu yanaşma sonradan ingilis sosioloqu və tarixçisi kim tərəfindən inkişaf etmişdir. (Çəki: 1)

- M.Veber
 - V. Leontyev
 - U. Lyuis
 - Y.Şumpiter
 - A.Toynibi
-

Sual: Kim belə hesab edirdi ki, yaradıcı azlıq fəal olduğu şəraitdə cəmiyyəti sivilizasiya istiqamətində xeyli inkişaf etdirə bilər. (Çəki: 1)

- A.Toynibi
 - V. Leontyev
 - U. Lyuis
 - Y.Şumpiter
 - A.Toynibi
-

Sual: A.Toynibi fikrincə cəmiyyət neçə hissəyə bölünür? (Çəki: 1)

- 3.
 - 5
 - 7
 - 4
 - 6
-

Sual: «İqtisadiyyat institutsionallaşmış proses kimi» əsərinin müəllifi kimdir? (Çəki: 1)

- K.Polanin
 - A.Toynibi
 - V. Leontyev
 - U. Lyuis
 - Y.Şumpiter
-

Sual: «İqtisadiyyat və cəmiyyət» əsərinin müəllifi kimdir? (Çəki: 1)

- K.Polanin
- A.Toynibi
- V. Leontyev
- U. Lyuis

Sual: İnstitutsionalizmin nəzəriyyələrin mərkəzində nə durur? (Çəki: 1)

- zəif alıcılıq qabiliyyəti
 - milli gəlir əsasən səmərəli istifadə edilir
 - urbanizasiya prosesləri güclənir
 - ixtisaslı əməyin xüsusi çəkisi kəskin artır
 - xarici ticarətdə irəliləyişlər müşahidə olunur
-

Sual: İnstitutsionalizmin nəzəriyyələrin mərkəzində nə durur? (Çəki: 1)

- qeyri səmərəli tələb
 - gələcək dinamik inkişaf üçün zəruri institusional baza yaradılır
 - kənd təsərrüfatında irəliləyişlər müşahidə olunur
 - ixtisaslı əməyin xüsusi çəkisi kəskin artır
 - milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artır
-

Sual: İnstitutsionalizmin nəzəriyyələrin mərkəzində nə durur? (Çəki: 1)

- yığım azlığı
 - sənaye əsasən yüksək ixtisaslı menecerlər tərəfindən idarə olunması
 - milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artması
 - gələcək dinamik inkişaf üçün zəruri institusional baza
 - təbii və fond resurslar
-

Sual: İnstitutsionalizmin nəzəriyyələrin mərkəzində nə durur? (Çəki: 1)

- investisiyanın azlığı
 - yığımların kəsirini
 - tədiyyə kəsirini
 - ödəmə kəsirini
 - ticarətin kəsirini
-

Sual: İnstitutsionalizmin nəzəriyyələrin mərkəzində nə durur? (Çəki: 1)

- dəyərlər
 - keyfiyyətli həyat axtarışı
 - sənaye əsasən yüksək ixtisaslı menecerlər tərəfindən idarə olunması
 - milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artması
 - gələcək dinamik inkişaf üçün zəruri institusional baza
-

Sual: İnstitutsionalizmin nəzəriyyələrin mərkəzində nə durur? (Çəki: 1)

- ənənələr
 - urbanizasiya prosesləri güclənir
 - kənd təsərrüfatında irəliləyişlər müşahidə olunur
 - gələcək dinamik inkişaf üçün zəruri institusional baza yaradılır
 - xarici ticarətdə irəliləyişlər müşahidə olunur
-

Sual: İnstitutsionalizmin nəzəriyyələrin mərkəzində nə durur? (Çəki: 1)

- mədəniyyətlər.
- ixtisaslı əməyin xüsusi çəkisi kəskin artır
- xarici ticarətdə irəliləyişlər müşahidə olunur
- ixtisaslı əməyin xüsusi çəkisi kəskin artır

milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artır

Sual: «Asiya dramı» əsəri kimindir? (Çəki: 1)

- Q.Myurdal
 - K.Polanin
 - A.Toynibi
 - V. Leontyev
 - U. Lyuis
-

Sual: Q.Myurdal Adam Smidtən fərqli olaraq tədqiqat obyektı kimi hansı ölkələri götürürdü (Çəki: 1)

- Cənubi Koreya
 - Şimalı Koreya
 - Hindistan
 - Çin
 - Şiri Lanka
-

Sual: Q.Myurdal Adam Smidtən fərqli olaraq tədqiqat obyektı kimi hansı ölkələri götürürdü (Çəki: 1)

- Pakistan
 - Cənubi Koreya
 - Şiri Lanka
 - Nepal
 - Çin
-

Sual: Q.Myurdal Adam Smidtən fərqli olaraq tədqiqat obyektı kimi hansı ölkələri götürürdü (Çəki: 1)

- Tailand
 - Veytnam
 - Şiri Lanka
 - Nepal
 - Çin
-

Sual: Q.Myurdal Adam Smidtən fərqli olaraq tədqiqat obyektı kimi hansı ölkələri götürürdü (Çəki: 1)

- Malayziya
 - Veytnam
 - Yaponiya
 - Nepal
 - Çin
-

Sual: Q.Myurdal Adam Smidtən fərqli olaraq tədqiqat obyektı kimi hansı ölkələri götürürdü (Çəki: 1)

- Indoneziya
 - Veytnam
 - Yaponiya
 - Filipin
 - Sinqapur
-

Sual: İnstitutsionalizmin nəzəriyyələrinin təsiri altında son illərdə BMT-də nə işlənilib hazırlandı (Çəki: 1)

- insan inkişafı indeksi
 - insan kapitalı inkişafı indeksi
 - minilliyin inkişaf indeksi
 - sosial inkişaf indeksi
 - davamlı inkişaf indeksi
-

Sual: İnsan inkişafı indeksi neçə göstəriciyə əsaslanırdı (Çəki: 1)

- 3.
 - 4
 - 6.
 - 5.
 - 2.
-

Sual: İnsan inkişafı indeksi göstəricilərinə aiddir: (Çəki: 1)

- gözlənilən həyat müddəti
 - səhiyyənin inteqral göstəricisi
 - komunal xidmətin inteqral göstəricisi
 - pullu xidmətin göstəricisi
 - sosial infrastruktura
-

Sual: İnsan inkişafı indeksi göstəricilərinə aiddir: (Çəki: 1)

- səhiyyənin inteqral göstəricisi
 - komunal xidmətin inteqral göstəricisi
 - pullu xidmətin göstəricisi
 - sosial infrastruktura
 - təhsilin inteqral göstəricisi
-

Sual: İnsan inkişafı indeksi göstəricilərinə aiddir: (Çəki: 1)

- səhiyyənin inteqral göstəricisi
 - əhalinin hər nəfərinə düşən xalis məhsulun in həcmi ilə ölçülən həyat səviyyəsi
 - əhalinin hər nəfərinə düşən ÜMM-in həcmi ilə ölçülən həyat səviyyəsi
 - əhalinin hər nəfərinə düşən milli gəlirin həcmi ilə ölçülən həyat səviyyəsi
 - əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi ilə ölçülən həyat səviyyəsi
-

Sual: Kim nəzəri və əməli tədqiqatlarında belə bir qənaətə gəlir ki, açıq və gizli iqtisadiyyatın nisbəti insanların mövcud qanunlara əməl etməsi, yəni hüquqi dövlətin formalaşması milli iqtisadiyyatın iqtisadi artımına mühüm təsir göstərir. (Çəki: 1)

- E. de Soto
 - Q.Myurdal
 - K.Polanin
 - A.Toynibi
 - V. Leontyev
-

Sual: Kimin fikridir? iqtisadiyyatı sağlamlaşdırmaq üçün indi və gələcəkdə olan və yarana biləcək institutsional problemləri həll etmək lazımdır. (Çəki: 1)

- E. de Soto
- Q.Myurdal
- K.Polanin

- A.Toynibi
 - V. Leontyev
-

Sual: Kim institusional problemlərə qanunların mövcud reallıqlara uyğun olmasını onun effektiv işləməsinə iqtisadiyyatın tənzimlənməsinin optimal hədlərinin göstərilməsini gələcəkdə qəbul ediləcək qanunların müzakirə edilərək konsensus əsasında qəbulunu təklif edirdi. (Çəki: 1)

- E. de Soto
 - Q.Myurdal
 - K.Polanin
 - A.Toynibi
 - V. Leontyev
-

Sual: Kimə görə qanunlar ictimai kapitaldır. (Çəki: 1)

- E. de Soto
 - Q.Myurdal
 - K.Polanin
 - A.Toynibi
 - V. Leontyev
-

Sual: Son illərdə institusionalizmin təsiri altında insan kapitalının həlledici rolunu dəyərləndirilən əməli və nəzəri xarakterli tədqiqatlar meydana gəlməsində müstəsna rol oynayan iqtisadçısı kimdir? (Çəki: 1)

- E. de Soto
 - Q.Myurdal
 - K.Polanin
 - A.Toynibi
 - V. Leontyev
-

Sual: İnkişafın keynsçi, neoklassik və institusional istiqamətləri əsasən XX əsrin neçənci illərində formalaşmışdır. (Çəki: 1)

- 50-80-ci illərdə
 - 60-80-ci illərdə
 - 50-70-ci illərdə
 - 40-80-ci illərdə
 - 50-60-ci illərdə
-

Sual: Yeni artım nəzəriyyələri içərisində 1987-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüş nə nəzəriyyəsi diqqəti cəlb edir. (Çəki: 1)

- Solou
 - Myurdal
 - Polanin
 - Toynibi
 - Leontyev
-

Sual: Yeni artım nəzəriyyələri içərisində 1987-ci ildə iqtisadiyyat üzrə kim Nobel mükafatına layiq görülmüşdür. (Çəki: 1)

- Solou
- Myurdal
- Polanin
- Toynibi

Leontyev

Sual: Kim öz modelində Kobba-Duqlasın əmək və kapitaldan istifadəyə əsaslanırdı? (Çəki: 1)

- Solou
 - Myurdal
 - Polanin
 - Toynibi
 - Leontyev
-

Sual: Kim əyani surətdə göstərdi ki, yeni keynsçi modellərdə dinamik modellərin qeyri-sabitliyi hər şeydən əvvəl resursların bir-biri ilə əvəz olunmaması nəticəsidir? (Çəki: 1)

- Solou
 - Myurdal
 - Polanin
 - Toynibi
 - Leontyev
-

Sual: Kim öz modelini V.Leontyev funksiyasından fərqləndirmişdir? (Çəki: 1)

- Solou
 - Myurdal
 - Polanin
 - Toynibi
 - Leontyev
-

Sual: Kim öz modelində investisiya qoyuluşu fondların sıradan çıxmasını kapitalın fondlarla silahlanmasının dinamikada nəzərə almışdır? (Çəki: 1)

- Solou
 - Myurdal
 - Polanin
 - Toynibi
 - Leontyev
-

Sual: Daxili immiqrasiya modelinin müəllifi kimdir? (Çəki: 1)

- M.Todaro
 - E. de Soto
 - Q.Myurdal
 - K.Polanin
 - A.Toynibi
-

Sual: Səhv cavabı tapmaq. M.Todaro belə hesab edir ki, insanlar daxili miqrasiya etdikdə əsas götürürlər. (Çəki: 1)

- köçməyin gəlirini
 - köçməyin xərclərini
 - gələcəkdə daha yaxşı təhsil almağı
 - məişətini qurmağı
 - keyfiyyətli həyatı
-

Sual: Kim belə hesab edir ki, insanlar daxili miqrasiya etdikdə köçməyin gəlir və xərclərini, habelə gələcəkdə daha yaxşı təhsil almaq və məişətini qurmağı əsas götürürlər (Çəki: 1)

- M.Todaro
 - E. de Soto
 - Q.Myurdal
 - K.Polanin
 - A.Toynibi
-

Sual: Kim dualizm probleminin həllini Luisdən fərqli olaraq kənd təsərrüfatının inkişafında və bu sahəyə güclü investisiya qoyuluşunda görürdü. (Çəki: 1)

- M.Todaro
 - E. de Soto
 - Q.Myurdal
 - K.Polanin
 - A.Toynibi
-

Sual: M.Todaro dualizm probleminin həllini kimdən fərqli olaraq kənd təsərrüfatının inkişafında və bu sahəyə güclü investisiya qoyuluşunda görürdü. (Çəki: 1)

- Polanindən
 - Toynibidən
 - Lyuisdən
 - Leontyevdən
 - Smelserikndən
-

Sual: İnkişafın keynsçi, neoklassik və institusional istiqamətləri əsasən neçənci illərdəformalaşmışdır? (Çəki: 1)

- XX əsrin 50-80-ci illərində
 - XIX əsrin 20-50 ci illərində
 - XVIIləsrin 30-60-cı illərində
 - XIX əsrin 60-90 cı illərində
 - XVIII əsrin 20-30-cu illərində
-

Sual: Yeni artım nəzəriyyələrindən olan Solou nəzəriyyəsi neçənci ildəiqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür? (Çəki: 1)

- 1956-cı ildə
 - 1972-ci ildə
 - 1979-cu ildə
 - 1995-ci ildə
 - 1987-ci ildə
-

Sual: Solou öz artım modelində hansı funksiya əsaslanmışdır? (Çəki: 1)

- V.Leontyevin funksiyasına
 - Kobba Duqlasın əmək və kapitaldan istifadə funksiyasına
 - A.Smitin əmək-dəyər nəzəriyyəsinə
 - C.Keynsin multiplikator-akselerator funksiyasına
 - C.Hiksin iqtisadi artım nəzəriyyəsinə
-

Sual: Solou modeli nə üçün daha tarazlı hesab olunur? (Çəki: 1)

- investisiya qoyuluşu ilə fondların sıradan çıxmasını və kapitalın fondlarla silahlanmasının dinamikada nəzərə alındığına görə
- inflyasiyanın normal həddini hesabladığına və inflyasiyanın daha tez rast gəlinməyi sahələri göstərdiyinə görə

- iqtisadi böhranın yaranma səbəblərini izah etdiyinə görə
 - azalan faydalılıq qanununun iqtisadiyyatda baş verə biləcək tsiklik fazalara daha da mənfi təsirlərinin izahına görə
 - faydalılıq və məsrəf həddi funksiyalarına görə
-

Sual: İnsan kapitalı nədir? (Çəki: 1)

- insanın fiziki keyfiyyətlərinin məcmuu
 - insanın mənəvi keyfiyyətlərinin məcmuu
 - işçinin bütün məhsuldar keyfiyyətlərinin məcmuu
 - sosial sahələrə yatırılan sərmayələrin məcmuu
 - sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən qoyulan birbaşa investisiyalar
-

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	27
Maksimal faiz	27
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: «Məqsədlər ağacı»na aşağıdakılar aid edilir. (Çəki: 1)

- iqtisadi tsiklin tarazlaşdırılması
 - iqtisadi artım və inkişaf proporsiyalarını (artımın keyfiyyəti);
 - sosial humanizmi;
 - davamlı inkişafın uzunmüddətliliyi;
 - milli maraq və milli təhlükəsizliyi.
-

Sual: .«Məqsədlər ağacı»na aşağıdakılar aid edilir (Çəki: 1)

- pul tədavülünün sabitləşdirilməsi
 - iqtisadi artım və inkişaf proporsiyalarını (artımın keyfiyyəti)
 - sosial humanizmi
 - milli maraq və milli təhlükəsizliyi
 - davamlı inkişafın uzunmüddətliliyi
-

Sual: .«Məqsədlər ağacı»na aşağıdakılar aid edilir (Çəki: 1)

- rəqabətin stimullaşdırılması
 - iqtisadi artım və inkişaf proporsiyalarını (artımın keyfiyyəti)
 - sosial humanizmi
 - davamlı inkişafın uzunmüddətliliyi
 - milli maraq və milli təhlükəsizliyi.
-

Sual: Dövlətin iqtisadi siyasətinin məqsədlərini xarakterinə görə aşağıdakı növlərə bölmək olar: (Çəki: 1)

- mövcud vəziyyətin saxlanılmasına istiqamətlənmiş məqsədlər
 - tam məşğulluğa istiqamətlənmiş məqsədlər
 - qiymətlərin sabitliyinə istiqamətlənmiş məqsədlər
 - iqtisadi artıma istiqamətlənmiş məqsədlər
 - xarici iqtisadi tarazlığa istiqamətlənmiş məqsədlər
-

Sual: Dövlətin iqtisadi siyasətinin məqsədlərini xarakterinə görə aşağıdakı növlərə bölmək olar (Çəki: 1)

- tam məşğulluğa istiqamətlənmiş məqsədlər
 - qiymətlərin sabitliyinə istiqamətlənmiş məqsədlər
 - iqtisadi artıma istiqamətlənmiş məqsədlər
 - xarici iqtisadi tarazlığa istiqamətlənmiş məqsədlər
 - iqtisadiyyatda baş verən mütərəqqi meyillərin stimullaşdırılması
-

Sual: Dövlətin iqtisadi siyasətinin məqsədlərini xarakterinə görə aşağıdakı növlərə bölmək olar: (Çəki: 1)

- iqtisadiyyatda yeni texnologiyaların tətbiqinə istiqamətlənmiş məqsədlər
 - resursların bölgüsündə effektivliyə istiqamətlənmiş məqsədlər
 - nemətlərlə optimal təmin olunmasına istiqamətlənmiş məqsədlər
 - ətraf mühitin mühafizəsinə istiqamətlənmiş məqsədlər
 - bölgü münasibətləri sistemində bərabərliyə istiqamətlənmiş məqsədlər
-

Sual: Hansı halda dövlət səmərəli fəaliyyət göstərən hesab edilməlidir? 1. Səmərəli bazar mexanizmləri təşkil olunmalıdır, onun idarəetmədə tətbiq dairəsi genişləndirilməlidir. 2. Cəmiyyətdə sosial yardıma, köməyə ehtiyacı olan insanların sayı minimuma endirilməlidir. 3. Qanunvericiyə uyğun olaraq hüquqi-normativ aktlar yaradılmalıdır. 4. İnvestisiyaların sosiallaşmasına çalışmaq strateji məqsədə çevrilməlidir. 5. Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sahəsində (Çəki: 1)

- 2,4
 - 3,4
 - 1,5
 - 1,3,5
 - 2,3
-

Sual: Dövlətin iqtisadi siyasəti nədir? (Çəki: 1)

- transformasiya şəraitində ölkədə baş verən iqtisadi proseslərə sistemli şəkildə yanaşma, tsiklik böhranların aradan qaldırılması proseslərinin məcmusudur.
 - dövlət tərəfindən fəal investisiya siyasətinin həyata keçirilməsi və bu sahədə maliyyə təminatında tam nəzarət mexanizminin yaradılması proseslərinin məcmusudur.
 - Milli Hesablar Sistemi (MHS) planlarının işlənilib hazırlanması və konkret iqtisadi proseslərə onun vasitəsilə təsiretmə imkanlarının məcmusudur.
 - dövlət hakimiyyət, qanunverici və icra orqanları tərəfindən ölkədə baş verən iqtisadi, sosial, siyasi və d. proseslərin korrekte edilməsi məqsədyönlü şəkildə salınmaqla cəmiyyət və dövlətin maraqlarına uyğunlaşdırılması tədbirlərinin məcmusudur.
 - dövlət tərəfindən sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sahəsində problemlərin qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin məcmusudur.
-

Sual: İqtisadi siyasət anlayışını o aşağıdakı kimi izah edirdi: «Dövlətin iqtisadi siyasəti iqtisadi proseslərin gedişini nizamlamaq, onların bu proseslərə təsir göstərmək və yaxud proseslərin gedişini müəyyənləşdirən tədbirlər kompleksindən ibarətdir» (Çəki: 1)

- C.M Keynes
 - X.Girs
 - M.Fridmen
 - U.Rostou
 - J.B Sey
-

Sual: İqtisadi siyasətdə tədbirlər kompleksi – nədir? (Çəki: 1)

- Dövlət tərəfindən bazar mexanizmlərinin kompleks şəkildə yaradılmasıdır. Bu zaman bazarda tələb və təklif mütləq tarazlıq halına gətirilir, əhalinin alıcılıq qabiliyyətinin artırılması üçün bazara əlavə pul kütləsi buraxılır.
 - Sahibkarlıq fəaliyyətinin inkişafının əsas yolları araşdırılır, bu əsasən elmi və praktiki cəhətdən həyata keçirilir
 - Mühüm investisiya siyasəti mexanizmlərinin yaradılmasıdır. Və bunun nəticəsində ölkəyə xarici investisiyaların cəlbinə şərait yaratmaqdır, sosial yönümlü investisiyaların xüsusi çəkisinin artırmaqdır.
 - Elmi nəzəri və praktiki tənzimləmə vasitələrindən ibarətdir. Nəzəri cəhətdən bu iqtisadi tərəkürün formalaşması, praktik cəhətdən isə konkret funksional istiqamətlərin tənzimlənməsi vasitələri – müvafiq siyasət vasitələrindən ibarətdir.
 - İqtisadiyyatın bütün sahələrində dövlətin rolunu artırmaqdır, bu xüsusilə dövlət mülkiyyətinin xüsusi mülkiyyətə keçməsinə şərait yaratmamaqdan ibarətdir. Mülkiyyət hüquqları dövlətə məxsus olmalıdır.
-

Sual: İqtisadi siyasətin bütün formaları üçün vacib olan üç əsas prinsip aşağıdakılardan hansılardır? 1. İqtisadi siyasət hmişə iki amilin təsiri: daima dəyişkən təsərrüfatçılıq şəraiti və iqtisadi tərəkür səviyyəsi ilə formalaşır. 2. İqtisadi siyasət əsasən sosial yönümlü infrastrukturların yaradılması üçün həyata keçirilir. 3. İqtisadi siyasətin səmərəsi ölkə reallıqlarının nəzərə alınmasından asılıdır. 4. İqtisadi siyasət yalnız bazarın inkişaf qanunlarını araşdırır. 5. İqtisadi siyasət ölkənin siyasi kursunun müdafiəsinin həlledici vasitəsidir (Çəki: 1)

- 1,2,4
 - 1,2
 - 2,3,5
 - 2,4
 - 1,3,5
-

Sual: İlk iqtisadi siyasət nəzəriyyəsinin əsası kompleks şəkildə nə vaxt və kim tərəfindən qoyulmuşdur? (Çəki: 1)

- XX əsrin 50-ci illərində Y. Tinbergen tərəfindən
 - XX əsrin 30-cu illərində C. Keyns tərəfindən
 - XX əsrin ortalarında C. Xiks tərəfindən
 - XX əsrin 70-ci illərində M. Fridmen tərəfindən
 - XIX əsrin ortalarında K. Marks tərəfindən
-

Sual: Holland iqtisadçısı Y. Tinbergen optimal iqtisadi siyasətin, qurulmasının ilkin mərhələlərini və addımlarını vermişdir ki, onlar da : 1. İlk olaraq idarəedici orqanlar iqtisadi siyasətin əsas məqsədini müəyyənləşdirməlidirlər, hansı ki, insanların həyat səviyyəsinin yüksəldilməsindən ibarət olmalıdır. Sonra qoyulmuş məqsədə nail olmaq üçün məqsəd göstəricilərini müəyyənləşdirilməlidirlər; 2. İqtisadiyyatın ayrı-ayrı sahələrində özəlləşdirmənin xüsusi çəkisi artırılmalıdır. 3. İdarə edici orqanlar iqtisadi siyasətin uğrunda həyata keçirilməsi üçün öz müvafiq vasitələrini təmin etməlidirlər; 4. Seçilmiş vasitələrin məqsəd göstəriciləri ilə əlaqəsi və məqsədlərə təsir gücü olmalıdır. 5. İstehsalda “tələb öz təklifini yaratmalıdır.” prinsipi əsas götürülməlidir. (Çəki: 1)

- 1,2,5
 - 1,3,5
 - 1,2
 - 3,4,5
 - 1,3,4
-

Sual: Vahid iqtisadi fəzanın formalaşdırılması (iqtisadiyyatın idarə edilməsinə ümumi yanaşma) hansılardan ibarətdir? 1.Tipoloji yanaşma 2.Fasiləsizlik yanaşması 3.Maliyyə yanaşması 4.İqtisadi təhlükəsizlik yanaşması 5.Sosial vəziyyət yanaşması (Çəki: 1)

- 1,2
 - 2,3,4
 - 2,5
 - 3,5
 - 1,3
-

Sual: Ayrı-ayrı sahələrin, ərazilərin, funksiyaların inkişafı üçün və strateji vəzifələrin həlli üçün dövlət tənzimlənməsi alətlərinin tətbiqi (iqtisadiyyatın idarəedilməsinə fərdi yanaşma) hansı yanaşmalar baxımından həyata keçirilir? 1.əhali yanaşması 2.sahəvi yanaşma 3.ərazi yanaşması 4.funksional yanaşma 5.proqram məqsəd yanaşması 6.istehsal yanaşması (Çəki: 1)

- 1,2,3,4
 - 3,4,5,6
 - 2,3,4,5
 - 1,2,3
 - 1,4,5
-

Sual: Makroiqtisadi siyasətin modelləri dedikdə nə başa düşülür? (Çəki: 1)

- dövlətin iqtisadiyyata müdaxiləsinin birbaşa metodlar vasitəsilə həyata keçirilməsidir.
 - müxtəlif iqtisadi proseslərin məntiqi, qrafiki və riyazi təsvirüdür.
 - dövlətin iqtisadiyyata müdaxiləsinin dolayısı metodlar vasitəsilə həyata keçirilməsidir.
 - mühüm iqtisadi mexanizmlərdir
 - əsas hüquqi-normativ aktlardır.
-

Sual: Makroiqtisadi modellər ümumiləşdirmə dərəcəsinə görə hansılardır? (Çəki: 1)

- kiçik ölçülü və çoxölçülüyə
 - abstrakt-nəzəri və konkret-iqtisadi
 - xətti və qeyri-xətti
 - açıq və qapalı
 - statik və dinamik
-

Sual: Makroiqtisadi modellər strukturlaşmasına görə hansılardır? (Çəki: 1)

- abstrakt-nəzəri və konkret-iqtisadi
 - xətti və qeyri-xətti
 - statik və dinamik
 - kiçik ölçülü və çoxölçülüyə
 - açıq və qapalı
-

Sual: Makroiqtisadi modellər elementlərin qarşılıqlı əlamətlərinin xarakterinə görə hansılardır? (Çəki: 1)

- kiçik ölçülü və çoxölçülüyə
 - abstrakt-nəzəri və konkret-iqtisadi
 - xətti və qeyri-xətti
 - açıq və qapalı
 - statik və dinamik
-

Sual: Makroiqtisadi modellər əhatə dairəsinə görə hansılardır? (Çəki: 1)

- statik və dinamik
 - kiçik ölçülü və çoxölçülüyə
 - xətti və qeyri-xətti
 - abstrakt-nəzəri və konkret-iqtisadi
 - açıq və qapalı,
-

Sual: Makroiqtisadi modellər zaman amilinə görə hansılardır? (Çəki: 1)

- xətti və qeyri-xətti
 - statik və dinamik
 - kiçik ölçülü və çoxölçülüyə
 - açıq və qapalı
 - abstrakt-nəzəri və konkret-iqtisadi
-

Sual: Əsas makroiqtisadi siyasət modellərindən olan Keynes modelinin mahiyyəti aşağıdakılardan hansında verilmişdir? (Çəki: 1)

- bu modelə görə iqtisadiyyata dövlətin müdaxiləsi yol verilməzdir, iqtisadiyyat öz-özünə tənzimlənən olmalıdır.
 - bu modelə görə tələb və təklif tam tarazlaşdırılmalıdır, təklif tələbi üstələyərsə iqtisadi tsiklin böhran vəziyyətə olduğu rəsmən elan olunmalıdır.
 - bu modelə görə hər bir tələb öz təklifini yaradacaqdır. Və bu iqtisadi inkişafın əsas təkan amili olacaqdır.
 - bu modelə görə milli iqtisadiyyat tam bir ölkənin sərhəddi çərçivəsində bitməməlidir, açıq iqtisadiyyata tam inteqrasiya etməlidir.
 - bu modelə görə iqtisadiyyata dövlətin müdaxiləsi mütləqdir, əks halda iqtisad böhran vəziyyətindən çıxmaq mümkünsüzdür.
-

Sual: Makroiqtisadi amillər hansılardır? (Çəki: 1)

- ekzogen (xarici) və endogen (daxili)
 - iqtisadi
 - təbii mühit və məkan
 - zaman
 - geosiyasi
-

Sual: Xalq təsərrüfatının dövriyyə modelləri neçə yerə bölünür? (Çəki: 1)

- 2
 - 4
 - 3
 - 5
 - 6
-

Sual: Qapalı iqtisadiyyatın dövriyyə modelində yalnız ev təsərrüfatı və firmalar iştirak edir. İqtisadi sistem qapalı olduğundan bu sistemə daxil edilmir: (Çəki: 1)

- dövlət
 - xarici dünya ölkələri
 - dövlət və xarici dünya ölkələri
 - inkişaf etmiş ölkələr
 - inkişaf etməkdə olan ölkələr
-

Sual: Açıq iqtisadi sistemə hansı subyektlər daha çox təsir edir? (Çəki: 1)


- dövlət

- həm dövlət, həm də xarici dünya
- yalnız inkişaf etmiş ölkələr
- yalnız inkişaf etməkdə olan ölkələr
- yalnız xarici dünya

Sual: İnstitutsional siyasətin mahiyyəti aşağıdakılardan hansında izah olunmuşdur? (Çəki: 1)

- Regionların iqtisadi inteqrasiyasına və sosial-iqtisadi inkişafına xidmət edir.
- Dövlətin maliyyə resurslarının formalaşması və istifadəsi sahəsində, həmçinin dövlət büdcəsinin vəsaitlərinin istifadəsinə və məqsədyönlülyünə nəzarətə xidmət edir.
- Əmtəə və xidmətlərin idxal və ixracına, xarici kapitalın ölkəyə cəlb edilməsi və yerli kapitalın ölkədən çıxarılmasına xidmət edir.
- Son istehlakla məcmu yığım, dövlətin gəlir və xərcləri, idxalla ixrac arasında, iqtisadiyyatın regional və sahə strukturları arasında makroiqtisadi proporsiyaların dəyişməsinə xidmət edir
- İqtisadiyyatın dəyişən şəraitə uyğunlaşdırılaraq təşkil edilməsi üçün köhnə iqtisadi, sosial və maliyyə institutlarının yeni şəraitə cavab verə bilən tərzdə funksiya və əlaqələrinin formalaşmasına xidmət edir.

BÖLMƏ: 0302

Ad	0302
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Dövlətin iqtisadi siyasətinin məqsədlərini xarakterinə görə aşağıdakı növlərə bölmək olar (Çəki: 1)

- iqtisadiyyatda yeni fəaliyyət növlərinin tətbiqinə istiqamətlənmiş məqsədlər
- resursların bölgüsündə effektivliyə istiqamətlənmiş məqsədlər
- nemətlərlə optimal təmin olunmasına istiqamətlənmiş məqsədlər
- ətraf mühitin mühafizəsinə istiqamətlənmiş məqsədlər
- bölgü münasibətləri sistemində bərabərliyə istiqamətlənmiş məqsədlər

Sual: Dövlətin iqtisadi siyasətinin məqsədlərini xarakterinə görə aşağıdakı növlərə bölmək olar (Çəki: 1)

- elmin yaradılması
- resursların bölgüsündə effektivlik
- nemətlərlə optimal təmin olunma
- ətraf mühitin mühafizəsi
- bölgü münasibətləri sistemində bərabərlik

Sual: Dövlətin iqtisadi siyasətinin məqsədlərini xarakterinə görə aşağıdakı növlərə bölmək olar (Çəki: 1)

- texnikanın yaradılması
- tam məşğulluq
- qiymətlərin sabitliyi
- iqtisadi artım
- xarici iqtisadi tarazlıq

Sual: Dövlətin iqtisadi siyasətinin məqsədlərini xarakterinə görə aşağıdakı növlərə bölmək olar (Çəki: 1)

- tam məşğulluq
 - qiymətlərin sabitliyi
 - iqtisadi artım
 - xarici iqtisadi tarazlıq
 - texnikanın yaradılması
-

Sual: Dövlətin iqtisadi siyasətinin məqsədlərini xarakterinə görə aşağıdakı növlərə bölmək olar (Çəki: 1)

- texnikanın tətbiqi.
 - tam məşğulluq
 - qiymətlərin sabitliyi
 - iqtisadi artım
 - xarici iqtisadi tarazlıq
-

Sual: Dövlətin iqtisadi siyasətinin məqsədlərini xarakterinə görə aşağıdakı növlərə bölmək olar (Çəki: 1)

- tam məşğulluq
 - qiymətlərin sabitliyi
 - iqtisadi artım
 - xarici iqtisadi tarazlıq
 - yeni texnologiyaların yaradılması
-

Sual: Struktur siyasətin mahiyyəti aşağıdakılardan hansında izah olunmuşdur? (Çəki: 1)

- İnvestisiya və innovasiyaların miqyas, mənbə və istifadə istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edir.
 - Ərzaq təhlükəsizliyi, bir sıra sahələrin xammal bazası rolunu oynayan kənd təsərrüfatı məhsullarının istehsalı və tələbatın milli istehsal hesabına ödənilməsinə, aqrar sahədə mövcud olan problemlərin və inkişaf istiqamətlərinin, islahatların aparılmasına xidmət edir
 - Son istehlakla məcmu yığım, dövlətin gəlir və xərcləri, idxalla ixrac arasında, iqtisadiyyatın regional və sahə strukturları arasında makroiqtisadi proporsiyaların dəyişməsinə xidmət edir
 - d) Dövlətin maliyyə resurslarının formalaşması və istifadəsi sahəsində, həmçinin dövlət büdcəsinin vəsaitlərinin istifadəsinə və məqsədyönlülüyünə nəzarətə xidmət edir.
 - Regionların iqtisadi inteqrasiyasına və sosial-iqtisadi inkişafına xidmət edir.
-

Sual: Regional siyasətin mahiyyəti aşağıdakılardan hansında izah olunmuşdur? (Çəki: 1)

- Əmtəə və xidmətlərin idxal və ixracına, xarici kapitalın ölkəyə cəlb edilməsi və yerli kapitalın ölkədən çıxarılmasına xidmət edir.
 - İnvestisiya və innovasiyaların miqyas, mənbə və istifadə istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edir.
 - Ərzaq təhlükəsizliyi, bir sıra sahələrin xammal bazası rolunu oynayan kənd təsərrüfatı məhsullarının istehsalı və tələbatın milli istehsal hesabına ödənilməsinə, aqrar sahədə mövcud olan problemlərin və inkişaf istiqamətlərinin, islahatların aparılmasına xidmət edir.
 - Davamlı inkişaf baxımından resurslara qənaət və ekoloji təhlükəsizliyin təmin edilməsi, ətraf mühitin qorunmasına xidmət edir
 - Regionların iqtisadi inteqrasiyasına və sosial-iqtisadi inkişafına xidmət edir
-

Sual: Maliyyə siyasətinin mahiyyəti aşağıdakılardan hansında izah olunmuşdur? (Çəki: 1)

- Dövlətin maliyyə resurslarının formalaşması və istifadəsi sahəsində, həmçinin dövlət büdcəsinin vəsaitlərinin istifadəsinə və məqsədyönlülüyünə nəzarətə xidmət edir.

Əhalinin sosial rifahının yüksəldilməsi, məşğulluğunun təmin edilməsi, sosial standartların işlənilib hazırlanması, sosial cəhətdən zəif hesab edilən əhali qruplarının qorunması, gəlirlərin tənzimlənməsinə xidmət edən sosial siyasəti həyata keçirməklə sosial yönümlü bazar iqtisadiyyatının tarazlı fəaliyyətini təmin edir.

Davamlı inkişaf baxımından resurslara qənaət və ekoloji təhlükəsizliyin təmin edilməsi, ətraf mühitin qorunmasına xidmət edir.

Ərzaq təhlükəsizliyi, bir sıra sahələrin xammal bazası rolunu oynayan kənd təsərrüfatı məhsullarının istehsalı və tələbatın milli istehsal hesabına ödənilməsinə, aqrar sahədə mövcud olan problemlərin və inkişaf istiqamətlərinin, islahatların aparılmasına xidmət edir.

Əmtəə və xidmətlərin idxal və ixracına, xarici kapitalın ölkəyə cəlb edilməsi və yerli kapitalın ölkədən çıxarılmasına xidmət edir.

Sual: Xarici iqtisadi siyasətin mahiyyəti aşağıdakılardan hansında izah olunmuşdur? (Çəki: 1)

Davamlı inkişaf baxımından resurslara qənaət və ekoloji təhlükəsizliyin təmin edilməsi, ətraf mühitin qorunmasına xidmət edir

Ərzaq təhlükəsizliyi, bir sıra sahələrin xammal bazası rolunu oynayan kənd təsərrüfatı məhsullarının istehsalı və tələbatın milli istehsal hesabına ödənilməsinə, aqrar sahədə mövcud olan problemlərin və inkişaf istiqamətlərinin, islahatların aparılmasına xidmət edir.

Əmtəə və xidmətlərin idxal və ixracına, xarici kapitalın ölkəyə cəlb edilməsi və yerli kapitalın ölkədən çıxarılmasına xidmət edir.

Davamlı inkişaf baxımından resurslara qənaət və ekoloji təhlükəsizliyin təmin edilməsi, ətraf mühitin qorunmasına xidmət edir.

Əhalinin sosial rifahının yüksəldilməsi, məşğulluğunun təmin edilməsi, sosial standartların işlənilib hazırlanması, sosial cəhətdən zəif hesab edilən əhali qruplarının qorunması, gəlirlərin tənzimlənməsinə xidmət edən sosial siyasəti həyata keçirməklə sosial yönümlü bazar iqtisadiyyatının tarazlı fəaliyyətini təmin edir.

Sual: Investisiya-innovasiya siyasətinin mahiyyəti aşağıdakılardan hansında izah olunmuşdur? (Çəki: 1)

Investisiya və innovasiyaların miqyas, mənbə və istifadə istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edir.

Əhalinin sosial rifahının yüksəldilməsi, məşğulluğunun təmin edilməsi, sosial standartların işlənilib hazırlanması, sosial cəhətdən zəif hesab edilən əhali qruplarının qorunması, gəlirlərin tənzimlənməsinə xidmət edən sosial siyasəti həyata keçirməklə sosial yönümlü bazar iqtisadiyyatının tarazlı fəaliyyətini təmin edir.

Ərzaq təhlükəsizliyi, bir sıra sahələrin xammal bazası rolunu oynayan kənd təsərrüfatı məhsullarının istehsalı və tələbatın milli istehsal hesabına ödənilməsinə, aqrar sahədə mövcud olan problemlərin və inkişaf istiqamətlərinin, islahatların aparılmasına xidmət edir.

Əmtəə və xidmətlərin idxal və ixracına, xarici kapitalın ölkəyə cəlb edilməsi və yerli kapitalın ölkədən çıxarılmasına xidmət edir.

Davamlı inkişaf baxımından resurslara qənaət və ekoloji təhlükəsizliyin təmin edilməsi, ətraf mühitin qorunmasına xidmət edir.

Sual: Aqrar siyasətin mahiyyəti aşağıdakılardan hansında izah olunmuşdur? (Çəki: 1)

Əmtəə və xidmətlərin idxal və ixracına, xarici kapitalın ölkəyə cəlb edilməsi və yerli kapitalın ölkədən çıxarılmasına xidmət edir.

Investisiya və innovasiyaların miqyas, mənbə və istifadə istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edir.

Ərzaq təhlükəsizliyi, bir sıra sahələrin xammal bazası rolunu oynayan kənd təsərrüfatı məhsullarının istehsalı və tələbatın milli istehsal hesabına ödənilməsinə, aqrar sahədə mövcud olan problemlərin və inkişaf istiqamətlərinin, islahatların aparılmasına xidmət edir.

Davamlı inkişaf baxımından resurslara qənaət və ekoloji təhlükəsizliyin təmin edilməsi, ətraf mühitin qorunmasına xidmət edir.

Əhalinin sosial rifahının yüksəldilməsi, məşğulluğunun təmin edilməsi, sosial standartların işlənilib hazırlanması, sosial cəhətdən zəif hesab edilən əhali qruplarının qorunması, gəlirlərin tənzimlənməsinə xidmət edən sosial siyasəti həyata keçirməklə sosial yönümlü bazar iqtisadiyyatının tarazlı fəaliyyətini təmin edir.

Sual: Ekoloji siyasətin mahiyyəti aşağıdakılardan hansında izah olunmuşdur? (Çəki: 1)

- Ərzaq təhlükəsizliyi, bir sıra sahələrin xammal bazası rolunu oynayan kənd təsərrüfatı məhsullarının istehsalı və tələbatın milli istehsal hesabına ödənilməsinə, aqrar sahədə mövcud olan problemlərin və inkişaf istiqamətlərinin, islahatların aparılmasına xidmət edir.
- Əhalinin sosial rifahının yüksəldilməsi, məşğulluğunun təmin edilməsi, sosial standartların işlənilib hazırlanması, sosial cəhətdən zəif hesab edilən əhali qruplarının qorunması, gəlirlərin tənzimlənməsinə xidmət edən sosial siyasəti həyata keçirməklə sosial yönümlü bazar iqtisadiyyatının tarazlı fəaliyyətini təmin edir.
- Əmtəə və xidmətlərin idxal və ixracına, xarici kapitalın ölkəyə cəlb edilməsi və yerli kapitalın ölkədən çıxarılmasına xidmət edir.
- İnvestisiya və innovasiyaların miqyas, mənbə və istifadə istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edir.
- Davamlı inkişaf baxımından resurslara qənaət və ekoloji təhlükəsizliyin təmin edilməsi, ətraf mühitin qorunmasına xidmət göstərir.
-

Sual: Sosial siyasətin mahiyyəti aşağıdakılardan hansında izah olunmuşdur? (Çəki: 1)

- Əhalinin sosial rifahının yüksəldilməsi, məşğulluğunun təmin edilməsi, sosial standartların işlənilib hazırlanması, sosial cəhətdən zəif hesab edilən əhali qruplarının qorunması, gəlirlərin tənzimlənməsinə xidmət edən sosial siyasəti həyata keçirməklə sosial yönümlü bazar iqtisadiyyatının tarazlı fəaliyyətini təmin etmiş olur.
- Əmtəə və xidmətlərin idxal və ixracına, xarici kapitalın ölkəyə cəlb edilməsi və yerli kapitalın ölkədən çıxarılmasına xidmət edir.
- İnvestisiya və innovasiyaların miqyas, mənbə və istifadə istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edir.
- Ərzaq təhlükəsizliyi, bir sıra sahələrin xammal bazası rolunu oynayan kənd təsərrüfatı məhsullarının istehsalı və tələbatın milli istehsal hesabına ödənilməsinə, aqrar sahədə mövcud olan problemlərin və inkişaf istiqamətlərinin, islahatların aparılmasına xidmət edir.
- Davamlı inkişaf baxımından resurslara qənaət və ekoloji təhlükəsizliyin təmin edilməsi, ətraf mühitin qorunmasına xidmət edir.
-

Sual: İqtisadi tsiklların fazaları aşağıdakılardan hansında düzgün verilmişdir? 1.böhran (enmə və resessiya) tsikli; 2.depressiyaya hazırlıq tsikli 3.depressiya (staqnasiya) tsikli;4.oyanma (ekspansiya) tsikli; 5. ekspansiya tsiklinə hazırlıq; 6.qalxma (iqtisadi bum, pik) tsikli. (Çəki: 1)

- 1,2,3
- 1,2,3,4
- 1,3,4,6
- 1,2,4
- 1,4,6
-

Sual: Hansı iqtisadi nəzəriyyə tsiklların sayını azaldaraq yalnız resessiya və qalxmanı istifadə edir? (Çəki: 1)

- Neoklassik nəzəriyyə
- Solou nəzəriyyəsi
- Qərb iqtisadi nəzəriyyəsi
- Keynsçi nəzəriyyə
- Smit nəzəriyyəsi
-

Sual: ,tsiklları (bunlara ehtiyat tsiklları da deyirlər), əsasən 2- 4 il müddətində baş verən qısamüddətli əmtəənin həyat tsikli ilə əlaqələndirirdi. Tsiklların bu növünü o, dünya qızıl ehtiyatlarının dəyişməsi ilə əlaqələndirirdi.Söhbət kimdən gedir? (Çəki: 1)

- C.Kitçin
- E.Hansen
- U.Mitçell
- C.Hiks
- R.Solou

Sual: O tsiklları 7-11 il müddəti əhatə edən orta müddətli tsikllar kimi göstərirdi. Onun fikrincə əsas kapitalın yeniləşməsinin, bankların fəaliyyətinin nəticəsi kimi pul-kredit amillərinin qarşılıqlı əlaqəsinin dövrülüyü orta müddətli tsiklların baş verməsinə səbəb olmuşdu.Bu fikirlər kimə aiddir? (Çəki: 1)

- K.Marks
- K. Jüqlar
- R.Solou
- C.Keyns
- E.Hansen


Sual: Onun tsiklları 10 il müddəti əhatə edirdi.Onun fikrincə tsikllar əsas kapitalın kütləvi yeniləşməsinin dövrülüyü ilə bağlıdır.Söhbət hansı iqtisadçıdan gedir? (Çəki: 1)

- N.Kondratyev
- S.Kuznes
- A.Smit
- K.Marks
- E.Hansen

Sual: 35. Onun tsikllarına tikinti tsiklları adı verilmişdi.15-20 illik müddəti əhatə etməklə mənzillərin və digər istehsal tikililərinin növlərinin yeniləşməsi ilə bağlıdır. Sonralar bu tsikllar «uzun rəqslər, dəyişmələr» adlandırıldı.Bəs həmin tsiklların müəllifi kimdir? (Çəki: 1)

- S.Kuznes
- K.Marks
- N.Kondratyev
- K.Jüqlar
- F.Kene

BÖLMƏ: 0303

Ad	0303
Suallardan	23
Maksimal faiz	23
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Mövcud vəziyyətin saxlanılmasına istiqamətlənmiş məqsədlər: (Çəki: 1)

- milli iqtisadiyyat səviyyəsində optimal məşğulluğun saxlanılması
- müvafiq normativ-hüquqi bazanın tətbiqi
- stimullaşdırıcı mexanizmlərin tətbiqi
- İqtisadi artım və inkişaf proporsiyalarını

sosial humanizm

Sual: Mövcud vəziyyətin saxlanılmasına istiqamətlənmiş məqsədlər: (Çəki: 1)

- pul tədavülünün sabitliyinin qorunması
 - müvafiq normativ-hüquqi bazanın tətbiqi
 - stimullaşdırıcı mexanizmlərin tətbiqi
 - iqtisadi artım və inkişaf proporsiyaları
 - sosial humanizm
-

Sual: Mövcud vəziyyətin saxlanılmasına istiqamətlənmiş məqsədlər: (Çəki: 1)

- region səviyyəsində mövcud vəziyyətin inkişafının sabitləşdirilməsi
 - müvafiq normativ-hüquqi bazanın tətbiqi
 - stimullaşdırıcı mexanizmlərin tətbiqi
 - iqtisadi artım və inkişaf proporsiyaları
 - sosial humanizm
-

Sual: İqtisadiyyatda yeni texnologiyaların və fəaliyyət növlərinin tətbiqinə istiqamətlənmiş məqsədlər (Çəki: 1)

- müvafiq normativ-hüquqi bazanın tətbiqi
 - milli iqtisadiyyat səviyyəsində optimal məşğulluğun saxlanılması
 - pul tədavülünün sabitliyinin qorunması
 - sahə və region səviyyəsində mövcud vəziyyətin inkişafının sabitləşdirilməsi
 - region səviyyəsində mövcud vəziyyətin inkişafının sabitləşdirilməsi
-

Sual: İqtisadiyyatda yeni texnologiyaların və fəaliyyət növlərinin tətbiqinə istiqamətlənmiş məqsədlər (Çəki: 1)

- stimullaşdırıcı mexanizmlərin tətbiqi
 - milli iqtisadiyyat səviyyəsində optimal məşğulluğun saxlanılması
 - pul tədavülünün sabitliyinin qorunması
 - region səviyyəsində mövcud vəziyyətin inkişafının sabitləşdirilməsi
 - sahə səviyyəsində mövcud vəziyyətin inkişafının sabitləşdirilməsi
-

Sual: Dövlətin iqtisadi siyasətinin dəyərləri iqtisadi idarəetmə qərarların meyarları kimi çıxış edir və onlara aid edirlər: (Çəki: 1)

- iqtisadi artım və inkişaf proporsiyalarını (artımın keyfiyyəti)
 - milli iqtisadiyyat səviyyəsində optimal məşğulluğun saxlanılması
 - pul tədavülünün sabitliyinin qorunması
 - sahə və region səviyyəsində mövcud vəziyyətin inkişafının sabitləşdirilməsi
 - müvafiq normativ-hüquqi bazanın tətbiqi
-

Sual: Onun tsiklları - böyük konyukturanın tsikli olmaqla 48-55 illik dövrü əhatə edir. Əsasən Fransa, Böyük Britaniya, Almaniya və ABŞ iqtisadiyyatlarının statistik məlumatlarının təhlili əsasında müəyyən edilir. Söhbət kimdən gedir? (Çəki: 1)

- K.Marks
 - N.Kondratyev
 - K.Jüqlar
 - C.Keyns
 - E.Hansen
-

Sual: N.Kondratyevə görə texniki kəşflərin artması ilə bağlı olan qalxma və enmə dövrü neçənci əsri, konkret hansı illəri əhatə edir? (Çəki: 1)

- XVII əsrin 40-cı ilindən etibarən 1630-35-ci illər; 1720-27-ci illər
 - XIX əsrin 20-ci ilindən etibarən 1910-17-ci illər; 1980-1985-ci illər
 - XVI əsrin 30-cu ilindən etibarən 1630-37-ci illər; 1720-22-ci illər
 - XVIII əsrin 80-cı ilindən başlayaraq 1810-1817-ci illər; 1844-1851-ci illər
 - XX əsrin 20-ci ilindən etibarən 1940-47-ci illər; 1980-1985-ci illər
-

Sual: N.Kondratyevə görə sosial gərginlik, üsyan və inqilablarla bağlı olan qalxma və enmə dövrü hansı illəri əhatə edir? (Çəki: 1)

- 1844-1851-dən 1870-1875-ci ilə qədər qalxma və 1870-1875-ci ildən 1890-1896 –cı ilə qədər enmə
 - 1733-1751-dən 1770-1775-ci ilə qədər qalxma və 1820-1835-ci ildən 1870-1876 –cı ilə qədər enmə
 - 1910-1917-dən 1920-1925-ci ilə qədər qalxma və 1950-1955-ci ildən 1970-1974 –cı ilə qədər enmə
 - 1943-1951-dən 1970-1975-ci ilə qədər qalxma və 1980-1985-ci ildən 1990-1996 –cı ilə qədər enmə
 - 1610-1630-dən 1640-1645-ci ilə qədər qalxma və 1650-1655-ci ildən 1670-1674 –cı ilə qədər enmə
-

Sual: N.Kondratyevə görə bağlı olankənd təsərrüfatındakı depressiya qalxma və enmə dövrü hansı illəri əhatə edir? (Çəki: 1)

- 1844-1851-dən 1870-1875-ci ilə qədər qalxma və 1870-1875-ci ildən 1890-1896 –cı ilə qədər enmə
 - 1733-1751-dən 1770-1775-ci ilə qədər qalxma və 1820-1835-ci ildən 1870-1876 –cı ilə qədər enmə
 - 1890-1896-dən 1914-1920-ci ilə qədər qalxma və 1914-1920-ci ildən 1939-1945 –cı ilə qədər enmə
 - 1918-1921-dən 1941-1945-ci ilə qədər qalxma və 1970-1975-ci ildən 1980-1986 –cı ilə qədər enmə
 - 1620-1640-dən 1650-1655-ci ilə qədər qalxma və 1750-1755-ci ildən 1770-1774 –cı ilə qədər enmə
-

Sual: Protsiklik göstəricilərin mahiyyəti aşağıdakılardan hansında izah olunmuşdur? (Çəki: 1)

- İşsizliyin səviyyəsi, müflisləşənlərin sayı, hazır məhsulun istehsal ehtiyatlarının ölçüləri əksinə, iqtisadi qalxma zamanı azalır, enmə zamanı isə çoxalır;
 - İnflyasiyanın həcmi iqtisadi artıma təsir göstərərsə, tələbə təsir edən amillər istehsalçı tarazlığının pozulmasına gətirib çıxarır. Və bu hal da böhran tsiklinin dərinləşməsinə səbəb olur;
 - Bu zaman iqtisadi sistemlər bir-birini fasiləsiz şəkildə əvəz edir. Kəskin tsikllər yaranır.
 - İstehsalın məcmu həcmi, iqtisadi güclərin yüklənməsi, pul aqreqatları, pulun dövr etmə sürəti, qısa müddətli faiz dərəcəsi, qiymətlərin ümumi səviyyəsi, korporasiyaların mənfəəti iqtisadiyyatın qalxma fazasında artır, enmə fazasında azalır;
 - İxracın həcmi iqtisadi tsiklin heç bir fazası ilə əlaqəli olmur
-

Sual: Kontrtsiklik göstəricilərin mahiyyəti aşağıdakılardan hansında izah olunmuşdur? (Çəki: 1)

- İşsizliyin səviyyəsi, müflisləşənlərin sayı, hazır məhsulun istehsal ehtiyatlarının ölçüləri əksinə, iqtisadi qalxma zamanı azalır, enmə zamanı isə çoxalır;
- İxracın həcmi iqtisadi tsiklin heç bir fazası ilə əlaqəli olmur.
- İstehsalın məcmu həcmi, iqtisadi güclərin yüklənməsi, pul aqreqatları, pulun dövr etmə sürəti, qısa müddətli faiz dərəcəsi, qiymətlərin ümumi səviyyəsi, korporasiyaların mənfəəti iqtisadiyyatın qalxma fazasında artır, enmə fazasında azalır;

- Bu zaman iqtisadi sistemlər bir-birini fasiləsiz şəkildə əvəz edir.Kəskin tsikllər yaranır;
 - İnflyasiyanın həcmi iqtisadi artıma təsir göstərərsə, tələbə təsir edən amillər istehsalçı tarazlığının pozulmasına gətirib çıxarır.Və bu hal da böhran tsiklinin dərinləşməsinə səbəb olur.
-

Sual: Atsiklik göstəricilərin mahiyyəti aşağıdakılardan hansında izah olunmuşdur? (Çəki: 1)

- Bu zaman iqtisadi sistemlər bir-birini fasiləsiz şəkildə əvəz edir.Kəskin tsikllər yaranır;
 - İstehsalın məcmu həcmi, iqtisadi güclərin yüklənməsi, pul aqreqləri, pulun dövr etmə sürəti, qısa müddətli faiz dərəcəsi, qiymətlərin ümumi səviyyəsi, korporasiyaların mənfəəti iqtisadiyyatın qalxma fazasında artır, enmə fazasında azalır;
 - İnflyasiyanın həcmi iqtisadi artıma təsir göstərərsə, tələbə təsir edən amillər istehsalçı tarazlığının pozulmasına gətirib çıxarır.Və bu hal da böhran tsiklinin dərinləşməsinə səbəb olur
 - İxracın həcmi iqtisadi tsiklin heç bir fazası ilə əlaqəli olmur;
 - İşsizliyin səviyyəsi, müflisləşənlərin sayı, hazır məhsulun istehsal ehtiyatlarının ölçüləri əksinə, iqtisadi qalxma zamanı azalır, enmə zamanı isə çoxalır.
-

Sual: Bu parametrlər iqtisadi qalxma (enmə) baş verənə qədər maksimum (minimum) həddə çatır. Onlara aid edirlər: sənayedə iş həftəsinin orta müddətini, əlavə iş saatlarının orta sayını, yeni açılan müəssisələrin sayını, yeni tikinti kontraktlarının sayını, ehtiyatlarda olan dəyişikliyi, fond bazarının indekslərini, pul kütləsinin dəyişməsinə, korporasiyaların mənfəətini.Bu göstəricilər hansı parametrlərə aiddir? (Çəki: 1)

- Əsas və yaxud hadisələri qabaqlayan parametrlər
 - Geridə qalan və yaxud gecikən parametrlər
 - Uyğun gələn və yaxud üst-üstə düşən parametrlər
 - Uyğun gəlməyən və bir-birindən fərqli parametrlər
 - Zaman və məkan göstəricisinə görə uzlaşan parametrlər
-

Sual: Bu parametrlər iqtisadi qalxma (enmə) baş verdikdən sonra maksimum (minimum) həddə çatır. Onlara aiddir: 15 həftədən artıq işsiz olanların sayı, yeni müəssisə və avadanlığa xərclər, əmək haqqına xüsusi xərclər, kommersiya banklarının faiz dərəcələrinin orta səviyyəsi.Bu göstəricilər hansı parametrlərə aiddir? (Çəki: 1)

- Uyğun gəlməyən və bir-birindən fərqli parametrlər
 - Zaman və məkan göstəricisinə görə uzlaşan parametrlər
 - Əsas və yaxud hadisələri qabaqlayan parametrlər
 - Geridə qalan və yaxud gecikən parametrlər
 - Uyğun gələn və yaxud üst-üstə düşən parametrlər
-

Sual: Bu parametrlər iqtisadi aktivliyin dəyişməsinə uyğun olaraq və onlarla birgə dəyişən parametrlərdir. Yəni qalxma vaxtında artaraq maksimum, enmə vaxtında minimum olanlardır. Bunlara aiddir: ÜDM, ÜMM, işsizlik səviyyəsi, sənaye məhsulu, şəxsi gəlir, istehsalçıların qiyməti, mərkəzi bankın faiz dərəcəsi, reklama sifarişlər. Bu göstəricilər hansı parametrlərə aiddir? (Çəki: 1)

- Uyğun gəlməyən və bir-birindən fərqli parametrlər
 - Zaman və məkan göstəricisinə görə uzlaşan parametrlər
 - Əsas və yaxud hadisələri qabaqlayan parametrlər
 - Geridə qalan və yaxud gecikən parametrlər
 - Uyğun gələn və yaxud üst-üstə düşən parametrlər
-

Sual: Dövlətin iqtisadi siyasətinin subyektlərinə aşağıdakılardan hansılar aiddir? (Çəki: 1)

- yalnız bələdiyyə orqanları
- təsərrüfat maraqlarının daşıyıcıları, təmsilçiləri və icraçıları

- müxtəlif sferalar, sahələr, regionlar,iqtisadi proseslər
 - yalnız icra orqanları
 - bank işçiləri
-

Sual: Dövlətin iqtisadi siyasətinin obyektlərinə aşağıdakılardan hansılar aiddir? (Çəki: 1)

- yalnız bələdiyyə orqanları
 - təsərrüfat maraqlarının daşıyıcıları, təmsilçiləri və icraçıları
 - hüquq fəaliyyəti ilə məşğul olanlar
 - yalnız icra orqanları
 - müxtəlif sferalar, sahələr, regionlar,iqtisadi proseslər
-

Sual: Uzun müddətli iqtisadi siyasətin mahiyyəti nədir? (Çəki: 1)

- Azad sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlətin həyata keçirdiyi uzunmüddətli dəstək proqramlarının həyata keçirilməsindən ibarətdir.
 - Milli iqtisadi inkişaf zəminində bir illik iqtisadi proqnozların işlənilib hazırlanmasıdır.
 - Bir qədər davamlı şərait, zəmanətli resurs imkanları əsasında formalaşdırılır ki, bu da bir neçə il qabağa iqtisadi siyasətin ana xəttini müəyyən etməyə imkan verir.
 - İqtisadi proseslərin qeyri-sabit olduğu, xarici və daxili şərtlərin, amillərin önjədən təyin edilməsi çətinlik törədən bir vəziyyətdə formalaşdırılır.
 - İqtisadi böhran şəraitində işlənilib hazırlanan və həyata keçirilən proqramlarla bağlı tədbirlərin məcmusudur.
-

Sual: Qısa müddətli iqtisadi siyasətin mahiyyəti nədir? (Çəki: 1)

- Azad sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlətin həyata keçirdiyi uzunmüddətli dəstək proqramlarının həyata keçirilməsindən ibarətdir.
 - Milli iqtisadi inkişaf zəminində bir illik iqtisadi proqnozların işlənilib hazırlanmasıdır.
 - Bir qədər davamlı şərait, zəmanətli resurs imkanları əsasında formalaşdırılır ki, bu da bir neçə il qabağa iqtisadi siyasətin ana xəttini müəyyən etməyə imkan verir.
 - İqtisadi proseslərin qeyri-sabit olduğu, xarici və daxili şərtlərin, amillərin önjədən təyin edilməsi çətinlik törədən bir vəziyyətdə formalaşdırılır.
 - İqtisadi böhran şəraitində işlənilib hazırlanan və həyata keçirilən proqramlarla bağlı tədbirlərin məcmusudur.
-

Sual: İqtisadi siyasətin maraq daşıyıcıları və həmin maraqların icraçıları hansı subyektlərdir? (Çəki: 1)

- fiziki şəxslər və dövlət orqanları
 - yalnız hüquqi şəxslər
 - yalnız dövlət orqanları
 - yalnız fiziki şəxslər
 - xarici ölkə vətəndaşları
-

Sual: Normativ iqtisadi siyasət nədir? (Çəki: 1)

- konkret vəziyyətdə dövlət orqanlarının onların necə hərəkət etmələri, qabaqcadan təyin olunmuş, fiksə edilmiş qaydaları əvvəlcədən müəyyənləşdirilir.
 - dövlət orqanları dəyişən vəziyyətdən və iqtisadi tsikllardan asılı olaraq qərarları dəyişməli olur
 - sosial şəraitin effektiv təmin edilməsi üçün büdcədən əvəzsiz ayrılan pul vəsaitlərinin, konkret olaraq dotasiyaların həcmidir.
 - ekoloji mühitin qorunması üçün dövlətin keyfiyyətli iqtisadi siyasətinin fasiləsiz təminatıdır.
 - dövlətin həyata keçirdiyi antiinhisar siyasətinin effektiv təminatıdır
-

Sual: Pozitiv iqtisadi siyasət nədir? (Çəki: 1)

- dövlətin həyata keçirdiyi antiinhisar siyasətinin effektiv təminatıdır
- konkret vəziyyətdə dövlət orqanlarının onların necə hərəkət etmələri, qabaqcadan təyin olunmuş, fiksə edilmiş qaydaları əvvəlcədən müəyyənləşdirilir.
- sosial şəraitin effektiv təmin edilməsi üçün büdcədən əvəzsiz ayrılan pul vəsaitlərinin, konkret olaraq dotasiyaların həcmidir.
- dövlət orqanları dəyişən vəziyyətdən və iqtisadi tsikllardan asılı olaraq qərarları dəyişməli olur.
- ekoloji mühitin qorunması üçün dövlətin keyfiyyətli iqtisadi siyasətinin fasiləsiz təminatıdır

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Dövlətin öz sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə seçdiyi iqtisadi siyasət üçün nə qurulur (Çəki: 1)

- makroiqtisadi model
- mikroiqtisadi model
- meqoiqtisadi model
- balans modeli
- korporativ model

Sual: Makroiqtisadi siyasətin modelləri müxtəlif iqtisadi proseslərin təsəvvürüdür (Çəki: 1)

- məntiqi
- fəlsəfi
- sosial
- tarixi
- siyasi

Sual: Makroiqtisadi siyasətin modelləri müxtəlif iqtisadi proseslərin təsəvvürüdür (Çəki: 1)

- qrafiki
- fəlsəfi
- sosial
- tarixi
- siyasi

Sual: Makroiqtisadi siyasətin modelləri müxtəlif iqtisadi proseslərin təsəvvürüdür (Çəki: 1)

- riyazi
- fəlsəfi
- sosial
- tarixi
- siyasi

Sual: Hər bir model reallığın sadələşdirilmiş təsviri olduğundan bir sıra detalları tam nəzərə ala bilmir. Ona görə də bu modellərin heç biri (Çəki: 1)

- təknil deyil
 - balanslı deyil
 - tarazlı deyil
 - sabit deyil
 - stabil deyil
-

Sual: Hər bir model reallığın sadələşdirilmiş təsviri olduğundan bir sıra detalları tam nəzərə ala bilmir. Ona görə də bu modellərin heç biri (Çəki: 1)

- daim dəyişikliklərə məruz qalır
 - balanslı deyil
 - tarazlı deyil
 - sabit deyil
 - stabil deyil
-

Sual: Makroiqtisadi modellər sistemin ikinci dərəcəli elementlərindən yayınaraq əsas elementlər və onların qarşılıqlı əlaqələri üzərində diqqətin cəmlənməsinə imkan verir. Bu baxımdan onların sayı çoxdur. abstrakt-nəzəri modellər hansı meyarlara görə təsnifləşdirilir? (Çəki: 1)

- Ümumiləşdirmə dərəcəsinə görə
 - Strukturlaşmasına görə
 - Elementlərin qarşılıqlı əlamətlərinin xarakterinə görə
 - Əhatə dairəsinə görə
 - Zaman amilinə görə
-

Sual: Makroiqtisadi modellər sistemin ikinci dərəcəli elementlərindən yayınaraq əsas elementlər və onların qarşılıqlı əlaqələri üzərində diqqətin cəmlənməsinə imkan verir. Bu baxımdan onların sayı çoxdur. konkret-iqtisadi modellər hansı meyarlara görə təsnifləşdirilir? (Çəki: 1)

- Ümumiləşdirmə dərəcəsinə görə
 - Strukturlaşmasına görə
 - Elementlərin qarşılıqlı əlamətlərinin xarakterinə görə
 - Əhatə dairəsinə görə
 - Zaman amilinə görə
-

Sual: Makroiqtisadi modellər sistemin ikinci dərəcəli elementlərindən yayınaraq əsas elementlər və onların qarşılıqlı əlaqələri üzərində diqqətin cəmlənməsinə imkan verir. Bu baxımdan onların sayı çoxdur. kiçik ölçülü modellər hansı meyarlara görə təsnifləşdirilir? (Çəki: 1)

- Ümumiləşdirmə dərəcəsinə görə
 - Strukturlaşmasına görə
 - Elementlərin qarşılıqlı əlamətlərinin xarakterinə görə
 - Əhatə dairəsinə görə
 - Zaman amilinə görə
-

Sual: Makroiqtisadi modellər sistemin ikinci dərəcəli elementlərindən yayınaraq əsas elementlər və onların qarşılıqlı əlaqələri üzərində diqqətin cəmlənməsinə imkan verir. Bu baxımdan onların sayı çoxdur. çoxölçülü modellər hansı meyarlara görə təsnifləşdirilir? (Çəki: 1)

- Ümumiləşdirmə dərəcəsinə görə
 - Strukturlaşmasına görə
 - Elementlərin qarşılıqlı əlamətlərinin xarakterinə görə
 - Əhatə dairəsinə görə
 - Zaman amilinə görə
-

Sual: Makroiqtisadi modellər sistemin ikinci dərəcəli elementlərindən yayınaraq əsas elementlər və onların qarşılıqlı əlaqələri üzərində diqqətin cəmlənməsinə imkan verir. Bu baxımdan onların sayı çoxdur. xətti modellər hansı meyarlara görə təsnifləşdirilir? (Çəki: 1)

- Ümumiləşdirmə dərəcəsinə görə
 - Strukturlaşmasına görə
 - Elementlərin qarşılıqlı əlamətlərinin xarakterinə görə
 - Əhatə dairəsinə görə
 - Zaman amilinə görə
-

Sual: Makroiqtisadi modellər sistemin ikinci dərəcəli elementlərindən yayınaraq əsas elementlər və onların qarşılıqlı əlaqələri üzərində diqqətin cəmlənməsinə imkan verir. Bu baxımdan onların sayı çoxdur. qeyri-xətti modellər hansı meyarlara görə təsnifləşdirilir? (Çəki: 1)

- Ümumiləşdirmə dərəcəsinə görə
 - Strukturlaşmasına görə
 - Elementlərin qarşılıqlı əlamətlərinin xarakterinə görə
 - Əhatə dairəsinə görə
 - Zaman amilinə görə
-

Sual: Makroiqtisadi modellər sistemin ikinci dərəcəli elementlərindən yayınaraq əsas elementlər və onların qarşılıqlı əlaqələri üzərində diqqətin cəmlənməsinə imkan verir. Bu baxımdan onların sayı çoxdur. qeyri-xətti modellər hansı meyarlara görə təsnifləşdirilir? (Çəki: 1)

- Ümumiləşdirmə dərəcəsinə görə
 - Strukturlaşmasına görə
 - Elementlərin qarşılıqlı əlamətlərinin xarakterinə görə
 - Əhatə dairəsinə görə
 - Zaman amilinə görə
-

Sual: Makroiqtisadi modellər sistemin ikinci dərəcəli elementlərindən yayınaraq əsas elementlər və onların qarşılıqlı əlaqələri üzərində diqqətin cəmlənməsinə imkan verir. Bu baxımdan onların sayı çoxdur. açıq modellər hansı meyarlara görə təsnifləşdirilir? (Çəki: 1)

- Ümumiləşdirmə dərəcəsinə görə
 - Strukturlaşmasına görə
 - Elementlərin qarşılıqlı əlamətlərinin xarakterinə görə
 - Əhatə dairəsinə görə
 - Zaman amilinə görə
-

Sual: Makroiqtisadi modellər sistemin ikinci dərəcəli elementlərindən yayınaraq əsas elementlər və onların qarşılıqlı əlaqələri üzərində diqqətin cəmlənməsinə imkan verir. Bu baxımdan onların sayı çoxdur. qapalı modellər hansı meyarlara görə təsnifləşdirilir? (Çəki: 1)

- Ümumiləşdirmə dərəcəsinə görə
 - Strukturlaşmasına görə
 - Elementlərin qarşılıqlı əlamətlərinin xarakterinə görə
 - Əhatə dairəsinə görə
 - Zaman amilinə görə
-

Sual: Qəbul olunub ki, müxtəlif dövlətlər, ictimai-siyasi sistemlərdə dövlətin iqtisadi siyasətinin məqsədləri.... deyil. (Çəki: 1)

- oxşar
- eyni
- sabit

dəyişkən

Sual: Dövlətin iqtisadi siyasətinin məqsədləri asılı deyil: (Çəki: 1)

- dünya iqtisadiyyatına inteqrasiya olunması dərəcəsindən
 - ölkənin sosial-iqtisadi inkişaf səviyyəsindən,
 - ölkədə əhəlinin rifah halı və yaşayış səviyyəsindən,
 - tarixi şəraitindən,
 - milli ənənələrindən
-

Sual: Qloballaşma şəraitində formalaşan Milli iqtisadiyyatın qarşısında duran ən başlıca problemlərdən biri deyil: (Çəki: 1)

- keçid mərhələsində həyata keçirilən əsaslı sistem dəyişikliklər
 - ölkənin iqtisadi müstəqilliyi və təhlükəsizliyini gözləmək
 - dünya bazarında rəqabət aparmaq qabiliyyətinin təmin edilməsi
 - iqtisadi təhlükəsizliyin əldə olunması
 - başlıca problemlərin həll edilməsi
-

Sual: Bizim dövlətin böyüklüyü və qüdrəti malik olduğumuz sərvətlərlə deyil, bu sərvətlərdən necə istifadə etməyimizlə müəyyənləşir»-fikri kimə məxsusdur? (Çəki: 1)

- C.Vaşinqton
 - T.Ruzvelt
 - H.Ə.Əliyev
 - M.K.Atatürk
 - V.Putin
-

Sual: Ölkəmizdə neft gəlirlərinin idarə edilməsinin ən effektiv modelini yaratdı.-kim? (Çəki: 1)

- R.Abdullayev
 - İ.Əliyev
 - Ə.Həsənov
 - M.Rəsulzadə
 - H.Əliyev
-

Sual: Bütün məqsədlərin birgə qəbul edilməsi müasir dövrdə... kimi dövlətin iqtisadi siyasətinin qlobal vəzifəsinə çevrilir: (Çəki: 1)

- makroiqtisadi tarazlıq
 - iqtisadi davamlılıq
 - ümumi iqtisadi tarazlıq
 - təbii məşğulluq
 - daimi məşğulluq
-

Sual: Beynəlxalq bazar münasibətlərinə və iqtisadi əlaqələrə inteqrasiya edən dövlət üçün..... sosial-iqtisadi inkişafa malik olma baxımından iqtisadi təhlükəsizlik obyektini kimi bütün səviyyələrdəki təsərrüfat sistemi qəbul edilir.-aidir: (Çəki: 1)

- daxili taraz
 - davamlı
 - müstəqil
 - daxili
 - birbaşa
-

Sual: Ölkə daxili və onun hüdudlarından kənarında həyata keçirilən işə neqativ halların qarşısının alınmasını daha da aktuallaşdırır. (Çəki: 1)

- işgüzar əməkdaşlığın mürəkkəbləşməsi
 - xarici əlaqələrin genişlənməsi
 - sərbəst iqtisadiyyatın inkişaf etdirilməsi
 - lobbiçiliyin gücənməsi
 - tənzimləmə
-

Sual: Hansı ailətlər vasitəsi ilə Yaponiya hökuməti sənaye sahələrində tədqiqatları stimullaşdırır? 1. güzəştli vergilər 2. sürətləndirilmiş amortizasiya 3. güzəştli kreditlər 4. dövlət investisiyaları 5. subsidiyalar (Çəki: 1)

- 3,4 və 5
 - 1,2 və 3
 - 3 və 4
 - 4 və 5
 - 2 və 5
-

Sual: Məqsədli proqramın təsnifat əlamətlərinə adıçəkilənlərdən hansı aiddir? 1. proqramda əks olunan problemin mahiyyəti 2. problemin xarakteri 3. problemin həlli müddəti 4. funksional əlamətləri 5. informasiyanın əldə edilmə üsulu (Çəki: 1)

- 1,2, 3
 - 2, 5
 - 2, 3, 4
 - 1,3, 4
 - 1,2,3,4,5
-

Sual: Milli iqtisadiyyatın məqsədi iqtisadiyyatın balanslaşdırılmış bərabər səviyyədə inkişafa nail olmaqdan ibarətdir və dövlət bu məqsədi həyata keçirmək üçün aşağıdakı funksiyaları həyata keçirir: 1. Qanunverici 2. İnzibati 3. informasiya 4. tənzimləmə 5. nəzarət (Çəki: 1)

- 1,2,3,4,5
 - 1,4,5
 - heçbiri
 - 1,2,3
 - 1,3,4
-

Sual: Almaniyada ... ildə stabilləşdirməyə və iqtisadi artıma köməklik kimi irəli sürülən «Dövlətin iqtisadi siyasətinin əsas qanunu» qəbul edilmişdir. (Çəki: 1)

- 1976
 - 1967
 - 1987
 - 1978
 - 1977
-

Sual: İlk öncə iqtisadiyyatın hansı məqsədini göstərmək qəbul olunmuşdur.? (Çəki: 1)

- əsas və vacib
 - əsas və aparıcı
 - qlobal və aparıcı
 - qlobal və əsas
 - əsas və qlobal
-

Sual: iqtisadi siyasəti formalaşdırarkən və reallaşdırarkən təhlükələri müəyyən etmək lazım gəlir:aid deyil (Çəki: 1)

- Milli məhsulun rəqabət qabiliyyətliliyinin aşağı olması
- İxracın xammal yönümlü olması
- Texnika və texnologiyanın idxaldan asılı olması
- daxili tarazlığın əldə olunması
- Ölkədən kapitalın kənara axını

Sual: iqtisadi siyasəti formalaşdırarkən və reallaşdırarkən təhlükələri müəyyən etmək lazım gəlir:aid deyil (Çəki: 1)

- Dünya bazarlarında yerli məhsula qarşı diskriminasiyaların olması
- Ölkə iqtisadiyyatının xarici kreditlərdən, investisiyalardan asılı olması
- Dövlətin xarici borcunun yüksək olması
- Beynəlxalq maliyyə qurumlarının ölkədə gedən bazar yenidənqurma proseslərinə müdaxilə etməsi
- Milli məhsulun rəqabət qabiliyyətliliyinin yüksək olması

BÖLMƏ: 0402

Ad	0402
Suallardan	27
Maksimal faiz	27
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Makroiqtisadi modellər sistemin ikinci dərəcəli elementlərindən yayınaraq əsas elementlər və onların qarşılıqlı əlaqələri üzərində diqqətin cəmlənməsinə imkan verir. Bu baxımdan onların sayı çoxdur. statik-yəni, zaman amili nəzərə alınmayan modellər hansı meyarlara görə təsnifləşdirilir? (Çəki: 1)

- Ümumiləşdirmə dərəcəsinə görə
- Strukturlaşmasına görə
- Elementlərin qarşılıqlı əlamətlərinin xarakterinə görə
- Əhatə dairəsinə görə
- Zaman amilinə görə

Sual: Makroiqtisadi modellər sistemin ikinci dərəcəli elementlərindən yayınaraq əsas elementlər və onların qarşılıqlı əlaqələri üzərində diqqətin cəmlənməsinə imkan verir. Bu baxımdan onların sayı çoxdur. dinamik - yəni, zaman əsas amil kimi çıxış edən modellər hansı meyarlara görə təsnifləşdirilir? (Çəki: 1)

- Ümumiləşdirmə dərəcəsinə görə
- Strukturlaşmasına görə
- Elementlərin qarşılıqlı əlamətlərinin xarakterinə görə
- Əhatə dairəsinə görə
- Zaman amilinə görə

Sual: Modelin qurulması və mövcud problemin təhlil edilməsi üçün makroiqtisadi amilləri müəyyənləşdirmək lazımdır. Bu ən böyük çətinlik törədən məsələdir. Çünki konkret problemin makroiqtisadi təhlilinin aparılması üçün konkret zaman anında hansı amillərin əsas olmasının təyini əsas şərtidir. Amillər əsasən ekzogen (xarici) və endogen (daxili) götürülür. Ekzogen amillər kimi (Çəki: 1)

- dünyada əhalinin dinamikası
 - dünyada əhalinin gəlirləri
 - texnikanın amortizasiyası
 - texnologiyanın idxalı
 - neft yataqlarının kəşfi
-

Sual: Modelin qurulması və mövcud problemin təhlil edilməsi üçün makroiqtisadi amilləri müəyyənləşdirmək lazımdır. Bu ən böyük çətinlik töredən məsələdir. Çünki konkret problemin makroiqtisadi təhlilinin aparılması üçün konkret zaman anında hansı amillərin əsas olmasının təyini əsas şərtidir. Amillər əsasən ekzogen (xarici) və endogen (daxili) götürülür. Ekzogen amillər kimi (Çəki: 1)

- dünyada əhalinin miqrasiyası
 - dünyada əhalinin gəlirləri
 - texnikanın amortizasiyası
 - texnologiyanın idxalı
 - neft yataqlarının kəşfi
-

Sual: Modelin qurulması və mövcud problemin təhlil edilməsi üçün makroiqtisadi amilləri müəyyənləşdirmək lazımdır. Bu ən böyük çətinlik töredən məsələdir. Çünki konkret problemin makroiqtisadi təhlilinin aparılması üçün konkret zaman anında hansı amillərin əsas olmasının təyini əsas şərtidir. Amillər əsasən ekzogen (xarici) və endogen (daxili) götürülür. Ekzogen amillər kimi (Çəki: 1)

- texnikanın inkişafı
 - dünyada əhalinin gəlirləri
 - texnikanın amortizasiyası
 - texnologiyanın idxalı
 - neft yataqlarının kəşfi
-

Sual: Modelin qurulması və mövcud problemin təhlil edilməsi üçün makroiqtisadi amilləri müəyyənləşdirmək lazımdır. Bu ən böyük çətinlik töredən məsələdir. Çünki konkret problemin makroiqtisadi təhlilinin aparılması üçün konkret zaman anında hansı amillərin əsas olmasının təyini əsas şərtidir. Amillər əsasən ekzogen (xarici) və endogen (daxili) götürülür. Ekzogen amillər kimi (Çəki: 1)

- texnologiyanın inkişafı
 - dünyada əhalinin gəlirləri
 - texnikanın amortizasiyası
 - texnologiyanın idxalı
 - neft yataqlarının kəşfi
-

Sual: Modelin qurulması və mövcud problemin təhlil edilməsi üçün makroiqtisadi amilləri müəyyənləşdirmək lazımdır. Bu ən böyük çətinlik töredən məsələdir. Çünki konkret problemin makroiqtisadi təhlilinin aparılması üçün konkret zaman anında hansı amillərin əsas olmasının təyini əsas şərtidir. Amillər əsasən ekzogen (xarici) və endogen (daxili) götürülür. Ekzogen amillər kimi (Çəki: 1)

- müharibələr
 - dünyada əhalinin gəlirləri
 - texnikanın amortizasiyası
 - texnologiyanın idxalı
 - neft yataqlarının kəşfi
-

Sual: Modelin qurulması və mövcud problemin təhlil edilməsi üçün makroiqtisadi amilləri müəyyənləşdirmək lazımdır. Bu ən böyük çətinlik törədən məsələdir. Çünki konkret problemin makroiqtisadi təhlilinin aparılması üçün konkret zaman anında hansı amillərin əsas olmasının təyini əsas şərtidir. Amillər əsasən ekzogen (xarici) və endogen (daxili) götürülür. Ekzogen amillər kimi (Çəki: 1)

- siyasi hadisələr
 - dünyada əhalinin gəlirləri
 - texnikanın amortizasiyası
 - texnologiyanın idxalı
 - neft yataqlarının kəşfi
-

Sual: Modelin qurulması və mövcud problemin təhlil edilməsi üçün makroiqtisadi amilləri müəyyənləşdirmək lazımdır. Bu ən böyük çətinlik törədən məsələdir. Çünki konkret problemin makroiqtisadi təhlilinin aparılması üçün konkret zaman anında hansı amillərin əsas olmasının təyini əsas şərtidir. Amillər əsasən ekzogen (xarici) və endogen (daxili) götürülür. Ekzogen amillər kimi (Çəki: 1)

- neftin və d.yanacaqların qiymətinin dəyişməsi
 - dünyada əhalinin gəlirləri
 - texnikanın amortizasiyası
 - texnologiyanın idxalı
 - neft yataqlarının kəşfi
-

Sual: Modelin qurulması və mövcud problemin təhlil edilməsi üçün makroiqtisadi amilləri müəyyənləşdirmək lazımdır. Bu ən böyük çətinlik törədən məsələdir. Çünki konkret problemin makroiqtisadi təhlilinin aparılması üçün konkret zaman anında hansı amillərin əsas olmasının təyini əsas şərtidir. Amillər əsasən ekzogen (xarici) və endogen (daxili) götürülür. Ekzogen amillər kimi (Çəki: 1)

- qızıl yataqlarının kəşfi
 - dünyada əhalinin gəlirləri
 - texnikanın amortizasiyası
 - texnologiyanın idxalı
 - neft yataqlarının kəşfi
-

Sual: Modelin qurulması və mövcud problemin təhlil edilməsi üçün makroiqtisadi amilləri müəyyənləşdirmək lazımdır. Bu ən böyük çətinlik törədən məsələdir. Çünki konkret problemin makroiqtisadi təhlilinin aparılması üçün konkret zaman anında hansı amillərin əsas olmasının təyini əsas şərtidir. Amillər əsasən ekzogen (xarici) və endogen (daxili) götürülür. Ekzogen amillər kimi (Çəki: 1)

- yeni təbii resursların aşkara çıxarılması
 - dünyada əhalinin gəlirləri
 - texnikanın amortizasiyası
 - texnologiyanın idxalı
 - neft yataqlarının kəşfi
-

Sual: Modelin qurulması və mövcud problemin təhlil edilməsi üçün makroiqtisadi amilləri müəyyənləşdirmək lazımdır. Bu ən böyük çətinlik törədən məsələdir. Çünki konkret problemin makroiqtisadi təhlilinin aparılması üçün konkret zaman anında hansı amillərin əsas olmasının təyini əsas şərtidir. Amillər əsasən ekzogen (xarici) və endogen (daxili) götürülür. Ekzogen amillər kimi (Çəki: 1)

- hava şəraiti
- dünyada əhalinin gəlirləri
- texnikanın amortizasiyası
- texnologiyanın idxalı

neft yataqlarının kəşfi

Sual: Xalq təsərrüfatının dövriyyəsinin modelləri makroiqtisadi qarşılıqlı əlaqələr sistemini təhlil etməyə imkan verir. İqtisadiyyat açıq və qapalı olduğundan iqtisadi siyasətin necə olmasına təsir edir. Ona görə xalq təsərrüfatının dövriyyə modellərini neçə yerə bölürlər. (Çəki: 1)

- 3
 - 2
 - 5
 - 4
 - 6
-

Sual: Qapalı iqtisadiyyatın dövriyyə modeli hansıdır (Çəki: 1)

- birinci tip
 - ikinci tip
 - üçüncü tip
 - dördüncü tip
 - beşinci tip
-

Sual: Yalnız ev təsərrüfatı və firmalar iştirak etdiyi model hansıdır (Çəki: 1)

- birinci tip
 - ikinci tip
 - üçüncü tip
 - dördüncü tip
 - beşinci tip
-

Sual: Dövlətin iştirakı qapalı sistemə daxil edildiyi və dövlət vergilər, satınalmalar və pul kütləsinin tənzimləməsi ilə bu prosesə təsir göstərdiyi. model hansıdır. (Çəki: 1)

- birinci tip
 - ikinci tip
 - üçüncü tip
 - dördüncü tip
 - beşinci tip
-

Sual: Dövlətin iştirakı qapalı sistemə daxil edilir və dövlət vergilər, satınalmalar və pul kütləsinin tənzimləməsi ilə bu prosesə təsir göstərir. (Çəki: 1)

- birinci tip
 - ikinci tip
 - üçüncü tip
 - dördüncü tip
 - beşinci tip
-

Sual: Dövlətin ali məqsədi cəmiyyətin ictimai rifahına nail olmaqdır. «Piramida»nın növbəti pilləsində ictimai-siyasi məqsədlər kimi göstərilir: 1. Müstəqillik 2. Hüquqiintizam 3.

Təhlükəsizlik 4. Stabillik 5. Sabitlik 6. Davamlılıq (Çəki: 1)

- 1,3,4
 - 3,5,6
 - 1,2,3
 - 1,3,5
 - 1,2,4
-

Sual: Müstəqillik dedikdəvə...müstəqillik nəzərdə tutulur. (Çəki: 1)

- iqtisadi,sosial
 - sosial,siyasi
 - iqtisadi,siyasi
 - sosial,hüquqi
 - hüquqi,siyasi
-

Sual: Dövlətin iqtisadi siyasətinin məqsədlərini xarakterinə görə neçə növə bölmək olar? (Çəki: 1)

- 3
 - 4
 - 5
 - 6
 - 2
-

Sual: Dövlətin iqtisadi siyasətinin dəyərləri iqtisadi idarəetmə qərarların meyarları kimi çıxış edir və onlara aid edirlər:aid deyil (Çəki: 1)

- İqtisadi artım və inkişaf proporsiyalarını (artımın keyfiyyəti);
 - Sosial humanizmi
 - Davamlı inkişafın uzunmüddətliliyi
 - Milli maraqvəmillitəhlükəsizliyi.
 - İqtisadi sabitlik və iqtisadi davamlılıq
-

Sual: Dövlətin iqtisadi siyasətinin dəyərləri iqtisadi idarəetmə qərarların meyarları kimi çıxış edir və onlara aid edirlər:aid deyil (Çəki: 1)

- İqtisadi artım və inkişaf proporsiyalarını (artımın keyfiyyəti);
 - Sosial humanizmi
 - Davamlı inkişafın uzunmüddətliliyi
 - Milli maraqvəmillitəhlükəsizliyi
 - Daimi məşğulluq və iqtisadi sabitlik
-

Sual: Dövlətin iqtisadi siyasətinin dəyərləri iqtisadi idarəetmə qərarların meyarları kimi çıxış edir və onlara aid edirlər:aid deyil (Çəki: 1)

- İqtisadi artım və inkişaf proporsiyalarını (artımın keyfiyyəti);
 - Sosial humanizmi
 - Davamlı inkişafın uzunmüddətliliyi
 - Milli maraqvəmillitəhlükəsizliyi.
 - Sosial humanizm və sosial sabitlik
-

Sual: İqtisadiyyatın necə strukturu ölkəni dünya bazarı konyukturasından asılılığını gücləndirir.? (Çəki: 1)

- pozitiv
 - neqativ
 - asılı
 - dolayı
 - birbasa
-

Sual: Bir qayda olaraq.... daha çox ehtimal, ekspert xarakteri daşıyır. (Çəki: 1)

- riskin idarə edilməsi

- riskin dəyərləndirilməsi
 - riskin iymətləndirilməsi
 - riskin ölçüsü
 - riskin səbəbi
-

Sual: Qarışıq iqtisadiyyatlı hər bir dövlət neçə əsas funksiyaları iqtisadi siyasəti reallaşdıran zaman nəzərə alır: (Çəki: 1)

- 2
 - 3
 - 4
 - 5
 - 6
-

Sual: Qarışıq iqtisadiyyatlı hər bir dövlət aşağıdakı əsas funksiyaları iqtisadi siyasəti reallaşdıran zaman nəzərə alır:aid deyil (Çəki: 1)

- bazar iqtisadiyyatının səmərəli fəaliyyət göstərməsi üçün təsərrüfat qanunvericiliyinin işlənməsi, hüquqi əsasın və sosial mühitin təmini;
 - rəqabətin və bazar mexanizminin saxlanmasının təmini;
 - müxtəlif ictimai qrupların sosial müdafiə və təminatına istiqamətlənən gəlir və maddi nemətlərin yenidən bölgüsü;
 - milli məhsulun strukturunun dəyişdirilməsi üçün resursların bölgüsünün tənzimlənməsi;
 - iqtisadi artımın stimullaşdırılması və iqtisadi konyunkturanın dəyişmədiyi şəraitdə iqtisadiyyatın sabitləşdirilməsi;
-

BÖLMƏ: 0403

Ad	0403
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Açıq iqtisadi sistemdə dövlətin iştirakı ilə xalq təsərrüfatının dövriyyəsinin modelində həm dövlət, həm də xarici dünya iqtisadi sistemə təsir etdiyi model hansıdır (Çəki: 1)

- birinci tip
 - ikinci tip
 - üçüncü tip
 - dördüncü tip
 - beşinci tip
-

Sual: C.Kitçinin tsiklləri (bunlara ehtiyat tsiklləri də deyirlər), əsasən neçə il müddətində baş verən qısamüddətli, əmtəənin həyat tsikli ilə əlaqəli olan tsikllərdir (Çəki: 1)

- 2-4
 - 1
 - 1-2
 - 4
 - 2-3
-

Sual: K. Jüqların tsiklları neçə il müddəti əhatə edən orta müddətli tsikllar əsas kapitalın yeniləşməsinin, bankların fəaliyyətinin nəticəsi kimi pul-kredit amillərinin qarşılıqlı əlaqəsinin dövrülüyü ilə bağlı olan tsikllardır (Çəki: 1)

- 7-11
 - 5-9
 - 5-12
 - 4
 - 6-10
-

Sual: K.Marksın tsiklları neçə il müddətini əhatə edən bu tsikllar əsas kapitalın kütləvi yeniləşməsinin dövrülüyü ilə bağlıdır (Çəki: 1)

- 10
 - 20
 - 30
 - 40
 - 50
-

Sual: S.Kuznesin tsiklları və yaxud tikinti tsiklları neçə illik müddəti əhatə etməklə mənzillərin və digər istehsal tikililərinin növlərinin yeniləşməsi ilə bağlıdır. Sonralar bu tsikllar «uzun rəqslər, dəyişmələr» adlandırıldı (Çəki: 1)

- 15-20
 - 10-20
 - 25-35
 - 40
 - 30-35
-

Sual: N.Kondratyevin tsiklları - böyük konyunkturanın tsikli olmaqla neçə illik dövrü əhatə edir. (Çəki: 1)

- 48-55
 - 30-35
 - 50-55
 - 40
 - 55-60
-

Sual: Qarışıq iqtisadiyyatlı hər bir dövlət aşağıdakı əsas funksiyaları iqtisadi siyasəti reallaşdıran zaman nəzərə alır:aid deyil (Çəki: 1)

- bazar iqtisadiyyatının səmərəli fəaliyyət göstərməsi üçün təsərrüfat qanunvericiliyinin işlənməsi, hüquqi əsasın və sosial mühitin təmini;
 - rəqabətin və bazar mexanizminin saxlanmasının təmini;
 - müxtəlif ictimai qrupların sosial müdafiə və təminatına istiqamətlənən gəlir və maddi nemətlərin yenidən bölgüsü;
 - milli məhsulun strukturunun dəyişdirilməsi üçün resursların bölgüsünün tənzimlənməsi;
 - dövlətin iqtisadi siyasətinin məqsədinin tərkibi
-

Sual: Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi səviyyəsi barədə daha ətraflı təsəvvür əldə etmək üçün problemin mahiyyətini dərk etməyə imkan verən 25-ə yaxın göstərici təhlil edilir:aid deyil (Çəki: 1)

- adambaşına düşən ümumi daxili məhsul, onun dinamikası, ölkələr üzrə müqayisəsi;
- emalədiçi sənayenin ümumi məhsulda xüsusi çəkisi;
- adambaşına düşən fəal əhalinin sayı;
- sənayenin ümumi məhsulunda maşınqayırmanın xüsusi çəkisi;

investisiyaların ümumi daxiliməhsulanisbəti;

Sual: Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi səviyyəsi barədə daha ətraflı təsəvvür əldə etmək üçün problemin mahiyyətini dərk etməyə imkan verən 25-ə yaxın göstərici təhlil edilir: aid deyil (Çəki: 1)

- Xarici borc, ÜDM görə 30 %
 - İnflyasiyanın səviyyəsi, 125%
 - inflyasiyanın səviyyəsi 25%
 - Daxili borc, ÜDM görə 30 %
 - Dövlət borcunun ödənilməsi üçün xərclərin xüsusi çəkisi, dövlət büdcəsinin xərclərinin ümumi həcminə görə 20%
-

Sual: Uzunmüddətli dövr ərzində..... konsepsiyalarda hesab edilirdi ki, konyuktura sabitliyi blokunda aparıcı məqsəd iqtisadi artım sayılır və digər vəzifələrin yerinə yetirilməsi dəəsaslı dərəcədə ondan asılı idi. (Çəki: 1)

- ortodoksal
 - ordoliberal
 - klassik
 - neoklassik
 - neoliberal
-

Sual: Bu gün bu neçə funksiyanın yerinə yetirilməsi milli iqtisadiyyat çərçivəsində daxili iqtisadi tarazlığa nail olmağa şərait yaradır? (Çəki: 1)

- 1
 - 2
 - 3
 - 4
 - 5
-

Sual: Məqsədlərinin münaqişəsinin həlli probleminə neçə nöqteyi – nəzərdən: (Çəki: 1)

- baxmaq olmur
 - 1
 - 2
 - 3
 - 4
-

Sual: Bir-biri ilə qarşılıqlı əlaqədə olan məqsədlərin reallaşdırılmasına dövlət bilavasitə cavabdehdir və onlar bilavasitə dövlətin iqtisadi siyasətində nəzərə alınmalıdır. Onlara daxildir (Çəki: 1)

- 2
 - 3
 - 4
 - 5
 - 6
-

Sual: Neçənci əsrdə iqtisadi ədəbiyyatda daha çox «sehrli beşbucaq» anlayışından istifadə olunur.? (Çəki: 1)


- XX
- XIX əsrin əvvəllərində
- XX əsrin sonunda

- XIX əsrin sonunda
- XX əsrin əvvəllərində

Sual: Hakimiyyətin milli orqanları idarəetmə funksiyalarının bir qismini onlara verirlər. İqtisadi siyasət dövləüstü formasının daha parlaq nümunəsi: (Çəki: 1)

- AB-dir
- BMT-dir
- Aİ-dir
- NATO-dur
- MDB-dir

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Dövlətin iqtisadi siyasətinin dəyərləri iqtisadi idarəetmə qərarların meyarları kimi çıxış edir və onlara aid edirlər: (Çəki: 1)

- davamlı inkişafın uzunmüddətliyi
- milli iqtisadiyyat səviyyəsində optimal məşğulluğun saxlanması
- pul tədavülünün sabitliyinin qorunması
- sahə və region səviyyəsində mövcud vəziyyətin inkişafının sabitləşdirilməsi
- stimullaşdırıcı mexanizmlərin tətbiqi

Sual: Dövlətin iqtisadi siyasətinin dəyərləri iqtisadi idarəetmə qərarların meyarları kimi çıxış edir və onlara aid edirlər (Çəki: 1)

- milli maraq və milli təhlükəsizliyi
- elmin, texnikanın və yeni texnologiyaların yaradılması və tətbiqi.
- sahə və region səviyyəsində mövcud vəziyyətin inkişafının sabitləşdirilməsi
- stimullaşdırıcı mexanizmlərin tətbiqi
- müvafiq normativ-hüquqi bazanın tətbiqi

Sual: İqtisadi siyasətin məqsədləri: qarşılıqlı təsir variantları (ordoliberalaların mövqeyi)

Məqsədlərin qarşılıqlı əlaqəsi tipi (Çəki: 1)

- eynilik
- milli iqtisadi təhlükəsizliyin təmini
- iqtisadi artımın stimullaşdırılması və iqtisadi konyunkturanın dəyişdiyi şəraitdə iqtisadiyyatın sabitləşdirilməsi
- milli məhsulun strukturunun dəyişdirilməsi üçün resursların bölgüsünün tənzimlənməsi
- müxtəlif ictimai qrupların sosial müdafiə və təminatına istiqamətlənən gəlir və maddi nemətlərin yenidən bölgüsü

Sual: Dövlət tərəfindən qəbul olunan tədbirlər dövrü adlandırmaq qəbul olunmuşdur, neçə mərhələni əhatə edir? (Çəki: 1)

- 2
- 3

- 4
 - 5
 - 6
-

Sual: Azərbaycanda iqtisadi təhlükəsizliyi təmin etmək və problemlərin mahiyyətini dərk etmək üçün hansı göstəricilər var?aid deyil (Çəki: 1)

- ÜDM-un kəmiyyət göstəriciləri
 - İnvestisiyaların ümumi daxili məhsula nisbəti;
 - İllik inflyasiya;
 - işsizliyin səviyyəsi
 - İdxal, ümumi daxili məhsula nisbətən, faizlə;
-

Sual: Dövlətin milli maraqlarının ümumi cəhəti hansılardır? 1. milli dövlətin qorunub saxlanması 2. iqtisadiyyatını inkişaf etdirmək 3. keçdiyi inkişaf yolu 4. hansı iqtisadi sistemdə yaşaması 5. təbii şərait (Çəki: 1)

- 1;3;4
 - 1;4;5
 - 2;3;4
 - 1,5
 - 1;2
-

Sual: Dövlət tərəfindən qəbul olunan tədbirlər dövrü adlandırmaq qəbul olunmuşdur,hansı mərhələ aid deyil? (Çəki: 1)

- Diaqnoz
 - İqtisadi təhlil
 - Proqnoz
 - Qərar qəbulu
 - Proqramın həyata keçirilməsi
-

Sual: İqtisadi artımın proqnozlaşdırmasında istehsal funksiyası formasında istifadəsi ənənəvi daha uyğun hesab edilən model hansıdır? (Çəki: 1)

- bir faktorlu istehsal faktoru
 - iki faktorlu istehsal faktoru
 - üç faktorlu istehsal faktoru
 - dörd faktorlu istehsal faktoru
 - beş faktorlu istehsal faktoru
-

Sual: Dövlət büdcəsinin tərtibi mərhələsi hansı orqanın qərarı ilə başlanır: (Çəki: 1)

- Milli Məclisin qərarı
 - Nazirlər Kağinetinin qərarı
 - İqtisadi İnkişaf Nazirliyinin qərarı
 - Vergi Nazirliyinin qərarı
 - Maliyyə nazirliyi
-

Sual: İqtisadi təhlükəsizliyin təmin edilməsi gözlənilməklə davamlı inkişafa keçid hansı və zifələrin yerinə yetirilməsi vacib deyil.? (Çəki: 1)

- sosial təyinatlı bazar iqtisadiyyatının formalaşmasını;
- enerji-resurslara texnologiyaların geniş tətbiqi əsasında təsərrüfat fəaliyyəti ilə geniş hədlərinin müəyyənləşdirilməsini;
- ictimai və şəxsi istehlakın strukturunun məqsədyönlü dəyişdirilməsi;

- davamlı inkişafa keçidin hüquqi əsaslarının yaradılması;
- davamlı inkişafın səmərəli təbliğinin formalaşdırılması, müvafiq təhsil və öyrədilmə sisteminin yaradılması

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İqtisadi siyasətin məqsədləri: qarşılıqlı təsir varintları (ordoliberalaların mövqeyi)
Məqsədlərin qarşılıqlı əlaqəsi tipi (Çəki: 1)

- rəqabət
- iqtisadi artım və inkişaf proporsiyaları
- davamlı inkişafın uzunmüddətliliyi
- sosial humanizm
- milli maraq və milli təhlükəsizliyi

Sual: İqtisadi siyasətin məqsədləri: qarşılıqlı təsir varintları (ordoliberalaların mövqeyi)
Məqsədlərin qarşılıqlı əlaqəsi tipi (Çəki: 1)

- qarşılıqlı tamamlanma
- milli iqtisadi təhlükəsizliyin təmini
- müvafiq normativ-hüquqi bazanın tətbiqi
- stimullaşdırıcı mexanizmlərin tətbiqi
- elmin, texnikanın və yeni texnologiyaların yaradılması və tətbiqi

Sual: İqtisadi siyasətin məqsədlərinin münaqişəliyi amilləri (Çəki: 1)

- cəmiyyətdə məqsədlərin inkişafının fərqli təqdimatı.
- qismən rəqabət və qarşılıqlı tamamlanma
- qarşılıqlı tamamlanma
- rəqabət
- [yeni cavab]

Sual: Son dövrlərdə iqtisadi ədəbiyyatda illərdə baş verən global maliyyə böhranını doğuran səbəblər, amillər, şərtlər və ondan çıxışla bağlı ayrı – ayrı ölkələrdə reallaşdırılan proqramlar və tədbirləri nəzərdən keçirərək ümumiləşdirmələr etməyə cəhd göstərilir. (Çəki: 1)

- 2009-2010
- 2008-2010
- 2010-2012
- 2011-2013
- 2011-2012

Sual: Hazırda dünya üzrə ümumi daxili məhsulun neçə faizi transmilli şirkətlərin payına düşür?
(Çəki: 1)

- 20%
- 23%

- 15%
 - 19%
 - 13%
-

Sual: Ölkələrin aparıcı elmi mərkəzləri, beynəlxalq təşkilatları nə vaxt proqnozlar hazırlamaqla məşğul olmuşdular? (Çəki: 1)

- Təcrübi konstruktor işləri üzrə xərclərin ümumi daxili məhsula nisbəti;
 - Daxili iqtisadi təhlükələrin dövlət səviyyəsində həll olunması
 - Beynəlxalq standartlara görə müəyyən olunmuş yoxsulluğun səviyyəsi;
 - Dövlət borcu, onun ümumi daxili məhsula, büdcə gəlirlərinə nisbəti, faizlə;
 - İdxal, ümumi daxili məhsula nisbətən, faizlə;
-

Sual: Büdcə-vergi siyasəti ilə iqtisadi siyasəti həyata keçirən zaman neçə qarşıya qoyulur? (Çəki: 1)

- heç bir məqsəd
 - 2
 - 3
 - 4
 - 5
-

Sual: Büdcə-vergi siyasəti ilə iqtisadi siyasəti həyata keçirən zaman aşağıdakı məqsədlər qarşıya qoyulur: 1.iqtisadi tsiklin kəskin dəyişmələrini (qalxma-enmələrini) düzəltmək; 2.davamlı iqtisadi artımı təmin etmək; 3.məhdudunflyasiya təməllərini zamanı yüksək məşğulluğa nail olmaq. (Çəki: 1)

- 1,3
 - 2,3
 - 1,2
 - 1,2,3
 - heç biri
-

Sual: Ümumi fiskal (büdcə-vergi) siyasəti neçə tipə bölünür? (Çəki: 1)

- bölünmür
 - 1
 - 2
 - 3
 - 4
-

Sual: İqtisadi tsikllərdə qalxmavə enmələrin azaldılaraq düzəldilməsi üçün aparılan diskresion fiskal siyasət neçə növdə həyata keçirilə bilər: (Çəki: 1)

- bölünmür
 - 1
 - 2
 - 3
 - 4
-

Sual: Dövlət büdcəsinin kəsiri neçə yolla ləğv edilə bilər: (Çəki: 1)

- 2
- 3
- 5
- 6

BÖLMƏ: 0503

Ad	0503
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İqtisadi siyasətin məqsədləri: qarşılıqlı təsir variantları (ordoliberalaların mövqeyi)

Məqsədlərin qarşılıqlı əlaqəsi tipi (Çəki: 1)

- qismən rəqabət və qarşılıqlı tamamlanma
- bazar iqtisadiyyatının səmərəli fəaliyyət göstərməsi üçün təsərrüfat qanunvericiliyinin işlənməsi, hüquqi əsasın və sosial mühitin təmini
- rəqabətin və bazar mexanizminin saxlanmasının təmini
- müxtəlif ictimai qrupların sosial müdafiə və təminatına istiqamətlənən gəlir və maddi nemətlərin yenidən bölgüsü
- milli məhsulun strukturunun dəyişdirilməsi üçün resursların bölgüsünün tənzimlənməsi

Sual: İqtisadi siyasətin məqsədləri: qarşılıqlı təsir variantları (ordoliberalaların mövqeyi)

Məqsədlərin qarşılıqlı əlaqəsi tipi (Çəki: 1)

- laqeydlik
- milli iqtisadi təhlükəsizliyin təmini
- iqtisadi artımın stimullaşdırılması və iqtisadi konyunkturanın dəyişdiyi şəraitdə iqtisadiyyatın sabitləşdirilməsi
- milli məhsulun strukturunun dəyişdirilməsi üçün resursların bölgüsünün tənzimlənməsi
- rəqabətin və bazar mexanizminin saxlanmasının təmini

Sual: İqtisadi siyasətin məqsədlərinin münaqişəliyi amilləri (Çəki: 1)

- Dövlətin maliyyə resurslarının məhdudluğu, hansıki onların müxtəlif məqsədlərə ayrılmasında münaqişələr yaradır
- milli iqtisadi təhlükəsizliyin təmini
- iqtisadi artımın stimullaşdırılması və iqtisadi konyunkturanın dəyişdiyi şəraitdə iqtisadiyyatın sabitləşdirilməsi
- milli məhsulun strukturunun dəyişdirilməsi üçün resursların bölgüsünün tənzimlənməsi
- müxtəlif ictimai qrupların sosial müdafiə və təminatına istiqamətlənən gəlir və maddi nemətlərin yenidən bölgüsü

Sual: Qeyd etmək lazımdır ki, laq daxili strukturuna görə bir köklü deyil. Ona görə də neçəelementdən ibarət olan məqsəd laqından danışmaq olar.? (Çəki: 1)

- 2
- 3
- 4
- 5
- 6

Sual: Dördüncü (aralıq) laq ...əsaslanır. (Çəki: 1)

- təsdiqlənmə laqına

- problemin təsdiqlənməsi və tənzimləmə mexanizmində qərarların qəbul edilməsi arasındakı vaxta
 - qərarların qəbul edilməsinə
 - dövlət orqanları tərəfindən tədbirlərin həyata keçirilməsinə
 - iqtisadi siyasətin alətlərinin daxilinin müəyyənləşdirilməsinə
-

Sual: Sonuncu və vacib olan laq...laqidır: (Çəki: 1)

- təsdiq
 - təsir
 - mənimsəmə
 - intizam
 - formul
-


Sual: Bazar iqtisadiyyatında tətbiq olunan planların neçə növü var: (Çəki: 1)

- 2
 - 3
 - 4
 - 5
 - 6
-

Sual: Təcrübədə bir çox siyasətçilər modelini konkret reallığa tətbiq etmək üçün böyük ekonometrik modellərdən istifadə etmişlər. (Çəki: 1)

- Duqlas
 - Paaşe
 - Timbergen
 - kobba-duqlas
 - Las-Peyras
-

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Məqsədlərinin münaqişəsinin həlli probleminə iki nöqtəyi – nəzərdən: praktiki və nəzəri baxmaq olar. Praktiki yanaşmada (Çəki: 1)

- hökumətin məqsədlərinin yerinə yetirilməsi üçün əlavə resursların ayrılması
 - cəmiyyətdə məqsədlərin inkişafının fərqli təqdimatı. müxtəlif sosial qruplarda müxtəlif üstünlük
 - dövlətin maliyyə resurslarının məhdudluğu, hansıki onların müxtəlif məqsədlərə ayrılmasında münaqişələr yaradır
 - müstəqil subyektlərin çox miqdarda olduğu müasir cəmiyyətdə ictimai nemətlərin bölgüsü hər zaman mübahisəli olur
 - qismən rəqabət və qarşılıqlı tamamlanma
-

Sual: Məqsədlərinin münaqişəsinin həlli probleminə iki nöqtəyi – nəzərdən: praktiki və nəzəri baxmaq olar. Praktiki yanaşmada (Çəki: 1)

- qəbul olunmuş qərarların növbəliyinin praktikaya tətbiq edilməsi nəzərdə tutulur
 - müstəqil subyektlərin çox miqdarda olduğu müasir cəmiyyətdə ictimai nemətlərin bölgüsü hər zaman mübahisəli olur
 - dövlətin maliyyə resurslarının məhdudluğu, hansıki onların müxtəlif məqsədlərə ayrılmasında münaqişələr yaradır
 - iqtisadi artımın stimullaşdırılması və iqtisadi konyunkturanın dəyişdiyi şəraitdə iqtisadiyyatın sabitləşdirilməsi
 - bazar iqtisadiyyatının səmərəli fəaliyyət göstərməsi üçün təsərrüfat qanunvericiliyinin işlənməsi, hüquqi əsasın və sosial mühitin təmini
-

Sual: Keçid iqtisadiyyatında həyata keçirilən iqtisadi proseslər miqyasına görə neçə yerə ayrılır? (Çəki: 1)

- 3
 - 2
 - 4
 - 5
 - yoxdur
-

Sual: Keçid iqtisadiyyatında həyata keçirilən iqtisadi proseslər miqyasına görə hansılardır? (Çəki: 1)

- daxili və xarici
 - lokal və qlobal
 - analiz və sintez
 - xarici
 - müəyyən və qeyri-müəyyən
-

Sual: Lokal xarakterli keçid iqtisadiyyatı nə deməkdir? (Çəki: 1)

- hər hansı ölkədə iqtisadiyyatın keçid dövrünün ilkin pilləsi;
 - bütövlükdə bəşər cəmiyyətinin bir sivilizasiyalı tipinə əsaslanan formasından iki sivilizasiyalı tipinə keçidlə nəticələnə bilir;
 - son illərdə ölkəmizdə bazar iqtisadiyyatının sosial təyinatının güclənməsi;
 - davamlı inkişaf modelinə keçid zərurətindən irəli gələrək ekoloji tarazlığın təmin edilməsi ;
 - bazarın məlum üstünlüklərini qorumaq
-

Sual: Qlobal xarakterli keçid iqtisadiyyatı nə deməkdir? (Çəki: 1)

- hər hansı ölkədə iqtisadiyyatın keçid dövrünün ilkin pilləsi;
 - bütövlükdə bəşər cəmiyyətinin bir sivilizasiyalı tipinə əsaslanan formasından iki sivilizasiyalı tipinə keçidlə nəticələnə bilir;
 - son illərdə ölkəmizdə bazar iqtisadiyyatının sosial təyinatının güclənməsi;
 - davamlı inkişaf modelinə keçid zərurətindən irəli gələrək ekoloji tarazlığın təmin edilməsi ;
 - bazarın məlum üstünlüklərini qorumaq
-

Sual: Keçid dövrü hansı mərhələlərə bölünür? (Çəki: 1)

- cəmiyyətdə əmtəə qıtlığı yaranır
 - inflyasiyanın güclənməsi nəticəsində mövcud istehlak bazarı əslində tamamilə dağılır
 - inflyasiyanın güclənməsi sahəsində qiymətin artmasına inhisarçılıq və "şok terapiyası" prinsipləri güclü təsir göstərir
 - iqtisadi potensialın dağılması
 - hamisi
-

Sual: Keçid dövrünün mərhələsi hansıdır? (Çəki: 1)

- cəmiyyətdə əmtəə qıtlığı yaranır
 - sosial-iqtisadi sferada mövcud vəziyyətin qiymətləndirilməsinə
 - iqtisadi sferada mövcud vəziyyətin qiymətləndirilməsinə
 - bu və ya digər proseslərin dəyişdirilməsinə
 - bu və ya digər proseslərin korreksiya edilməsinə
-

Sual: Keçid dövrünün mərhələsi hansıdır? (Çəki: 1)

- sosial-iqtisadi sferada mövcud vəziyyətin qiymətləndirilməsinə
 - inflyasiyanın güclənməsi nəticəsində mövcud istehlak bazarı əslində tamamilə dağılır
 - iqtisadi sferada mövcud vəziyyətin qiymətləndirilməsinə
 - bu və ya digər proseslərin dəyişdirilməsinə
 - bu və ya digər proseslərin korreksiya edilməsinə
-

Sual: Keçid dövrünün mərhələsi hansıdır? (Çəki: 1)

- sosial-iqtisadi sferada mövcud vəziyyətin qiymətləndirilməsinə
 - iqtisadi sferada mövcud vəziyyətin qiymətləndirilməsinə
 - iqtisadi potensialın dağılması
 - bu və ya digər proseslərin dəyişdirilməsinə
 - bu və ya digər proseslərin korreksiya edilməsinə
-

Sual: Keçid böhranını doğuran səbəblər hansılardır? (Çəki: 1)

- əgər ölkə ağıllı, düşünülmüş şəkildə idarə olunsaydı, mövcud böhran və istehsalın aşağıda düşməsi baş verməzdi
 - əsas fondların fiziki və mənəvi cəhətdən hədsiz dərəcədə köhnəlməsi
 - planlı sistemin dağılmasını və onun müqabilində yeni bazar münasibətlərinin yaradılması
 - hec biri
 - hamisi
-

Sual: Keçid böhranını doğuran səbəblər hansılardır? (Çəki: 1)

- əgər ölkə ağıllı, düşünülmüş şəkildə idarə olunsaydı, mövcud böhran və istehsalın aşağıda düşməsi baş verməzdi
 - milli iqtisadiyyatın inhisarsızlaşdırmasına əsaslanmaqla rəqabətli inkişafı stimullaşdıran rəqabət qaydaları siyasəti
 - dövlətin iqtisadiyyata minimum müdaxiləsinə əsaslanmaqla rəqabətli inkişafı stimullaşdıran rəqabət qaydaları siyasəti
 - milli iqtisadiyyatın problemlərinin həllinə istiqamətlənmiş dəqiq təyinatlı siyasət
 - milli iqtisadiyyatın ayrı-ayrı sahələrinin problemlərinin həllinə istiqamətlənmiş dəqiq təyinatlı siyasət
-

Sual: Keçid böhranını doğuran səbəblər hansılardır? (Çəki: 1)

- milli iqtisadiyyatın inhisarsızlaşdırmasına əsaslanmaqla rəqabətli inkişafı stimullaşdıran rəqabət qaydaları siyasəti
 - əsas fondların fiziki və mənəvi cəhətdən hədsiz dərəcədə köhnəlməsi
 - dövlətin iqtisadiyyata minimum müdaxiləsinə əsaslanmaqla rəqabətli inkişafı stimullaşdıran rəqabət qaydaları siyasəti
 - milli iqtisadiyyatın problemlərinin həllinə istiqamətlənmiş dəqiq təyinatlı siyasət
 - milli iqtisadiyyatın ayrı-ayrı sahələrinin problemlərinin həllinə istiqamətlənmiş dəqiq təyinatlı siyasət
-

Sual: Keçid böhranını doğuran səbəblər hansılardır? (Çəki: 1)

- milli iqtisadiyyatın inhisarsızlaşdırmasına əsaslanmaqla rəqabətli inkişafı stimullaşdıran rəqabət qaydaları siyasəti
- planlı sistemin dağılmasını və onun müqabilində yeni bazar münasibətlərinin yaradılması
- dövlətin iqtisadiyyata minimum müdaxiləsinə əsaslanmaqla rəqabətli inkişafı stimullaşdıran rəqabət qaydaları siyasəti
- milli iqtisadiyyatın problemlərinin həllinə istiqamətlənmiş dəqiq təyinatlı siyasət
- milli iqtisadiyyatın ayrı-ayrı sahələrinin problemlərinin həllinə istiqamətlənmiş dəqiq təyinatlı siyasət

Sual: Keçid dövrünün ziddiyyətlərini aşağıdakı kimi qruplaşdırmaq olar? (Çəki: 1)

- iqtisadi sistemin ən sabit və daha çox müşahidə olunan ziddiyyətləri bilavasitə cəmiyyətin iqtisadi münasibətlər sistemi ilə bağlıdır
- bütün mümkün məqsədlərin müəyyən edilməsindən başlayır,
- bütün mümkün məqsədlərin təsnifləşdirilməsindən başlayır.
- hər bir məsələnin xarakteristikası verilir
- məqsədlər vasitəçi – aralıq və ya yekun, uzunmüddətli və qısamüddətli məqsədlərə ayrılır

Sual: Keçid dövrünün ziddiyyətlərini aşağıdakı kimi qruplaşdırmaq olar? (Çəki: 1)

- iqtisadi sistemin ən sabit və daha çox müşahidə olunan ziddiyyətləri bilavasitə cəmiyyətin iqtisadi münasibətlər sistemi ilə bağlıdır
- islahatların normativ qanunvericilik bazasının olmaması keçid dövründə fəaliyyət göstərən ziddiyyətlərin mühüm aspektini təşkil edir.
- islahatlar gedişində sosial-iqtisadi proseslərin fəaliyyət mexanizmi və tənzimləmə vasitələrinin forma və xarakteri ilə bağlıdır.
- hec biri
- hamisi

Sual: Keçid dövrünün ziddiyyətləri aşağıdakılardan hansidir? (Çəki: 1)

- bütün mümkün məqsədlərin müəyyən edilməsindən başlayır
- islahatların normativ qanunvericilik bazasının olmaması keçid dövründə fəaliyyət göstərən ziddiyyətlərin mühüm aspektini təşkil edir.
- bütün mümkün məqsədlərin təsnifləşdirilməsindən başlayır.
- hər bir məsələnin xarakteristikası verilir
- məqsədlər vasitəçi – aralıq və ya yekun, uzunmüddətli və qısamüddətli məqsədlərə ayrılır

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İqtisadi siyasətin məqsədlərinin münaqişəliyi amilləri (Çəki: 1)

- tənzimləmə metodlarının uyğunluq səviyyəsi
- qismən rəqabət və qarşılıqlı tamamlanma
- qarşılıqlı tamamlanma
- laqeydlik

Sual: İqtisadi siyasətin məqsədlərinin münaqişəliyi amilləri (Çəki: 1)

- dövlətin maliyyə resurslarının məhdudluğu, hansıki onların müxtəlif məqsədlərə ayrılmasında münaqişələr yaradır
 - mövcud olan problem və məsələlər haqda iqtisadiyyatın bütün subyektlərinin daha yaxın təsəvvürünün olması məqsədilə onların məlumatlandırılması prosesinin mövcudluğu
 - dövlətin məqsədləri haqda müzakirə və qərarlarda iştirak edən subyektlərin sayının ixtisarı üzrə tədbirlərin reallaşması
 - hökumətin məqsədlərinin yerinə yetirilməsi üçün əlavə resursların ayrılması
 - qəbul olunmuş qərarların növbəliyinin praktikaya tətbiq edilməsi nəzərdə tutulur
-

Sual: İqtisadi siyasətin məqsədlərinin münaqişəliyi amilləri (Çəki: 1)

- müstəqil subyektlərin çox miqdarda olduğu müasir cəmiyyətdə ictimai nemətlərin bölgüsü hər zaman mübahisəli olur
 - mövcud olan problem və məsələlər haqda iqtisadiyyatın bütün subyektlərinin daha yaxın təsəvvürünün olması məqsədilə onların məlumatlandırılması prosesinin mövcudluğu
 - dövlətin məqsədləri haqda müzakirə və qərarlarda iştirak edən subyektlərin sayının ixtisarı üzrə tədbirlərin reallaşması
 - məqsədlərin bir – birindən asılı olmaması
 - bir məqsədə nail olmaq eyni anda digərinin icrasına imkan yaradır
-

Sual: Bir-biri ilə qarşılıqlı əlaqədə olan məqsədlərin reallaşdırılmasına dövlət bilavasitə cavabdehdir və onlar bilavasitə dövlətin iqtisadi siyasətində nəzərə alınmalıdır. Onlara daxildir: (Çəki: 1)

- məşğulluğun yüksək səviyyəsi
 - cəmiyyətdə liberal mövqe
 - kompensianın işlənməsi və sıfır iqtisadi artım haqqında ictimai mövqeyin formalaşması
 - cəmiyyətdə sosial – demokrat mövqeyi
 - 'traf mühitin qorunmaı problemi üzrə beynəlxalq danışıqlar sisteminin yaranması
-

Sual: Keçid dövrünün ziddiyyətləri aşağıdakılardan hansidir? (Çəki: 1)

- bütün mümkün məqsədlərin müəyyən edilməsindən başlayır,
 - bütün mümkün məqsədlərin təsnifləşdirilməsindən başlayır.
 - islahatlar gedişində sosial-iqtisadi proseslərin fəaliyyət mexanizmi və tənzimləmə vasitələrinin forma və xarakteri ilə bağlıdır.
 - hər bir məsələnin xarakteristikası verilir
 - məqsədlər vasitəçi – aralıq və ya yekun, uzunmüddətli və qısamüddətli məqsədlərə ayrılır
-

Sual: Keçid dövründə iqtisadiyyatın açıq tipini xarakterizə edən ünsürlər makro və mikro səviyyədə necə olur? (Çəki: 1)

- əsas əmtəələrə və xidmətlərə qiymətlər milli və beynəlxalq müqayisəli nisbətdə olur, milli valyutanın dövriliyi təmin olunur.
 - müqayisəli istehsal xərcləri prinsipləri əsasında həyata keçirilir
 - xarici iqtisadi əlaqələr ölkənin ixtisaslaşması
 - hec biri
 - hamısı
-

Sual: Keçid dövründə iqtisadiyyatın açıq tipini xarakterizə edən ünsürlər makro səviyyədə necə olur? (Çəki: 1)

- əsas əmtəələrə və xidmətlərə qiymətlər milli və beynəlxalq müqayisəli nisbətdə olur, milli valyutanın dövriliyi təmin olunur.
 - müqayisəli istehsal xərcləri prinsipləri əsasında həyata keçirilir,
 - [xarici iqtisadi əlaqələr ölkənin ixtisaslaşması
 - hec biri
 - hamısı
-

Sual: Respublikamızda bazar münasibətlərinə keçid şəraitində iqtisadiyyatın transformasiyasını necə istiqamətdə qruplaşdırmaq olar? (Çəki: 1)

- 3
 - 4
 - 5
 - 6
 - 2
-

Sual: Ümumi islahatlar çərçivəsində iqtisadiyyatın transformasiyasını necə əsas bloka bölmək olar? (Çəki: 1)

- 4
 - 5
 - 6
 - 7
 - 3
-

Sual: Ümumi islahatlar çərçivəsində iqtisadiyyatın transformasiyasını hansı əsas bloka bölmək olar? (Çəki: 1)

- liberallaşdırma;
 - sabitləşdirmə;
 - özəlləşdirmə;
 - iqtisadi institutların formalaşdırılması;
 - hamısı
-

Sual: Ümumi islahatlar çərçivəsində iqtisadiyyatın transformasiyasını hansı əsas bloka bölmək olar? (Çəki: 1)

- xarici iqtisadi
 - investisiya
 - məşğulluq
 - özəlləşdirmə
 - innovasiya
-

Sual: Ümumi islahatlar çərçivəsində iqtisadiyyatın transformasiyasını hansı əsas bloka bölmək olar? (Çəki: 1)

- xarici iqtisadi
 - investisiya
 - məşğulluq
 - liberallaşdırma
 - innovasiya
-

Sual: Ümumi islahatlar çərçivəsində iqtisadiyyatın transformasiyasını hansı əsas bloka bölmək olar? (Çəki: 1)


- xarici iqtisadi

- investisiya
- məşğulluq
- sabitləşdirmə
- innovasiya

Sual: Ümumi islahatlar çərçivəsində iqtisadiyyatın transformasiyasını hansı əsas bloka bölmək olar? (Çəki: 1)

- xarici iqtisadi
- investisiya
- məşğulluq
- iqtisadi institutların formalaşdırılması
- innovasiya

BÖLMƏ: 0603

Ad	0603
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Müasir dünyada qloballaşma proseslərinin təsiri altında hansı hallarla yeni dünya siyasəti və sistemin quruluşu formalaşır? (Çəki: 1)

- ayrı-ayrı ölkələrin daxili və xarici fəaliyyət mexanizmi arasındakı fərqlər getdikcə aradan qalxır
- dövlətin rəşional iqtisadi siyasəti bundan başlayır
- həmin təhlil konkret təsərrüfat səviyyəsində aparılır
- dövlətin iqtisadiyyatında “ağrılı” nöqtələr müəyyənləşdirilir
- sahənin iqtisadiyyatında “ağrılı” nöqtələr müəyyənləşdirilir

Sual: Müasir dünyada qloballaşma proseslərinin təsiri altında hansı hallarla yeni dünya siyasəti və sistemin quruluşu formalaşır? (Çəki: 1)

- iqtisadi problemlərin həllində milli iqtisadi mühitə nisbətən geoiqtisadi mühitə həlledici xarakter alır
- dövlətin rəşional iqtisadi siyasəti bundan başlayır
- həmin təhlil konkret təsərrüfat səviyyəsində aparılır
- dövlətin iqtisadiyyatında “ağrılı” nöqtələr müəyyənləşdirilir
- sahənin iqtisadiyyatında “ağrılı” nöqtələr müəyyənləşdirilir

Sual: Müasir dünyada qloballaşma proseslərinin təsiri altında hansı hallarla yeni dünya siyasəti və sistemin quruluşu formalaşır? (Çəki: 1)

- tələblər şəraitində bir çox ölkələr özlərinin strateji milli maraqlarının reallaşdırılmasını dünyada qlobal sahibkar rolunu oynayan transmilli şirkətlərə həvalə edirlər
- dövlətin rəşional iqtisadi siyasəti bundan başlayır
- həmin təhlil konkret təsərrüfat səviyyəsində aparılır
- dövlətin iqtisadiyyatında “ağrılı” nöqtələr müəyyənləşdirilir
- sahənin iqtisadiyyatında “ağrılı” nöqtələr müəyyənləşdirilir

Sual: İqtisadi siyasət müəyyənləşdirirərkən nəçə əsas məsələ diqqət mərkəzində olmalıdır?
(Çəki: 1)

- 5
 - 2
 - 3
 - 6
 - 4
-

Sual: İqtisadi siyasət müəyyənləşdirirərkən hansı əsas məsələ diqqət mərkəzində olmalıdır?
(Çəki: 1)

- regionun və sferanın iqtisadiyyatında “ağrılı” nöqtələr müəyyənləşdirilir
 - problemin həllinin müddətliyi qiymətləndirilir
 - mənfi halların ləğv edilməsinin alternativ nəticələri qiymətləndirilir
 - mənfi halların ləğv edilməməsinin alternativ nəticələri qiymətləndirilir
 - cəmiyyət milli gəlirin az və yaxud, çox hissəsini yığma yönəlməlidir
-

Sual: İqtisadi siyasət müəyyənləşdirirərkən hansı əsas məsələ diqqət mərkəzində olmalıdır?
(Çəki: 1)

- regionun və sferanın iqtisadiyyatında “ağrılı” nöqtələr müəyyənləşdirilir
 - problemin həllinin müddətliyi qiymətləndirilir
 - mənfi halların ləğv edilməsinin alternativ nəticələri qiymətləndirilir
 - mənfi halların ləğv edilməməsinin alternativ nəticələri qiymətləndirilir
 - aparılan iqtisadi siyasətin yığma necə təsir edə biləcəyi müəyyənləşdirilməlidir
-

Sual: İqtisadi siyasət müəyyənləşdirirərkən hansı əsas məsələ diqqət mərkəzində olmalıdır?
(Çəki: 1)

- regionun və sferanın iqtisadiyyatında “ağrılı” nöqtələr müəyyənləşdirilir
 - problemin həllinin müddətliyi qiymətləndirilir
 - mənfi halların ləğv edilməsinin alternativ nəticələri qiymətləndirilir
 - mənfi halların ləğv edilməməsinin alternativ nəticələri qiymətləndirilir
 - iqtisadi siyasətin dəyişməsinin texniki tərəqqiyə necə təsir edə biləcəyi aydınlaşdırılmalıdır
-

Sual: Qeyri-müəyyənliyin nəçə növü var? (Çəki: 1)

- 5
 - 3
 - 4
 - 6
 - 2
-

Sual: Qeyri-müəyyənliyin hansı növü var? (Çəki: 1)

- iqtisadiyyatın cari vəziyyətinin qeyri-müəyyənliyi
 - gələcəklə bağlı qeyri-müəyyənlik, məsələn, pula tələb, özəl sektorun xərcləri və s.
 - iqtisadi siyasət modelinin nə dərəcədə düzgün seçilməsi ilə bağlı qeyri-müəyyənlik
 - hec biri
 - hamısı
-

Sual: Qeyri-müəyyənliyin hansı növü var? (Çəki: 1)

- böhranların əmələ gəlməsi
- böhranların kəskinləşməsi
- sosial gərginliyə səbəb olurdu

- iqtisadiyyatın cari vəziyyətinin qeyri-müəyyənliyi
 - ümumi və iqtisadi maraqların münaqişələri
-

Sual: Qeyri-müəyyənliyin hansı növü var? (Çəki: 1)

- böhranların əmələ gəlməsi
 - böhranların kəskinləşməsi
 - sosial gərginliyə səbəb olurdu
 - gələcəklə bağlı qeyri-müəyyənlik
 - ümumi və iqtisadi maraqların münaqişələrinə səbəb olurdu
-

Sual: Qeyri-müəyyənliyin hansı növü var? (Çəki: 1)

- böhranların əmələ gəlməsi
 - böhranların kəskinləşməsi
 - sosial gərginliyə səbəb olurdu
 - iqtisadi siyasət modelinin nə dərəcədə düzgün seçilməsi ilə bağlı qeyri-müəyyənlik
 - ümumi və iqtisadi maraqların münaqişələrinə səbəb olurdu
-

Sual: Modellərin qurulması zamanı funksional asılılığın neçə növündən istifadə olunur? (Çəki: 1)

- 2
 - 3
 - 4
 - 5
 - 6
-

Sual: Modellərin qurulması zamanı funksional asılılığın hansı növündən istifadə olunur? (Çəki: 1)

- definisiyon;
 - davranış;
 - texnoloji;
 - institutsional;
 - hamsı
-

Sual: Modellərin qurulması zamanı funksional asılılığın hansı növündən istifadə olunur? (Çəki: 1)

- xarici
 - institutsional
 - liberal
 - struktur
 - hec biri
-

Sual: Modellərin qurulması zamanı funksional asılılığın hansı növündən istifadə olunur? (Çəki: 1)

- xarici
 - definisiyon
 - liberal
 - struktur
 - hec biri
-

Sual: Modellərin qurulması zamanı funksional asılılığın hansı növündən istifadə olunur? (Çəki: 1)

- davranış
 - liberal
 - struktur
 - hec biri
 - xarici
-

Sual: Modellərin qurulması zamanı funksional asılılığın hansı növündən istifadə olunur? (Çəki: 1)

- xarici
 - texnoloji
 - liberal
 - struktur
 - hec biri
-

Sual: Definisyon nə deməkdir? (Çəki: 1)

- strukturlaşdırma
 - müəyyənləşdirmə
 - liberallaşma
 - bərabərləşmə
 - eyniləşmə
-

Sual: İqtisadi gözləmələr neçə qrupa ayrılır? (Çəki: 1)

- 3
 - 5
 - 4
 - 2
 - 6
-

Sual: İqtisadi gözləmələr hansıdır? (Çəki: 1)

- ex post
 - daxili
 - cari
 - antik
 - lokal
-

Sual: İqtisadi gözləmələr hansıdır? (Çəki: 1)

- ex ante
 - daxili
 - cari
 - antik
 - lokal
-

Sual: ex post gözləmələri nə deməkdir? (Çəki: 1)

- zamana uyğun, zamanı nəzərə alan
- zamandan asılı olmayan, uyğunlaşdırılmayan
- müəyyənləşən
- ayrılan
- hamısı

Sual: ex ante gözləmələri nə deməkdir? (Çəki: 1)

- zamana uyğun, zamanı nəzərə alan
- zamandan asılı olmayan, uyğunlaşdırılmayan
- müəyyənləşən
- hamısı
- ayrılan

Sual: Bunlarla yanaşı praktikada daha geniş yayılmış stabilləşdirmə üsullarına aiddir: (Çəki: 1)

- ictimai kömək proqramları
- maddi kömək proqramları
- vergi dərəcələrinin dəyişməsi
- yüksək iqtisadi konyuktura şəraitində nə vaxt ki, dövlət gəlirləri xərclərini üstələyir, potensial artımı ehtiyat fondların yaradılmasına və s. yönəldilə bilər
- gəlirlərin azalması zamanı gəlirdən alınan vergilərin azalması

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Dövlətin iqtisadi siyasətinin dəyərləri iqtisadi idarəetmə qərarların meyarları kimi çıxış edir və onlara aid edirlər: (Çəki: 1)

- davamlı inkişafın uzunmüddətliliyi
- bazar iqtisadiyyatının səmərəli fəaliyyət göstərməsi üçün təsərrüfat qanunvericiliyinin işlənməsi, hüquqi əsasın və sosial mühitin təmini
- rəqabətin və bazar mexanizminin saxlanmasının təmini
- müxtəlif ictimai qrupların sosial müdafiə və təminatına istiqamətlənən gəlir və maddi nemətlərin yenidən bölgüsü
- cəmiyyətdə məqsədlərin inkişafının fərqli təqdimatı. müxtəlif sosial qruplarda müxtəlif üstünlük

Sual: Dövlətin iqtisadi siyasətinin dəyərləri iqtisadi idarəetmə qərarların meyarları kimi çıxış edir və onlara aid edirlər: (Çəki: 1)

- milli maraq və milli təhlükəsizliyi
- bazar iqtisadiyyatının səmərəli fəaliyyət göstərməsi üçün təsərrüfat qanunvericiliyinin işlənməsi, hüquqi əsasın və sosial mühitin təmini
- iqtisadi artımın stimullaşdırılması və iqtisadi konyunkturanın dəyişdiyi şəraitdə iqtisadiyyatın sabitləşdirilməsi
- milli məhsulun strukturunun dəyişdirilməsi üçün resursların bölgüsünün tənzimlənməsi
- müxtəlif ictimai qrupların sosial müdafiə və təminatına istiqamətlənən gəlir və maddi nemətlərin yenidən bölgüsü

Sual: İqtisadiyyata bir sistem kimi baxdığımızdan iqtisadi siyasətin işlənilib hazırlanması zamanı aşağıdakılar mütləq nəzərə alınır (Çəki: 1)

- sistemli yanaşma, yəni sistemin elementlərinin yeri dəqiq və aydın olmalıdır. İqtisadi siyasətdə bu, onu həyata keçirən dövlət orqanlarına aid edilməlidir
 - resursların bölgüsündə effektivlik nemətlərlə optimal təmin olunma ətraf mühitin mühafizəsi
 - bölgü münasibətləri sistemində bərabərlik
 - milli iqtisadiyyat səviyyəsində optimal məşğulluğun saxlanması, pul tədavülünün sabitliyinin qorunması
 - sahə və region səviyyəsində mövcud vəziyyətin inkişafının sabitləşdirilməsi
-

Sual: İqtisadiyyata bir sistem kimi baxdığımızdan iqtisadi siyasətin işlənilib hazırlanması zamanı aşağıdakılar mütləq nəzərə alınır: (Çəki: 1)

- struktur və funksiya qarşılıqlı əlaqəli olmalıdır. Qeyd edək ki, struktur funksiyanı yerinə yetirmək üçündür.
 - milli iqtisadi təhlükəsizliyin təmini
 - iqtisadi artımın stimullaşdırılması və iqtisadi konyunkturanın dəyişdiyi şəraitdə iqtisadiyyatın sabitləşdirilməsi
 - milli məhsulun strukturunun dəyişdirilməsi üçün resursların bölgüsünün tənzimlənməsi
 - elmin, texnikanın və yeni texnologiyaların yaradılması və tətbiqi
-

Sual: Dövlətin iqtisadi strategiyası: (Çəki: 1)

- strateji məqsədlərin reallaşması üçün dünyada baş verən qloballaşma proseslərini nəzərə almaqla iqtisadiyyata dövlət müdaxiləsinin mexanizm və prioritetlərini müəyyən edir
 - strateji məqsədlərin reallaşması üçün dünyada baş verən qloballaşma proseslərini nəzərə almadan iqtisadiyyata dövlət müdaxiləsinin mexanizm və prioritetlərini müəyyən edir
 - strateji məqsədlərin reallaşması üçün dünyada baş verən qloballaşma proseslərini nəzərə almaqla iqtisadiyyata dövlət müdaxiləsinin funksiya və prioritetlərini müəyyən edir
 - strateji məqsədlərin reallaşması üçün dünyada baş verən qloballaşma proseslərini nəzərə almaqla iqtisadiyyata dövlət müdaxiləsinin inkar edir
 - strateji məqsədlərin reallaşması üçün dünyada baş verən qloballaşma proseslərini nəzərə almaqla iqtisadiyyata dövlət müdaxiləsinin istiqamətini müəyyən edir
-

Sual: Dövlətin iqtisadi strategiyasının çatışmayan cəhəti: (Çəki: 1)

- uzun müddətli dövrü əhatə etdiyindən dəqiq göstəricilərin təyin edilməsi
 - uzun müddətli dövrü əhatə etdiyindən dəqiq göstəricilərin təyin edilməməsi
 - qısa müddətli dövrü əhatə etdiyindən dəqiq göstəricilərin təyin edilməsi
 - qısa müddətli dövrü əhatə etdiyindən dəqiq göstəricilərin təyin edilməməsi
 - orta müddətli dövrü əhatə etdiyindən dəqiq göstəricilərin təyin edilməsi
-

Sual: İqtisadiyyatın dövlət tənzimlənməsi çərçivəsində həll edilən problemlər (Çəki: 1)

- İnnovasion strukturun formalaşması
 - İntestisiya mühiti
 - Xarici iqtisadi fəaliyyət
 - Elmi-texniki nailiyyət
 - Hamısı
-

Sual: İqtisadiyyatın dövlət tənzimlənməsi çərçivəsində həll edilən problemlərə aid deyil: (Çəki: 1)

- Əhalinin sosial müdafiə və təminatı
 - Bütçə-vergi tənzimlənməsi
 - Mülkiyyətin özəlləşdirilməsi
 - İnhisar tədbirləri
 - Dövlət satınalmaları
-

Sual: Dövlətin iqtisadi strategiyasına daxildir: (Çəki: 1)

- hamısı
 - sosial inkişaf strategiyası
 - korporativ strtegiya
 - investisiyaların idxalının tənzimlənməsi
 - proteksionist strategiya
-

Sual: Proteksionist strategiya: (Çəki: 1)

- sosial təbəqələrin məsraqlarından irəli gələrək həyata keçirilən strategiya
 - dövlətin daxili bazarı qorumaq və yerli istehsalı maksimallaşdırmaq nöqtəyi-nəzərindən həyata keçirilən strategiya
 - əmtəə və kapital sərbəst hərəkət edir
 - dövlət kapital və əmtəə hərəkətinə nəzarət edir
 - heç biri
-

Sual: sosial inkişaf konsepsiyası: (Çəki: 1)

- dövlətin daxili bazarı qorumaq strategiyası
 - sosial təbəqələrin məsraqlarından irəli gələrək həyata keçirilən strategiya
 - dövlət kapital və əmtəə hərəkətinə nəzarət edir
 - yerli istehsalı maksimallaşdırmaq nöqtəyi-nəzərindən həyata keçirilən strategiya
 - əmtəə və kapital sərbəst hərəkət edir
-

Sual: Liberal siyasət: (Çəki: 1)

- dövlətin daxili bazarı qorumaq strategiyası
 - sosial təbəqələrin məsraqlarından irəli gələrək həyata keçirilən strategiya
 - dövlət kapital və əmtəə hərəkətinə nəzarət edir
 - yerli istehsalı maksimallaşdırmaq nöqtəyi-nəzərindən həyata keçirilən strategiya
 - əmtəə və kapital sərbəst hərəkət edir
-

BÖLMƏ: 0702

Ad	0702
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Tənzimlənən startegiya: (Çəki: 1)

- dövlətin daxili bazarı qorumaq strategiyası
 - sosial təbəqələrin məsraqlarından irəli gələrək həyata keçirilən strategiya
 - dövlət kapital və əmtəə hərəkətinə nəzarət edir
 - yerli istehsalı maksimallaşdırmaq nöqtəyi-nəzərindən həyata keçirilən strategiya
 - əmtəə və kapital sərbəst hərəkət edir
-

Sual: Dövlət investisiyaların ixracının tənzimlənməsi strategiyası hansı ölkələrdə istifadə olunur? (Çəki: 1)

- ASEAN ölkələri

- Aİ ölkələri
 - Çin
 - ABŞ və «səkkizlik»də
 - Kanada
-

Sual: Investisiyaların idxalının tənzimlənməsi hansı ölkələrdə istifadə olunur? (Çəki: 1)

- Şərqi Avropa
 - Cənubi Amerika
 - Şimali Amerika
 - Orta Avropa
 - Qərbi Avropa
-

Sual: Milli və xarici investisiyaların tənzimlənməsi hansı ölkələrdə istifadə olunur? (Çəki: 1)

- AB ölkələri
 - Aİ ölkələri
 - ABŞ
 - Çin
 - Rusiya
-

Sual: Regionların inkişaf strategiyalarının əsas istiqamətləri hansı mərhələləri əhatə edir? (Çəki: 1)

- [Həyat səviyyəsinin artırılması
 - Əhalinin işsizliyinin tənzimlənməsi
 - Əhalinin zəif təbəqəsinə dövlət köməyi
 - Təbii resurs potensialından kompleks istifadə
 - Hamısı
-

Sual: Həyat səviyyəsinin artırılması və əhalinin zəif təbəqəsinə dövlət köməyinə aiddir: (Çəki: 1)

- Əhalini ərzaqla təmin etmə
 - Yeni rəşional təbiətdən istifadə mexanizminin işlənilib hazırlanması və tətbiqi
 - Aktiv demoqrafik siyasətin reallaşması
 - Aztullantılı və tullantısız texnologiyaların tətbiqi
 - Təklif sferası üzrə əmək ehtiyatlarının yenidən qruplaşdırılması
-

Sual: Həyat səviyyəsinin artırılması və əhalinin zəif təbəqəsinə dövlət köməyinə aiddir: (Çəki: 1)

- Sağlam həyat mühitini formalaşdırmaq;
 - Təşkil edilmiş miqrasiyanın tənzimləmə mexanizminin formalaşması və s. aid edilir;
 - Ehtiyatlara qənaət və onlardan səmərəli istifadənin yüksəldilməsi
 - Tullantıların səviyyəsinin azaldılması
 - Fəaliyyət göstərən müəssisələrin sağlamlaşdırılması
-

Sual: Əhalinin işsizliyinin tənzimlənməsinə aiddir: (Çəki: 1)

- Təşkil edilmiş miqrasiyanın tənzimləmə mexanizminin formalaşması
 - Mədəni xidmətlə təminat.
 - Təklif sferası üzrə əmək ehtiyatlarının yenidən qruplaşdırılması
 - Ehtiyatlara qənaət və onlardan səmərəli istifadənin yüksəldilməsi;
 - Yanacaq və enerji ilə təminatı yaxşılaşdırmaq
-

Sual: Həyat səviyyəsinin artırılması və əhalinin zəif təbəqəsinə dövlət köməyinə aid deyil? (Çəki: 1)

- Əhalini ərzaqla təmin etmə
- Əhalinin yaşayış vəziyyətinin yaxşılaşdırılması;
- Bazarı yüksək keyfiyyətli məhsullarla təmin etmə;
- Sağlam həyat mühitini formalaşdırmaq;
- Ehtiyatlara qənaət və onlardan səmərəli istifadənin yüksəldilməsi;

BÖLMƏ: 0703

Ad	0703
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Əhalinin işsizliyinin tənzimlənməsinə aid deyil: (Çəki: 1)

- Aktiv demoqrafik siyasətin reallaşması;
- Təklif sferası üzrə əmək ehtiyatlarının yenidən qruplaşdırılması;
- Yeni iş yerlərinin yaradılması;
- Əmək resurslarının artıqlığı olan regionların mobilliyinin artırılması;
- Aztullantılı və tullantısız texnologiyaların tətbiqi;

Sual: Ekoloji çirklənmənin azaldılmasına aiddir: (Çəki: 1)

- Özəlləşdirmə forma və metodlarının təkmilləşdirilməsi
- Emal sahələrinin ixracının artırılması
- Yanacaq və enerji ilə təminatı yaxşılaşdırmaq
- Aktiv demoqrafik siyasətin reallaşması
- Tullantıların səviyyəsinin azaldılması.

Sual: Ekoloji çirklənmənin azaldılmasına aiddir: (Çəki: 1)

- Yanacaq və enerji ilə təminatı yaxşılaşdırmaq;
- İstehlak kompleksi və qeyri-istehsal sferasına kapital qoyuluşlarının artması
- Emal sahələrinin ixracının artırılması
- Birgə sahibkarlıq, sərbəhd ticarət zonalarının, müştərək müəssisələrin yaradılması
- Yeni rasionl təbiətdən istifadə mexanizminin işlənilib hazırlanması və tətbiqi;

Sual: Ekoloji çirklənmənin azaldılmasına aid deyil: (Çəki: 1)

- Yeni rasionl təbiətdən istifadə mexanizminin işlənilib hazırlanması və tətbiqi;
- Ekoloji gərgin rayonlarda yaşayan əhalinin sosial zəmanətlə təmin edilməsi;
- Aztullantılı və tullantısız texnologiyaların tətbiqi;
- Tullantıların səviyyəsinin azaldılması
- Yeni iş yerlərinin yaradılması

Sual: İstehsal potensialının artırılmasına aiddir: (Çəki: 1)

- Emal sahələrinin ixracının artırılması
- Təklif sferası üzrə əmək ehtiyatlarının yenidən qruplaşdırılması;
- Yeni iş yerlərinin yaradılması;

- Əmək resurslarının artıqlığı olan regionların mobilliyinin artırılması;
 - Təşkil edilmiş miqrasiyanın tənzimləmə mexanizminin formalaşması
-

Sual: İstehsal potensialının artırılmasına aiddir: (Çəki: 1)

- Əhalinin yaşayış vəziyyətinin yaxşılaşdırılması;
 - Bazarı yüksək keyfiyyətli məhsullarla təmin etmə;
 - Sağlam həyat mühitini formalaşdırmaq;
 - Mədəni xidmətlə təminat.
 - Birgə sahibkarlıq, müştərək müəssisələrin yaradılması
-

Sual: İstehsal potensialının artırılmasına aiddir: (Çəki: 1)

- Sərhəd ticarət zonalarının yaradılması
 - Bazarı yüksək keyfiyyətli məhsullarla təmin etmə;
 - Sağlam həyat mühitini formalaşdırmaq;
 - Əmək resurslarının artıqlığı olan regionların mobilliyinin artırılması;
 - Təşkil edilmiş miqrasiyanın tənzimləmə mexanizminin formalaşması
-

Sual: İstehsal potensialının artırılmasına aid deyil: (Çəki: 1)

- Emal sahələrinin ixracının artırılması
 - Birgə sahibkarlığın yaradılması
 - Sərhəd ticarət zonalarının yaradılması
 - Müştərək müəssisələrin yaradılması
 - Özəlləşdirmə forma və metodlarının təkmilləşdirilməsi
-

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Dövlətin iqtisadi siyasətinin ana xəttini və ölkədə həyata keçirilən tənzimləmə siyasətinin başlıca meyarı və istisna bilməyən şərti : (Çəki: 1)

- milli iqtisadiyyatın təhlükəsizliyi
 - ölkənin müstəqilliyi
 - stabil iqtisadiyyat
 - dayanıqlı iqtisadiyyat
 - makroiqtisadi tarazlıq
-

Sual: İlk növbədə iqtisadi siyasəti formalaşdırarkən ölkənin iqtisadi təhlükəsizlik konsepsiyasında: (Çəki: 1)

- taktiki məqsədlər
 - strateji məqsəd və vəzifələr
 - strateji məqsədlər
 - taktiki vəzifələr
 - taktiki məqsəd və vəzifələr
-

Sual: qloballaşma şəraitində formalaşan Milli iqtisadiyyatın qarşısında duran ən başlıca problemlərdən biri deyil: (Çəki: 1)

- keçid mərhələsində həyata keçirilən əsaslı sistem dəyişikliklər
 - ölkənin iqtisadi müstəqilliyi və təhlükəsizliyini gözləmək
 - dünya bazarında rəqabət aparmaq qabiliyyətinin təmin edilməsi
 - iqtisadi təhlükəsizliyin əldə olunması
 - başlıca problemlərin həll edilməsi
-

Sual: qloballaşma şəraitində formalaşan Milli iqtisadiyyatın qarşısında duran ən başlıca problemlərdən biri deyil: (Çəki: 1)

- keçid mərhələsində həyata keçirilən əsaslı sistem dəyişikliklər
 - ölkənin iqtisadi müstəqilliyi və təhlükəsizliyini gözləmək
 - dünya bazarında rəqabət aparmaq qabiliyyətinin təmin edilməsi
 - iqtisadi tarazlığın əldə olunması
 - başlıca problemlərin həll edilməsi
-

Sual: qloballaşma şəraitində formalaşan Milli iqtisadiyyatın qarşısında duran ən başlıca problemlərdən biri deyil: (Çəki: 1)

- keçid mərhələsində həyata keçirilən əsaslı sistem dəyişikliklər
 - ölkənin iqtisadi müstəqilliyi və təhlükəsizliyini gözləmək
 - dünya bazarında rəqabət aparmaq qabiliyyətinin təmin edilməsi
 - iqtisadi müstəqilliyin bərpa edilməsi
 - başlıca problemlərin həll edilməsi
-

Sual: qloballaşma şəraitində formalaşan Milli iqtisadiyyatın qarşısında duran ən başlıca problemlərdən biri deyil: (Çəki: 1)

- keçid mərhələsində həyata keçirilən əsaslı sistem dəyişikliklər
 - ölkənin iqtisadi müstəqilliyi və təhlükəsizliyini gözləmək
 - dünya bazarında rəqabət aparmaq qabiliyyətinin təmin edilməsi
 - daxili tarazlığın təmin edilməsi
 - başlıca problemlərin həll edilməsi
-

Sual: Beynəlxalq bazar münasibətlərinə və iqtisadi əlaqələrə inteqrasiya edən dövlət üçün..... sosial-iqtisadi inkişafa malik olma baxımından iqtisadi təhlükəsizlik obyektini kimi bütün səviyyələrdəki təsərrüfat sistemi qəbul edilir.-aidir: (Çəki: 1)

- daxili taraz
 - davamlı
 - müstəqil
 - daxili
 - birbaşa
-

Sual: Beynəlxalq bazar münasibətlərinə və iqtisadi əlaqələrə inteqrasiya edən dövlət üçün..... sosial-iqtisadi inkişafa malik olma baxımından iqtisadi təhlükəsizlik obyektini kimi bütün səviyyələrdəki təsərrüfat sistemi qəbul edilir.-aidir: (Çəki: 1)

- daxili taraz
 - balanslı
 - müstəqil
 - daxili
 - birbaşa
-

Sual: Beynəlxalq bazar münasibətlərinə və iqtisadi əlaqələrə inteqrasiya edən dövlət üçün..... sosial-iqtisadi inkişafa malik olma baxımından iqtisadi təhlükəsizlik obyektı kimi bütün səviyyələrdəki təsərrüfat sistemi qəbul edilir.-aidir: (Çəki: 1)

- daxili taraz
 - dayanıqlı
 - müstəqil
 - daxili
 - birbaşa
-

Sual: Ölkə daxili və onun hüdudlarından kənarında həyata keçirilən işə neqativ halların qarşısının alınmasını daha da aktuallaşdırır. (Çəki: 1)

- işgüzar əməkdaşlığın mürəkkəbləşməsi
 - xarici əlaqələrin genişlənməsi
 - sərbəst iqtisadiyyatın inkişaf etdirilməsi
 - lobbiciliyin gücənməsi
 - tənzimləmə
-

Sual: iqtisadi siyasəti formalaşdırarkən və reallaşdırarkən təhlükələri müəyyən etmək lazım gəlir:aid deyil (Çəki: 1)

- Milli məhsulun rəqabət qabiliyyətliliyinin aşağı olması
 - İxracın xammal yönümlü olması
 - Texnika və texnologiyanın idxaldan asılı olması
 - Ölkədən kapitalın kənara axını
 - ixracın idxalı üstələməsi
-

Sual: iqtisadi siyasəti formalaşdırarkən və reallaşdırarkən təhlükələri müəyyən etmək lazım gəlir:aid deyil (Çəki: 1)

- Milli məhsulun rəqabət qabiliyyətliliyinin aşağı olması
 - İxracın xammal yönümlü olması
 - Texnika və texnologiyanın idxaldan asılı olması
 - daxili tarazlığın əldə olunması
 - Ölkədən kapitalın kənara axını
-

Sual: iqtisadi siyasəti formalaşdırarkən və reallaşdırarkən təhlükələri müəyyən etmək lazım gəlir:aid deyil (Çəki: 1)

- Milli məhsulun rəqabət qabiliyyətliliyinin aşağı olması
 - İxracın xammal yönümlü olması
 - Texnika və texnologiyanın idxaldan asılı olması
 - İqtisadi müstəqilliyin ön planda olması
 - Ölkədən kapitalın kənara axını
-

Sual: iqtisadi siyasəti formalaşdırarkən və reallaşdırarkən təhlükələri müəyyən etmək lazım gəlir:aid deyil (Çəki: 1)

- Milli məhsulun rəqabət qabiliyyətliliyinin aşağı olması
 - İxracın xammal yönümlü olması
 - Texnika və texnologiyanın idxaldan asılı olması
 - Ölkədən kapitalın kənara axını
 - makroiqtisadi tarazlığın təmin edilməsi
-

Ad	0802
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: iqtisadi siyasəti formalaşdırarkən və reallaşdırarkən təhlükələri müəyyən etmək lazım gəlir:aid deyil (Çəki: 1)

- Dünya bazarlarında yerli məhsula qarşı diskriminasiyaların olması
- Ölkə iqtisadiyyatının xarici kreditlərdən, investisiyalardan asılı olması
- Dövlətin xarici borcunun yüksək olması
- Beynəlxalq maliyyə qurumlarının ölkədə gedən bazar yenidənqurma proseslərinə müdaxilə etməsi
- Milli məhsulun rəqabət qabiliyyətliliyinin yüksək olması

Sual: iqtisadi siyasəti formalaşdırarkən və reallaşdırarkən təhlükələri müəyyən etmək lazım gəlir:aid deyil (Çəki: 1)

- Dünya bazarlarında yerli məhsula qarşı diskriminasiyaların olması
- Ölkə iqtisadiyyatının xarici kreditlərdən, investisiyalardan asılı olması
- Dövlətin xarici borcunun aşağı olması
- Beynəlxalq maliyyə qurumlarının ölkədə gedən bazar yenidənqurma proseslərinə müdaxilə etməsi
- Milli məhsulun rəqabət qabiliyyətliliyinin aşağı olması

Sual: iqtisadi siyasəti formalaşdırarkən və reallaşdırarkən təhlükələri müəyyən etmək lazım gəlir:aid deyil (Çəki: 1)

- Dünya bazarlarında yerli məhsula qarşı diskriminasiyaların olması
- Ölkə iqtisadiyyatının xarici kreditlərdən, investisiyalardan asılı olması
- Dövlətin xarici borcunun yüksək olması
- Beynəlxalq maliyyə qurumlarının ölkədə gedən bazar yenidənqurma proseslərinə müdaxilə etməsi
- Milli məhsulun rəqabət qabiliyyətliliyinin olması

Sual: iqtisadi siyasəti formalaşdırarkən və reallaşdırarkən təhlükələri müəyyən etmək lazım gəlir:aid deyil (Çəki: 1)

- Dünya bazarlarında yerli məhsula qarşı diskriminasiyaların olması
- Ölkə iqtisadiyyatının xarici kreditlərdən, investisiyalardan asılı olması
- Dövlətin xarici borcunun yüksək olması
- Beynəlxalq maliyyə qurumlarının ölkədə gedən bazar yenidənqurma proseslərinə müdaxilə etməsi
- Milli məhsulun rəqabət qabiliyyətliliyinin olması

Sual: iqtisadi siyasəti formalaşdırarkən və reallaşdırarkən təhlükələri müəyyən etmək lazım gəlir:aid deyil (Çəki: 1)

- Milli valyutanın məzənnəsinin tez-tez kəskin dəyişməsi
- Texnika və texnologiyanın idxaldan asılı olması
- Ölkədən kapitalın kənara axını
- İxracın xammal yönümlü olmaması

Milli məhsulun rəqabət qabiliyyətliliyinin aşağı olması

Sual: Azərbaycan üçün iqtisadi təhlükəsizlik məsələsi....ən başlıca problemlərindən biri hesab edilməlidir. (Çəki: 1)

- XX əsrin
 XIX əsrin
 XXI əsrin
 XVIII əsrin
 XX əsrin I yarısı
-

Sual: hər hansı bir ölkədə iqtisadi təhlükəsizliyin gözlənilməsinin dərəcəsinin qiymətləndirilməsi meyarının seçilməsinə,güclü təsir göstərir (Çəki: 1)

- iqtisadi təhlükəsizlik
 milli təhlükəsizlik
 milli-dövlət maraqları
 mənafeələr
 dövlətin iqtisadi siyasət istiqaməti
-

Sual: iqtisadi təhlükəsizlik problemi son nəticədə hansı anlayışla sıx bağlıdır? (Çəki: 1)

- iqtisadi zərurət
 daxili iqtisadi potensial
 daxili tarazlıq
 iqtisadi tarazlıq
 makroiqtisadi tarazlıq
-

Sual: Ölkənin daxili iqtisadi potensialını qiymətləndirərkən ilkin şərtlərlə yanaşı daha hansı göstəricilərdən geniş istifadə olunur. (Çəki: 1)

- makroiqtisadi
 milli hesablar sisteminin
 mikroiktisadi
 qlobal
 milli hesablar sisteminin sabit göstəricilərindən
-

Sual: İqtisadiyyatın necə strukturu ölkəni dünya bazarı konyukturasından asılılığını gücləndirir.? (Çəki: 1)

- pozitiv
 neqativ
 asılı
 dolayı
 birbasa
-

BÖLMƏ: 0803

Ad	0803
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Keçidin ilkin mərhələsində Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin mövcud milli reallıqları nəzərə almaması: (Çəki: 1)

- təhlükəsizlik
 - makroiqtisadi tarazlıq
 - şok terapiyası
 - iqtisadi dayanıqlıq
 - makroiqtisadi sabitlik
-

Sual: Bir qayda olaraq.... daha çox ehtimal, ekspert xarakteri daşıyır. (Çəki: 1)

- riskin idarə edilməsi
 - riskin dəyərləndirilməsi
 - riskin iymətləndirilməsi
 - riskin ölçüsü
 - riskin səbəbi
-

Sual: Ölkənin iqtisadi təhlükəsizliyinin strategiyası müəyyənləşdirilir: (Çəki: 1)

- Müəyyən edilmiş nəticələr əsasında həm bütövlükdə ölkənin, həm də müxtəlif sahələrin iqtisadi təhlükəsizlik səviyyələri təhlil olunmaqla
 - Müəyyən edilmiş nəticələr əsasında həm bütövlükdə ölkənin, həm də müxtəlif sahələrin təhlükəsizlik səviyyələri təhlil olunmaqla
 - Müəyyən edilmiş nəticələr əsasında ölkənin iqtisadi təhlükəsizlik səviyyəsi təhlil olunmaqla
 - Müxtəlif sahələrin təhlükəsizlik səviyyələri təhlil olunmaqla
 - doğru cavab yoxdur
-

Sual: İqtisadi təhlükəsizlik üçün neçə daha kəskin təhlükələr var? (Çəki: 1)

- 8
 - 5
 - 9
 - 10
 - 6
-

Sual: Neçə daxili təhlükə var? (Çəki: 1)

- 13
 - 7
 - 8
 - 9
 - 11
-

Sual: Xalqın sosial vəziyyətinin qiymətləndirilməsində əsas əhəmiyyət neçə indiqatora məxsusdur? (Çəki: 1)

- 3
 - 5
 - 8
 - 13
 - 10
-

Sual: iqtisadi siyasəti formalaşdırarkən və reallaşdırarkən təhlükələri müəyyən etmək lazım gəlir:aid deyil (Çəki: 1)

- Dünya bazarlarında yerli məhsula qarşı diskriminasiyaların olması
- Ölkə iqtisadiyyatının xarici kreditlərdən, investisiyalardan asılı olması
- Dövlətin xarici borcunun yüksək olması
- Beynəlxalq maliyyə qurumlarının ölkədə gedən bazar yenidənqurma proseslərinə müdaxilə etməsi
- Milli məhsulun rəqabət qabiliyyətliliyinin olması

Sual: Azərbaycanda iqtisadi təhlükəsizliyi təmin etmək və problemlərin mahiyətini dərk etmək üçün hansı göstəricilər var?aid deyil (Çəki: 1)

- ÜDM-un kəmiyyət göstəriciləri
- Investisiyaların ümumi daxili məhsula nisbəti;
- İllik inflyasiya;
- İşsizliyin səviyyəsi
- İdxal, ümumi daxili məhsula nisbətən, faizlə;

Sual: Azərbaycanda iqtisadi təhlükəsizliyi təmin etmək və problemlərin mahiyətini dərk etmək üçün hansı göstəricilər var?aid deyil (Çəki: 1)

- 10% ən çox gəlirləri olan əhali ilə 10% gəlirləri az olan əhali arasında nisbət, dəfə;
- Həyatın orta yaşayış müddəti (il);
- Dövlət borcu, onun ümumi daxili məhsula, büdcə gəlirlərinə nisbəti, faizlə;
- Investisiyaların ümumi daxili məhsula nisbəti;
- Ümumi əhaliyə düşən orta təhsil səviyyəsi

Sual: Dövlətin milli maraqlarının ümumi cəhəti hansılardır? 1. milli dövlətin qorunub saxlanması 2. iqtisadiyyatını inkişaf etdirmək 3. keçdiyi inkişaf yolu 4. hansı iqtisadi sistemdə yaşaması 5. təbii şərait (Çəki: 1)

- 1;3;4
- 1;4;5
- 2;3;4
- 1,5
- 1;2

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Nə iqtisadi təhlükəsizliyin gözlənilməsi çərçivəsi ilə məhdudlaşdırılmalıdır (Çəki: 1)

- həyata keçirilməsi nəzərdə tutulan struktur dəyişikliklərin sürəti
- bazar sisteminin tələblərinə uyğun iqtisadiyyatda islahatların aparılmasının hüdudları
- bazar sisteminin tələblərinə uyğun iqtisadiyyatda islahatların aparılmasının sürəti
- həyata keçirilməsi nəzərdə tutulan sistem dəyişikliklərin miqyası
- həyata keçirilən yenidənqurma işlərinin bəzi neqativ nəticələrinin qiymətləndirilməsi hüdudları

Sual: Qeyd etmək lazımdır ki, ümumiyyətlə iqtisadi təhlükəsizlik prinsiplərinin reallaşdırılmasında nə mühüm əhəmiyyət kəsb edir (Çəki: 1)

- səmərəli idarə etmə
 - həyata keçirilməsi nəzərdə tutulan struktur dəyişikliklərin sürəti
 - bazar sisteminin tələblərinə uyğun iqtisadiyyatda islahatların aparılmasının hüdudları
 - bazar sisteminin tələblərinə uyğun iqtisadiyyatda islahatların aparılmasının sürəti
 - həyata keçirilməsi nəzərdə tutulan sistem dəyişikliklərin miqyası
-

Sual: Qeyd etmək lazımdır ki, ümumiyyətlə iqtisadi təhlükəsizlik prinsiplərinin reallaşdırılmasında nə mühüm əhəmiyyət kəsb edir (Çəki: 1)

- iqtisadi nəzarət sistemində əsaslanan iqtisadi siyasətin işlənilməsi
 - həyata keçirilməsi nəzərdə tutulan sistem dəyişikliklərin hüdudları
 - həyata keçirilməsi nəzərdə tutulan sistem dəyişikliklərin sürəti
 - bazar sisteminin tələblərinə uyğun iqtisadiyyatda islahatların aparılmasının hüdudları
 - bazar sisteminin tələblərinə uyğun iqtisadiyyatda islahatların aparılmasının sürəti
-

Sual: Qeyd etmək lazımdır ki, ümumiyyətlə iqtisadi təhlükəsizlik prinsiplərinin reallaşdırılmasında nə mühüm əhəmiyyət kəsb edir (Çəki: 1)

- iqtisadi nəzarət sistemində əsaslanan iqtisadi siyasətin həyata keçirilməsi
 - milli məhsulun rəqabət qabiliyyətliliyinin aşağı olması
 - ixracın xammal yönümlü olması
 - texnika və texnologiyanın idxaldan asılı olması
 - ölkədən kapitalın kənara axını
-

Sual: Qeyd etmək lazımdır ki, ümumiyyətlə iqtisadi təhlükəsizlik prinsiplərinin reallaşdırılmasında nə mühüm əhəmiyyət kəsb edir (Çəki: 1)

- inzibati nəzarət sistemində əsaslanan iqtisadi siyasətin işlənilməsi
 - böhran hallarının «səbəb-nəticə» əlaqələrinin müəyyən edilməsi
 - iqtisadi vəziyyət
 - qəbul edilən təsərrüfat qərarlarının düzgünlüyü
 - həyata keçirilən yenidənqurma işlərinin bəzi neqativ nəticələrinin qiymətləndirilməsi
-

Sual: Qeyd etmək lazımdır ki, ümumiyyətlə iqtisadi təhlükəsizlik prinsiplərinin reallaşdırılmasında nə mühüm əhəmiyyət kəsb edir (Çəki: 1)

- inzibati nəzarət sistemində əsaslanan iqtisadi siyasətin həyata keçirilməsi
 - böhran hallarının «səbəb-nəticə» əlaqələrinin müəyyən edilməsi
 - iqtisadi vəziyyət
 - qəbul edilən təsərrüfat qərarlarının düzgünlüyü
 - həyata keçirilən yenidənqurma işlərinin bəzi neqativ nəticələrinin qiymətləndirilməsi
-

Sual: İqtisadi təhlükəsizliyin təmin edilməsi gözlənilməklə davamlı inkişafa keçid hansı vəziyyətlərin yerinə yetirilməsi vacib deyil? (Çəki: 1)

- dayanıqlı iqtisadi artıma nail olunmasını;
 - stabil sosial inkişafa nail olunmasını;
 - maliyyə və real sektorun, ənənəvi və yeni iqtisadiyyatın, yüksək
 - texnologiyaları balanslılığının təmin edilməsi;
 - ekoloji vəziyyətin stabilliyinin gözlənilməsi;
-

Sual: İqtisadi təhlükəsizliyin təmin edilməsi gözlənilməklə davamlı inkişafa keçid hansı və zifələrin yerinə yetirilməsi vacib deyil.? (Çəki: 1)

- sosial təyinatlı bazar iqtisadiyyatının formalaşmasını;
- enerji-resurslara texnologiyaların geniş tətbiqi əsasında təsərrüfat fəaliyyəti ilə geniş hədlərinin müəyyənləşdirilməsini;
- ictimai və şəxsi istehlakın strukturunun məqsədyönlü dəyişdirilməsi;
- davamlı inkişafa keçidin hüquqi əsaslarının yaradılması;
- davamlı inkişafın səmərəli təbliğinin formalaşdırılması, müvafiq təhsil və öyrədilmə sisteminin yaradılması

Sual: İqtisadi təhlükəsizliyin təmin edilməsi gözlənilməklə davamlı inkişafa keçid hansı və zifələrin yerinə yetirilməsi vacib deyil.? (Çəki: 1)

- ekoloji vəziyyətin stabilliyinin gözlənilməsi;
- sosial təyinatlı bazar iqtisadiyyatının formalaşmasını;
- enerji-resurslara qənaət texnologiyaların geniş tətbiqi əsasında
- təsərrüfat fəaliyyəti ilə geniş hədlərinin müəyyənləşdirilməsini;
- ictimai və şəxsi istehlakın strukturunun məqsədyönlü saxlanması

Sual: Son dövrlərdə iqtisadi ədəbiyyatda illərdə baş verən qlobal maliyyə böhranını doğuran səbəblər, amillər, şərtlər və ondan çıxışla bağlı ayrı – ayrı ölkələrdə reallaşdırılan proqramlar və tədbirləri nəzərdən keçirərək ümumiləşdirmələr etməyə cəhd göstərilir. (Çəki: 1)

- 2009-2010
- 2008-2010
- 2010-2012
- 2011-2013
- 2011-2012

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Hər bir ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsinin ilkin maddi şərti nə ilə bağlıdır (Çəki: 1)

- onun malik olduğu təbii sərvətlərlə
- böhran hallarının «səbəb-nəticə» əlaqələrinin müəyyən edilməsilə
- iqtisadi vəziyyətlə
- qəbul edilən təsərrüfat qərarlarının düzgünlüyü ilə
- həyata keçirilən yenidənqurma işlərinin bezi neqativ nəticələrinin qiymətləndirilməsilə

Sual: Hər bir ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsinin ilkin maddi şərti nə ilə bağlıdır (Çəki: 1)

- onun malik olduğu resurslarla
- milli məhsulun rəqabət qabiliyyətliliyinin aşağı olması ilə
- ixracın xammal yönümlü olması ilə
- texnika və texnologiyanın idxaldan asılı olması ilə

ölkədən kapitalın kənara axını ilə

Sual: Hər bir ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsinin ilkin maddi şərti nə ilə bağlıdır.
(Çəki: 1)

- onun malik olduğu elmi-texniki potensialın həcmi və keyfiyyətilə
 - milli valyutanın məzənnəsinin tez-tez kəskin dəyişməsilə
 - ölkə iqtisadiyyatının xarici kreditlərdən, investisiyalardan asılı olması ilə
 - dövlətin xarici borcunun yüksək olması ilə
 - milli məhsulun rəqabət qabiliyyətliliyinin aşağı olması ilə
-

Sual: Respublikamızda iqtisadi təhlükəsizliyin gözlənilməsinə təsir göstərən amillər içərisində nə xüsusi qeyd olunmalıdır (Çəki: 1)

- struktur deformasiyası ilə bağlı xammal-yanacaq məhsullarının ixracının ümumi strukturda xüsusi çəkisinin kəskin artması
 - işsizliyin artması
 - ekoloji proseslərin kəskinləşməsi
 - mülkiyyət formalarının bazar iqtisadiyyatına uyğun transformasiyası ilə bağlı həyata keçirilən proseslərin (özəlləşmənin) bir çox hallarda kriminal xarakter alması
 - xarici firmalar tərəfindən rəqib milli firmaların udulması nəticəsində onların inhisarçı mövqə tutması
-

Sual: Respublikamızda iqtisadi təhlükəsizliyin gözlənilməsinə təsir göstərən amillər içərisində nə xüsusi qeyd olunmalıdır (Çəki: 1)

- ilkin mərhələdə xammal-yanacaq məhsullarının ixracından alınan səmərənin optimal istifadə olunmaması
 - uzun illər boyu formalaşmış elmi-texniki potensialının dağılması
 - mülkiyyət formalarının bazar iqtisadiyyatına uyğun transformasiyası ilə bağlı həyata keçirilən proseslərin (özəlləşmənin) bir çox hallarda kriminal xarakter alması
 - əhəlinin sosial diferensiasiyasının dərinləşməsi
 - yoxsulluğun artması
-

Sual: İqtisadi təhlükəsizliyi hər şeydən əvvəl məcmusu kimi başa düşülənlər arasında nə var
(Çəki: 1)

- milli iqtisadiyyatın müstəqilliyi
 - uzun illər boyu formalaşmış elmi-texniki potensialının dağılması
 - mülkiyyət formalarının bazar iqtisadiyyatına uyğun transformasiyası ilə bağlı həyata keçirilən proseslərin (özəlləşmənin) bir çox hallarda kriminal xarakter alması
 - əhəlinin sosial diferensiasiyasının dərinləşməsi
 - yoxsulluğun artması
-

Sual: İqtisadi təhlükəsizliyi hər şeydən əvvəl məcmusu kimi başa düşülənlər arasında nə var
(Çəki: 1)

- milli iqtisadiyyatın sabitliyini müəyyən edən amillər
 - işsizliyin artması
 - ekoloji proseslərin kəskinləşməsi
 - mülkiyyət formalarının bazar iqtisadiyyatına uyğun transformasiyası ilə bağlı həyata keçirilən proseslərin (özəlləşmənin) bir çox hallarda kriminal xarakter alması
 - xarici firmalar tərəfindən rəqib milli firmaların udulması nəticəsində onların inhisarçı mövqə tutması
-

Sual: İqtisadi təhlükəsizliyi hər şeydən əvvəl məcmusu kimi başa düşülənlər arasında nə var (Çəki: 1)

- milli iqtisadiyyatın sabitliyini müəyyən edən şəraitlər
 - işsizliyin artması
 - ekoloji proseslərin kəskinləşməsi
 - bağlı həyata keçirilən proseslərin (özəlləşmənin) bir çox hallarda kriminal xarakter alması
 - xarici firmalar tərəfindən rəqib milli firmaların udulması nəticəsində onların inhisarçı mövqə tutması
-

Sual: İqtisadi təhlükəsizliyi hər şeydən əvvəl məcmusu kimi başa düşülənlər arasında nə var (Çəki: 1)

- milli iqtisadiyyatın daima yeniləşməyə olan qabiliyyətini müəyyən edən amillər
 - güclü xarici investisiya qoyuluşu ilə əlaqədar strateji sahələr üzərində ölkənin hökmran mövqeyinin itirilməsi
 - xarici firmalar tərəfindən rəqib milli firmaların udulması nəticəsində onların inhisarçı mövqə tutması
 - müvafiq olaraq milli sahibkarlığın inkişafının zəifləməsi
 - struktur deformatsiyasının güclənməsi nəticəsində onun inkişaf etmiş ölkələrin xammal-yağnaq əlavəsinə çevrilməsi
-

Sual: İqtisadi təhlükəsizliyi hər şeydən əvvəl məcmusu kimi başa düşülənlər arasında nə var (Çəki: 1)

- milli iqtisadiyyatın daima yeniləşməyə olan qabiliyyətini müəyyən edən şəraitlər
 - böhran hallarının «səbəb-nəticə» əlaqələrinin müəyyən edilməsi
 - iqtisadi vəziyyət
 - qəbul edilən təsərrüfat qərarlarının düzgünlüyü
 - həyata keçirilən yenidənqurma işlərinin bəzi neqativ nəticələrinin qiymətləndirilməsi
-

Sual: Ölkənin iqtisadi təhlükəsizliyi hansı halda təmin oluna bilər ki, (Çəki: 1)

- ölkənin digər ölkələrdən asılılığı üçün tələb olunan ən minimum həddi ötüb keçmir
 - işsizliyin artması üçün tələb olunan ən minimum həddi ötüb keçmir
 - ekoloji proseslərin kəskinləşməsi üçün tələb olunan ən minimum həddi ötüb keçmir
 - mülkiyyət formalarının bazar iqtisadiyyatına uyğun transformasiyası ilə bağlı həyata keçirilən proseslərin (özəlləşmənin) bir çox hallarda kriminal xarakter alması üçün tələb olunan ən minimum həddi ötüb keçmir
 - xarici firmalar tərəfindən rəqib milli firmaların udulması nəticəsində onların inhisarçı mövqə tutması üçün tələb olunan ən minimum həddi ötüb keçmir
-

Sual: Ölkənin iqtisadi təhlükəsizliyi hansı halda təmin oluna bilər ki, (Çəki: 1)

- milli müstəqilliyin itirilməsi üçün tələb olunan ən minimum həddi ötüb keçmir.
 - uzun illər boyu formalaşmış elmi-texniki potensialının dağılması üçün tələb olunan ən minimum həddi ötüb keçmir
 - mülkiyyət formalarının bazar iqtisadiyyatına uyğun transformasiyası ilə bağlı həyata keçirilən proseslərin (özəlləşmənin) bir çox hallarda kriminal xarakter alması
 - əhalinin sosial diferensiasiyasının dərinləşməsi üçün tələb olunan ən minimum həddi ötüb keçmir
 - yoxsulluğun artması üçün tələb olunan ən minimum həddi ötüb keçmir
-

Sual: Ölkənin iqtisadi təhlükəsizliyi hansı halda təmin oluna bilər ki, (Çəki: 1)

- iqtisadi gücün kəskin zəifləməsi üçün tələb olunan ən minimum həddi ötüb keçmir.

- milli valyutanın məzənnəsinin tez-tez kəskin dəyişməsi üçün tələb olunan ən minimum həddi ötüb keçmir
 - ölkə iqtisadiyyatının xarici kreditlərdən, investisiyalardan asılı olması üçün tələb olunan ən minimum həddi ötüb keçmir
 - dövlətin xarici borcunun yüksək olması üçün tələb olunan ən minimum həddi ötüb keçmir
 - milli məhsulun rəqabət qabiliyyətliliyinin aşağı olması üçün tələb olunan ən minimum həddi ötüb keçmir
-

Sual: Ölkənin iqtisadi təhlükəsizliyi hansı halda təmin oluna bilər ki, (Çəki: 1)

- əhalinin həyat səviyyəsinin kəskin aşağı düşməsi üçün tələb olunan ən minimum həddi ötüb keçmir
 - dünya bazarlarında yerli məhsula qarşı diskriminasiyaların olması üçün tələb olunan ən minimum həddi ötüb keçmir
 - ölkə iqtisadiyyatının xarici kreditlərdən, investisiyalardan asılı olması üçün tələb olunan ən minimum həddi ötüb keçmir.
 - dövlətin xarici borcunun yüksək olması üçün tələb olunan ən minimum həddi ötüb keçmir.
 - beynəlxalq maliyyə qurumlarının ölkədə gedən bazar yenidənqurma proseslərinə müdaxilə etməsi üçün tələb olunan ən minimum həddi ötüb keçmir
-

Sual: Ölkənin iqtisadi təhlükəsizliyi hansı halda təmin oluna bilər ki, (Çəki: 1)

- ölkənin global strateji məqsədlərinin əldə olunması üçün tələb olunan ən minimum həddi ötüb keçmir
 - milli məhsulun rəqabət qabiliyyətliliyinin aşağı olması üçün tələb olunan ən minimum həddi ötüb keçmir
 - ixracın xammal yönümlü olması üçün tələb olunan ən minimum həddi ötüb keçmir
 - texnika və texnologiyanın idxaldan asılı olması üçün tələb olunan ən minimum həddi ötüb keçmir
 - ölkədən kapitalın kənara axını üçün tələb olunan ən minimum həddi ötüb keçmir
-

Sual: Hazırda dünyada necə transmilli şirkət var? (Çəki: 1)

- 89
 - 50
 - 49
 - 63
 - 75
-

Sual: Hazırda dünya üzrə ümumi daxili məhsulun neçə faizi transmilli şirkətlərin payına düşür? (Çəki: 1)

- 20%
 - 23%
 - 15%
 - 19%
 - 13%
-

Sual: XVII-XVIII əsrlərdə dövlətin təhlükəsizliyinin ön plana keçməsinin səbəbi nə idi? 1. Əmtəə-pul münasibətlərinin inkişafı 2. Bazar iqtisadiyyatı sisteminin formalaşması 3. Burjua cəmiyyətinin meydana gəlməsi 4. Vasko da Qamo tərəfindən Avropa ilə Hind okeanını birləşdirən ticarət yolunun kəşf edilməsi (Çəki: 1)

- 1,2
- 1,3
- 1,2,3

2,3,4

1,2,4

Sual: Ölkələrin aparıcı elmi mərkəzləri, beynəlxalq təşkilatları nə vaxt proqnozlar hazırlamaqla məşğul olmuşdular? (Çəki: 1)

XIII əsrin I yarısından

XX əsrin II yarısından

XVII əsrin I yarısından

XVIII əsrin I yarısından

XIX əsrin I yarısından

Bölmə: 0903

Ad	0903
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi səviyyəsi barədə daha ətraflı təsəvvür əldə etmək üçün problemin mahiyyətini dərk etməyə imkan verən neçə göstərici təhlil edilir: (Çəki: 1)

25-ə yaxın

20-yə yaxın

30-a yaxın

40-a yaxın

35-ə yaxın

Sual: İqtisadi təhlükəsizliyin göstəriciləri və hədd ölçüləri (iqtisadi təhlükəsizliyin indikatorları) Əsaskapitala investisiyalar, ÜDM görə (Çəki: 1)

25 %

20 %

30 %

40 %

35 %

Sual: İqtisadi təhlükəsizliyin göstəriciləri və hədd ölçüləri (iqtisadi təhlükəsizliyin indikatorları) Müdafiə xərcləri, ÜDM görə (Çəki: 1)

3 %

5 %

7 %

4 %

2 %

Sual: İqtisadi təhlükəsizliyin göstəriciləri və hədd ölçüləri (iqtisadi təhlükəsizliyin indikatorları) Vətəndaşların elminə xərclərin xüsusi çəkisi, ÜDM görə (Çəki: 1)

1,5 %

2,5 %

- 3,5 %
 - 4 %
 - 5,5 %
-

Sual: .İqtisadi təhlükəsizliyin göstəriciləri və hədd ölçüləri (iqtisadi təhlükəsizliyin indikatorları) İnnovasiya məhsullarının bütün sənaye məhsullarına görə xüsusi çəkisi (Çəki: 1)

- 15 %
 - 25 %
 - 35 %
 - 40 %
 - 55 %
-

Sual: İqtisadi təhlükəsizliyin göstəriciləri və hədd ölçüləri (iqtisadi təhlükəsizliyin indikatorları) Pul gəlirləri yaşayış minimumundan aşağı olan əhalinin xüsusi çəkisi, bütün əhaliyə görə (Çəki: 1)

- 7-10 %
 - 9-12 %
 - 6-11 %
 - 4 %
 - 5-8 %
-

Sual: İqtisadi təhlükəsizliyin göstəriciləri və hədd ölçüləri (iqtisadi təhlükəsizliyin indikatorları) 10 % ən yuxarı və 10% ən aşağı təminatı olan əhalinin gəlirlərinin nisbəti (Çəki: 1)

- 8 dəfə
 - 7 dəfə
 - 6 dəfə
 - 4 dəfə
 - 5 dəfə
-

Sual: İqtisadi təhlükəsizliyin göstəriciləri və hədd ölçüləri (iqtisadi təhlükəsizliyin indikatorları) Beynəlxalq əmək təşkilatının metodologiyasına görə işsizliyin səviyyəsi, iqtisadi aktiv əhaliyə görə (Çəki: 1)

- 5-8 %
 - 6-9 %
 - 7-10 %
 - 4 %
 - 8-11 %
-

Sual: İqtisadi təhlükəsizliyin göstəriciləri və hədd ölçüləri (iqtisadi təhlükəsizliyin indikatorları) Monetarlaşmanı səviyyəsi (ilin sonuna M2-nin ÜDM görə) (Çəki: 1)

- 50 %
 - 20 %
 - 30 %
 - 40 %
 - 60 %
-

Sual: İqtisadi təhlükəsizliyin göstəriciləri və hədd ölçüləri (iqtisadi təhlükəsizliyin indikatorları) İnflyasiyanın səviyyəsi (Çəki: 1)

- 125%
- 115%

- 135%
 - 40%
 - 155%
-

Sual: İqtisadi təhlükəsizliyin göstəriciləri və hədd ölçüləri (iqtisadi təhlükəsizliyin indikatorları)
Daxili borc, ÜDM görə (Çəki: 1)

- 30 %
 - 20 %
 - 50 %
 - 40 %
 - 60 %
-

Sual: İqtisadi təhlükəsizliyin göstəriciləri və hədd ölçüləri (iqtisadi təhlükəsizliyin indikatorları)
Dövlət borcunun ödənilməsi üçün xərclərin xüsusi çəkisi, dövlət büdcəsinin xərclərinin ümumi həcminə görə (Çəki: 1)

- 20%
 - 30 %
 - 50 %
 - 40 %
 - 60 %
-

Sual: İqtisadi təhlükəsizliyin göstəriciləri və hədd ölçüləri (iqtisadi təhlükəsizliyin indikatorları)
Dövlət büdcəsinin kəsiri, ÜDM görə (Çəki: 1)

- 3%
 - 5 %
 - 6 %
 - 4%
 - 7 %
-

Sual: Azərbaycanda iqtisadi təhlükəsizliyi təmin etmək və problemlərin mahiyyətini dərk etmək üçün hansı göstəricilər var?aid deyil (Çəki: 1)

- Təcrübi konstruktor işləri üzrə xərclərin ümumi daxili məhsula nisbəti;
 - Daxili iqtisadi təhlükələrin dövlət səviyyəsində həll olunması
 - Beynəlxalq standartlara görə müəyyən olunmuş yoxsulluğun səviyyəsi;
 - Dövlət borcu, onun ümumi daxili məhsula, büdcə gəlirlərinə nisbəti, faizlə;
 - İdxal, ümumi daxili məhsula nisbətən, faizlə;
-

Sual: Azərbaycanın ortamüddətli mənafeyinə aşağıdakılardan hansılar daxildir? 1. daxili vəziyyəti sabitləşdirmək 2. BMT ,ATƏT və başqa beynəlxalq təşkilatlarda təmsil olunaraq sülhü qorumaq 3. onun yaxın qonşuları ilə ,habelə müsəlman dövlətləri ilə əlaqələrini genişləndirmək (Çəki: 1)

- heç biri
 - 1;2;3
 - 2;3
 - 1;2
 - 1;3
-

Sual: Dünyada baş verən müasir global maliyyə böhranının tarixiş...dövründən başlayır. (Çəki: 1)

- Vaşinqton konsensusunun

- Paris konsensusunun
- Roma konsensusunun
- Vyana
- ABŞ

Sual: Nobel mükafatı laureatı.... yazırdı ki, son yüz ildə ABŞ-da baş vermiş bütün böhranların əsasında səhv pul-kredit siyasəti durmuşdur. (Çəki: 1)

- F.Samuelson
- M.Fridmen
- M.Qriqor
- T.Mann
- A.Smit

Sual: dövləti maliyyə sektoruna çox böyük miqyasda büdcədən yardımlar etməklə ölkə iqtisadiyyatının böhrandan çıxışını təmin etməyə çalışır. (Çəki: 1)

- Fransa
- İtaliya
- Rusiya
- ABŞ
- İngiltərə

Sual: Qlobal maliyyə böhranından çıxış proqramları milli iqtisadiyyatın davamlılığının təmin edilməsi və möhkəmləndirilməsinin ilk növbədə.... yaradılmasına xidmət etməlidir. (Çəki: 1)

- investisiya əsaslarının
- innovasiya
- maliyyə
- iqtisadi
- birbaşa müstəqilliyin

BÖLMƏ: 1001

Ad	1001
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Qlobal maliyyə böhranı milli iqtisadiyyatın nələrin dəyişən şəraitə və tələbə uyğun dərk edilərək yenidən dəyərləndirilməsini kəskin aktuallaşdırdı (Çəki: 1)

- inkişaf qanunauyğunluqlarını
- vəzifələrini
- funksiyalarını
- əlamətlərini
- iqtisadi gücləri

Sual: Qlobal maliyyə böhranı milli iqtisadiyyatın nələrin dəyişən şəraitə və tələbə uyğun dərk edilərək yenidən dəyərləndirilməsini kəskin aktuallaşdırdı (Çəki: 1)

- prinsiplərini

- öhdəliklərini
 - funksiyalarını
 - mövqeylərini
 - iqtisadi gücləri
-

Sual: Qlobal maliyyə böhranı milli iqtisadiyyatın nələrin dəyişən şəraitə və tələbə uyğun dərk edilərək yenidən dəyərləndirilməsini kəskin aktuallaşdırdı. (Çəki: 1)

- hərəkətverici qüvvələrini
 - vəzifələrini
 - mövqeylərini
 - əlamətlərini
 - öhdəliklərini
-

Sual: Qlobal maliyyə böhranı milli iqtisadiyyatın nələrin dəyişən şəraitə və tələbə uyğun dərk edilərək yenidən dəyərləndirilməsini kəskin aktuallaşdırdı. (Çəki: 1)

- amillərini
 - borclarını
 - funksiyalarını
 - əlamətlərini
 - iqtisadi qüvvələrini
-

Sual: Dünyada baş verən müasir qlobal maliyyə böhranının tarixi səpkidə araşdırılması göstərir ki, onlar öz başlanğıcını ilk növbədə beynəlxalq maliyyə münasibətlərinin formalaşmasının sırf monitar prinsiplərə əsaslanan hansı «konsensusunun» qəbulu dövründən başlayır. (Çəki: 1)

- Vaşinqton
 - Paris
 - London
 - Roma
 - Tokiyo
-

Sual: Beynəlxalq maliyyə münasibətlərinin xarakterinə məhz səhv yanaşma artıq özünü neçənci illərdə beynəlxalq maliyyə böhranına gətirib çıxartdı. (Çəki: 1)

- 1997 – 1998
 - 1997 – 1999
 - 1998 – 1999
 - 1994
 - 1996 – 1997
-

Sual: Beynəlxalq maliyyə münasibətlərinin xarakterinə məhz səhv yanaşma artıq özünü hansı ölkələrində beynəlxalq maliyyə böhranına gətirib çıxartdı. (Çəki: 1)

- Asiya
 - Afrika
 - Latın Amerikas
 - Şərqi Asiya
 - Avropa
-

Sual: Hələ 2000-ci illərdə dünyanın bir sıra aparıcı elmi iqtisadi məktəbləri belə hesab edirdilər ki, bu gün dünyada nəyə əsaslanan iqtisadiyyat formalaşmalıdır (Çəki: 1)

- liberalizmə
- plüralizmə

- idealizmə
 - volyuntarizmə
 - transformizmə
-

Sual: Hələ 2000-ci illərdə dünyanın bir sıra aparıcı elmi iqtisadi məktəbləri belə hesab edirdilər ki, bu gün dünyada nəyə əsaslanan iqtisadiyyat formalaşmalıdır (Çəki: 1)

- realizmə.
 - plüralizmə
 - idealizmə
 - volyuntarizmə
 - transformizmə
-

Sual: Son illərdə reallıq ABŞ iqtisadiyyatında müşahidə olunan əsas ziddiyyət bundan ibarətdir ki, real və fiktiv kapital arasındakı fərq özünün elə bir maksimum həddinə çatdı ki, nəticədə arasında dərin uçurum yarandıqı sektorlar hansılardır (Çəki: 1)

- real
 - təbii
 - ictimai
 - informasiya
 - kommunikasiya
-

Sual: Son illərdə reallıq ABŞ iqtisadiyyatında müşahidə olunan əsas ziddiyyət bundan ibarətdir ki, real və fiktiv kapital arasındakı fərq özünün elə bir maksimum həddinə çatdı ki, nəticədə arasında dərin uçurum yarandıqı sektorlar hansılardır (Çəki: 1)

- maliyyə
 - təbii
 - ictimai
 - informasiya
 - kommunikasiya
-

BÖLMƏ: 1002

Ad	1002
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Son illərdə reallıq ABŞ iqtisadiyyatında müşahidə olunan əsas ziddiyyət bundan ibarətdir ki, real və fiktiv kapital arasındakı fərq özünün elə bir maksimum həddinə çatdı ki, nəticədə arasında dərin uçurum yarandıqı sektorlar hansılardır (Çəki: 1)

- xidmət
 - təbii
 - ictimai
 - informasiya
 - kommunikasiya
-

Sual: Maliyyə sektoruna çox böyük miqyasda büdcədən yardımlar etməklə ölkə iqtisadiyyatının böhrandan çıxışını təmin etməyə çalışan dövlət hansıdır. (Çəki: 1)

- ABŞ
 - Almaniya
 - Franca
 - İngiltərə
 - Rumınyaya
-

Sual: Hansı əksər ölkələr daha çox real sektora müxtəlif proqramlar və yardımlar etmək vasitəsilə real məcmu tələbin genişləndirilməsinə üstünlük verirlər (Çəki: 1)

- Avropa
 - Afrika
 - Asiya
 - Şərq
 - Şərqi Asiya
-

Sual: Dünyanın inkişafının müasir mərhələsində beynəlxalq aləmdə yeni nələr formalaşır (Çəki: 1)

- qaydalar
 - qanunla
 - aktlar
 - normalar
 - mövqeylər
-

Sual: Dünyanın inkişafının müasir mərhələsində beynəlxalq aləmdə yeni nələr formalaşır (Çəki: 1)

- standartlar
 - qanunlar
 - aktlar
 - normalar
 - mövqeylər
-

Sual: Dünyanın inkişafının müasir mərhələsində beynəlxalq aləmdə yeni nələr formalaşır (Çəki: 1)

- paradıqmalar
 - qanunlar
 - aktlar
 - normalar
 - mövqeylər
-

Sual: Yeni təşəkkül tapan dünya strukturunda Azərbaycanın nəyi onun zəngin neft-qaz yataqları və coğrafi mövqeyi ilə bağlı tranzit-nəqliyyat imkanları ilə müəyyənləşir. (Çəki: 1)

- yeri
 - strukturu
 - sabitliyi
 - tarazlığı
 - inkişafı
-

Sual: Yeni təşəkkül tapan dünya strukturunda Azərbaycanın nəyi onun zəngin neft-qaz yataqları və coğrafi mövqeyi ilə bağlı tranzit-nəqliyyat imkanları ilə müəyyənləşir. (Çəki: 1)

- rolu
- strukturu

- sabit mövqeyi
- tarazlı mövqeyi
- inkişafı

BÖLMƏ: 1003

Ad	1003
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Yeni təşəkkül tapan dünya strukturunda Azərbaycanın nəyi onun zəngin neft-qaz yataqları və coğrafi mövqeyi ilə bağlı tranzit-nəqliyyat imkanları ilə müəyyənləşir. (Çəki: 1)

- geosiyasi mövqeyi
- strukturu
- sabit mövqeyi
- tarazlı mövqeyi
- geomaliyyə mövqeyi

Sual: Yeni təşəkkül tapan dünya strukturunda Azərbaycanın nəyi onun zəngin neft-qaz yataqları və coğrafi mövqeyi ilə bağlı tranzit-nəqliyyat imkanları ilə müəyyənləşir (Çəki: 1)

- geoiqtisadi mövqeyi
- strukturu
- sabit mövqeyi
- tarazlı mövqeyi
- geomaliyyə mövqeyi

Sual: Qlobal maliyyə böhranından çıxış proqramları hansı əsaslarının yaradılmasına xidmət etməlidir (Çəki: 1)

- milli iqtisadiyyatın davamlılığının təmin edilməsi
- milli iqtisadiyyatın sabitliyinin təmin edilməsi
- iqtisadi inkişafın investisiyon
- milli iqtisadiyyatın tarazlığının təmin edilməsi
- iqtisadi inkişafın kommunikasiyon

Sual: Qlobal maliyyə böhranından çıxış proqramları hansı əsaslarının yaradılmasına xidmət etməlidir (Çəki: 1)

- milli iqtisadiyyatın möhkəmləndirilməsinin təmin edilməsi
- milli iqtisadiyyatın sabitliyinin təmin edilməsi
- iqtisadi inkişafın investisiyon
- milli iqtisadiyyatın tarazlığının təmin edilməsi
- iqtisadi inkişafın kommunikasiyon

Sual: Qlobal maliyyə böhranından çıxış proqramları hansı əsaslarının yaradılmasına xidmət etməlidir (Çəki: 1)

- iqtisadi inkişafın innovasion
- milli iqtisadiyyatın sabitliyinin təmin edilməsi

- iqtisadi inkişafın investisiyon
 - milli iqtisadiyyatın tarazlığının təmin edilməsi
 - iqtisadi inkişafın kommunikasiyon
-

Sual: Milli iqtisadi inkişaf strategiyasını formalaşdırarkən ən başlıca problem prioritetlərin düzgün seçilməsidir. Bəzi tədqiqatçılar nəyin üstün inkişafını təklif edirlər. (Çəki: 1)

- sənayenin və yaxud real sektorun
 - məişət xidmətləri sektorun
 - kommunal xidmətləri sektorun
 - səhiyyə xidmətləri sektorun
 - istehsal xidmətləri sektorun
-

Sual: Milli iqtisadi inkişaf strategiyasını formalaşdırarkən ən başlıca problem prioritetlərin düzgün seçilməsidir. Bəzi tədqiqatçılar nəyin üstün inkişafını təklif edirlər. (Çəki: 1)

- turizmin sferasının
 - məişət xidmətləri sferasının
 - kommunal xidmətləri sferasının
 - səhiyyə xidmətləri sferasının
 - istehsal xidmətləri sferasının
-

